

1942-ci il idi. Naxçıvanda idim. Dedilər ki, Hüseyn Cavidin oğlu burdadır. Onda onu əsgərlikdən buraxmışdılar Naxçıvana. Bir dəfə küçədə gələndə Ortoğrolu mənə göstərdilər. Əsgər geyimində idi, üzü çox solmuşdu, amma sıfəti çox gözəl bir oğlan idi.

Heydər Əliyev



( 1 9 1 9 - 1 9 4 3 )

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
HÜSEYN CAVİDİN EV MUZEYİ

---

# AZƏRBAYCANIN QEYRİ-MADDİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ VƏ ƏRTOĞROL CAVİD

on iki cilddə

*Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
22 aprel 2010-cu il tarixli 112s sayılı  
sərəncamı ilə nəşr olunur*

*Redaksiya heyəti:*

Mahmud Kərimov (*sədr*)  
Gülbəniz Babaxanlı  
Aybəniz Əliyeva

Teymur Kərimli  
Məhərrəm Qasımlı  
Fəridə Quliyeva

*Layihənin müəllifi və tərtibçi:*

Gülbəniz Babaxanlı

Bakı  
**ÇAŞIOĞLU**  
2011

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
HÜSEYN CAVİDİN EV MUZEYİ

---

AZƏRBAYCANIN QEYRİ-MADDİ  
MƏDƏNİYYƏT ABİDƏLƏRİ VƏ  
ƏRTOĞROL CAVİD



doqquzuncu cild

AZƏRBAYCAN  
AŞIQ YARADICILIĞI  
VƏ ƏRTOĞROL CAVİD

Bakı  
**ÇAŞIOĞLU**  
2011

*Tərtibçi elmi redaktor:*

**Gülbəniz Babaxanlı**


**Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid.**  
On iki cilddə. IX cild. Azərbaycan aşiq yaradıcılığı və Ərtoğrol  
Cavid. Bakı: Çaşıolğlu, 2011. – 296 səh.

*Bu cilddə Azərbaycan aşıqlarının, xüsusən də Molla Cuma və  
Miskinli Vəlinin əsərləri toplanmış və həmin materiallara Ərtoğ-  
rol Cavid, Hümmət Əlizadə tərəfindən yazılmış elmi rəylər yer al-  
mışdır.*

*Çap olunan materialların əlyazmaları Hüseyn Cavidin Ev  
Muzeyinin fondunda saxlanılır.*

ISBN 978-9952-27-302-1

© Hüseyn Cavidin Ev Muzeyi, 2011



## DAHİ ŞAIRİN ŞEİRŞÜNAS OĞLU

Bu bir sərr deyil ki, şeiri anlamamaq, dəyərləndirmək, həqiqi söz incisini saxtasından ayırmamaq üçün araşdırıcı və tənqidçi özü şeir yazmasa belə, ruhunun dərinliklərində şair olmalıdır. Ərtoğrol Cavidin ruhunun dərinliklərindəki bu şairlik, bu yaradıcılıq istedadı Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri olan babası Hüseyn Cavidin genindən, qanından, ruhundan gəlmişdi. Yeri gəlmışkən qeyd etmək lazımdır ki, Ə.Cavid özü də şair idi. Məhz buna görə onun xüsusən aşiq şeiri örnəklərinin tədqiqi və dəyərləndirilməsi zamanı necə incədən-incəyə poetik zövq və duyum, yüksək peşəkarlıq örnəyi göstərməsinin şahidi olmaq mümkündür.

Azərbaycanın XVI əsr dən bəri yüzillər ərzində bulaq kimi çağlayıb gələn zəngin aşiq poeziyasının sayılıb-seçilən nümayəndələrindən biri kimi tanınan Molla Cumanın və özünəməxsus sənətkarlıq məziyyətləri olan Miskinli Vəlinin müxtəlif şifahi qaynaqlardan toplanıb yazıya alınmış şeirləri haqqında danışarkən də, Ə. Cavid istedadlı bir şeirşünas olduğunu kiçik, lakin dolğun məzmunlu tədqiqatı ilə bir daha artıqlamasılə sübuta yetirmişdir.

Araşdırıcının örnek gətirdiyi şeir parçaları onun həqiqətən də incə zövqlü bir ədəbiyyatşunas, folklor bilicisi olduğunu açıqlaşkar göstərməkdədir. Tədqiq etdiyi folklor əsərlərinin tematik rəngarəngliyini onların məziyyəti sayan Ə. Cavid, eyni bir mövzu daxilində də hər iki aşığın təkrarsız poetik örnəklər yaratmasını xüsusi razılıq hissi ilə vurğulamış və bu əsərlərin bütövlükdə

Azərbaycan poeziyasını zənginləşdirdiyini qürur duyğusu ilə nəzərə çatdırmışdır.

Tədqiqatda ən çox maraq doğuran cəhət, Ə. Cavidin aşiq şeirinin poetexnikasına dərindən bələd olması və bu bələdliyin sayəsində konkret örnəyin struktur xüsusiyyətlərini əks etdirərək, nöqsan və çatışmazlıqları əyani şəkildə göstərən xüsusi riyazi sxemlər tərtib etməsidir. Bu isə, Ə. Cavidin təkcə humanitar elmlər sahəsində deyil, eyni zamanda dəqiq elmlər sahəsində də kifayət qədər biliklərə malik olan hərtərəfli inkişaf etmiş ensiklopedik zəka sahibi olduğunu göstəricisidir.

Zəmanəsinin yüksək əxlaq sahibi olan gənclərindən biri kimi tanınmış Ə. Cavid, araşdırduğu şeirlərin xalqımızın mentalitetinə xas mənəvi dəyərlər təbliğ etməsinə böyük önəm verərək, bəzən xalq şeirində rast gəlinən açıq-saçıqlığı yolverilməz saymış və bu cür əsərlərin çapının qəti əleyhdarı olmuşdur. Molla Cumanın bəzi şeirlərində özünü göstərən bu cəhəti xüsusi diqqətə çatdırın gənc folklorçu daha çox müdrik bir ağsaqqal kimi öz prinsiplərini, məhəbbət mövzusunda qələmə alınmış və “gözəlləmə” adlandırdığı şeirlərin əsasında aşağıdakı kimi izah etmişdir:

“Gözəlləmə”lərin bir çoxlarında açıq-saçıq vulqar təsvirlər, duyğular var. Çap edilirkən bunlara çox fikir verməli. Ən kiçik bir şeir gənc oxucuların duyğularını sapdırı bilər. Bədii ədəbiyyatda belə açıqlıq, naturalizm ən mənfi tərəflərdəndir. Pedaqoji nöqtəyi-nəzərdən yanlışdır.”

Aşıq şeirinin müxtəlif növlərinin poetik xüsusiyyətlərini də dərindən bilən Ə. Cavid, onların arasında divani, dübeyti, təxmis, təcnis, müxəmməs kimi poetik janrları fərqləndirərək, hər birinin forma əlamətlərini yiğcam şəkildə təqdim etmişdir. Maraqlıdır ki, aşiq şeirinin ən geniş yayılmış janrlarından olan qoşmanı Ə. Cavid “qafiyə” adlandırmışdır. Görünür, həmin dövrün ədəbiyyat nəzəriyyəsində aşiq şeirinin bu növü həmin ad altında tanınmışdır. Təsadüfi deyil ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində tərtib olunmuş bir sıra poetik antologiyalarda da Molla Pənah Vaqif,

Molla Vəli Vidadi, Qasim bəy Zakir və başqa görkəmli Azərbaycan şairlərinin qoşmaları “qəvafi” (qafiyələr) bölümündə verilmişdir.

Ə. Cavidin artıq qeyd etdiyimiz mətnşünaslıq fəaliyyəti, daha çox poetik mətnlər üzərindəki bərpaçılıq işində özünü bürüzə verməkdədir. Bu tədqiqatında da həmin işini uğurla davam etdirən gənc mətnşünas, bir sıra konkret örnəkləri özü bərpa etməklə yanaşı, gələcək bərpaçılard üçün də özünün qiymətli tövsiyələrini vermişdir. Qeyd etmək lazımdır ki, məhz həmin tövsiyələr əsasında müasir nəşrin bir sıra düzəliş və dəqiqləşdirmələri həyata keçirilmişdir. Bu tövsiyələr təkcə vəznə, hecalların sayına deyil, ey ni zamanda, deyilən poetik sözün məntiqi mənasına əsaslanır ki, bu baxımdan da Ə. Cavid çox zaman formanı qurban vermək bahasına olsa belə, mənanın bərpasını ön plana çəkməsi ilə alim və vətəndaş səriştəsini sübuta yetirmişdir.

Ümumilikdə, araşdırıcılığa təzə-təzə başlayan, amma kifayət qədər yüksək səriştə və istedad göstərən Ərtoğrol Cavid, Molla Cumənin və Miskinli Vəlinin şeirləri üzərində apardığı tədqiqatlarda özünü bacarıqlı bir poeziya mütəxəssisi kimi göstərməklə bir daha belə bir həqiqəti sübuta yetirmışdır ki, dahi insanların övladlarına da həmin dühadan bir pay, bir Tanrı qisməti düşür. Əsas məsələ ondadır ki, bu paydan necə və hansı məqsədlərlə istifadə edirsən. Ə. Cavidin məqsədi – xalqına xidmət idi və o, bu işin öhdəsindən çox yüksək səviyyədə gəldi.


**Gülbəniz Babaxanlı**






# MOLLA CUMANIN ƏSƏRLƏRİ

*To play an: Örtögrol Cavid*







## *Ortoğrol Cavid*

### MOLLA CUMANIN ŞEİRLƏRİ HAQDA



OLLA Cumanın toplanmış bu parçaları şifahi ədəbiyyatın maraqlı nümunələrindəndir. Bütün folklor materialları məişət temalarından olduğu kimi bu şeirlərdəki tema, məzmun da xalq məşətindəndir. Folklor lirikasında ən əsas yeri gözelləmələr tutur. Molla Cumanin təxminən altmışa qədər olan bu parçalarının qırx beşi-əllisi gözelləmədir: gözellərə müraciət, onu təsvir... Məişətin ayrı-ayrı hissələrini və rən parçalar da var. Məsələn: “Deyər” rədifli “Divani”də “mə-nəm-mənəm” deyənlərin pisliyi, xeyirsizliyi deyilir:

“Hər gedəndən sual etsən  
Sahibkamalam deyər”

“Əsl iyid özün öyməz  
Sözün söylər mərd kimi”

“Altmışında qarı sevsən,  
Qızı misalam deyər”.

“Aldanma” rədifli “Qafiyə” namuslu bir qocanın gənc bir qızı nəsihətidir (Son bənd ümumi formal müraciətdən doğmuş).

“Sevdiciyim, məndən sənə nəsihət  
Hər yetənə, yalançıya aldanma”

“Yaramaz bir-iki arşın çitdən ötrü  
Hər çərçiyə, dükançıya aldanma”

“Evlər yıxıb, araları düzəldən  
Tələtçiyyə, yabançıya aldanma”

Hünü haqda maraqlı bir müxəmməs də vardır.

Şeirlər içində 5 həcv vardır. Hamısı müəyyən yaşayış səbəbi ilə yaranıb.

Bəzi parçalar var ki, məzmunu qarşıqdır, hər misrada dini elementlər seçilir, bu səbəblə oxucunu yorur. “Bir bax” rədifli, “Məndədir” rədifli “Qafiyə” bunlardandır. Oxucu üçün ağır, yad olan şeirlər verilməsə daha yaxşıdır.

“Gözəlləmə”lərin bir çoxlarında açıx-saçıx vulqar təsvirlər, duyğular var. Çap edilirkən bunlara çox fikir verməli. Ən kiçik bir şeir gənc oxucuların duyğularını sapdırıa bilər. Bədii ədəbiyyatda belə açıxlıq, naturalizm ən mənfi tərəflərdəndir. Pedaqoji nöqtəyi nəzərdən yanlışdır.

Şeirlərin müxtəlif formalarda olması yaxşı tərəfləridir: divani, qafiyə, təxmis, təcnis, dübeyt, müxəmməs, ciğalı dübeyt, həcv...

Tematik və formal xüsusiyyətlərə görə şeirlər sistemlə düzülməlidir:

### **I. Gözəllər və gözəllik haqqında.**

*Divanilər*

*Dübeytlər*

*Qafiyələr*

*Təxmislər*

*Təcnislər*

*Müxəmməs*

## **II. Başqa şeirlər**

*Divanilər*

*Qafiyələr*

*Müxəmməs*

## **III. Həcvlər**

Parçalar belə verilirkən tematik yaygınlıq bir düşüncə, dərk vəhdəti yaradar, bundan ilavə oxucu folklor formalarını hiss etmədən öyrənər. Məsələn: Divani daima 24 misra olur. Hər bəndin cüt misraları qafiyəli, tək misraları sərbəst olur. Hər bəndin son misraları ayrıca qafiyəlidir. Divani 8 heca olar.

İkinci bəndin son misrası yalnız qafiyədar, üçüncü misra sərbəst olduğundan çox vaxt fikir burada verilir.

Əyər divanilər bir yerdə verilsə (temaca bağlılar) oxucu xəbəri olmadan divani formasını öyrənər. Çap olurkən misra çatmamazlığı da düzəldilməlidir.

“Deyər” rədifi “divani”nin 3-cü bəndinin ilk misrası yoxdur.

“İsmi pünhan söylə görüm” misrası ilə başlayan “Dübeyt”in son bəndi yoxdur. “Dübeyt” əksərən 12 misra, 3 bənd, 8 hecalı misralardan olur. Son bənddə avtorun adı çəkilər. Burada o yoxdur. Çap üçün hamısı tamamlanmalıdır.

İfadəsi təmiz olan bu şeirlər standart təşbih, istiarələr olan parçalardan qiymətlidir. Nümunə bir neçə misal göstərək:

“Gəlin” rədifli “Qafiyə”nin son bəndi:

“Nə üçün mənimlə bir az gülməzsən?  
Axan gözlərimin yaşın silməzsən?  
Sorub əhvalımı dərdim bilməzsən,  
Cuma təki olmaz can qoyan gəlin”

Yaxud başqa bir “Divani”dən bir bənd alaq:

“Bu dünyada görən varmı  
Mənimtək dərdə düşən?  
Əşq odundan köynək geyən,  
İçində bağırı bişən?”

Hər misradakı səmimilik oxucunu məmnun bıraxır. Bunun səbəbi avtorun duyaraq, yaşayaraq yazmasıdır.

Bəzən elə yerlər var ki, ritm daha kəskin, daha oynaqdır. “Dilbər” rədifli “Təxmis”in 2-ci bəndi:

“Ol yaradan yaradıbdır  
Sən balanı necə nazlı,  
İncə belli, şəmşad əlli,  
Fəsih dilli, şirin sözlü,  
Orta boylu, gözəl xoylu,  
Ənbər boylu, qəmər üzlü  
Qələm qaşlı, şüx baxışlı  
İncə dişli, maral gözlü  
İzin ver hüsnünə edim  
Doyunca tamaşa, dilbər”.

Ümumi parçalarda metrik “qafiyə” bölgülər yanlışlığı vardır. Onlar çox azdır. Lakin, misal lasımdır.

“Küsü” şeirində:

“Bir qarqış qarqadım keyfinə dəydi,  
Bağışla sevcigim sən halal eylə”.

Əvvəla imla səhvi vardır: “sevcigim” yox “sevdiciyim” olmalıdır idi. İndi qısa isə “sevdiciyim” kəlməsi düzəldikdə uzun olar. Lakin yenə düzəltmək olar:

“Bir qarqış qarqadım keyfinə dəydi,  
Bağışla sevdiciyim halal eylə”.

Qafiyələrin çoxu doğrudur. Bəzən zəiflik hiss olunur. Qafiyələr olmaqçun bir hərf atılır, saitlər incədən qalına keçir və sairə...

Bir “Divani”nin 3-cü bəndi qafiyəsi (...+ra+lı) formasındadır. “Aralı”, “Maralı” kəlmələri ilə qafiyə olmaqçun belə kəlmə vardır.

“Gün doğubdur məğribdən  
Dağlar başı qaralı  
Ey sevdiyim gəl yaxına  
Nə durmusan aralı...”

“Qaralı” sözü heç şübhəsiz ki, “r” səsi atılmış “qaralır”dır.

Yaxud “Dilbər” rədifli şeirdə qafiyə üçün “atəşə” sözü “ataşa” kimi gedib:

“Şah əyilmiş başa dilbər.

.....  
.....  
.....

Tutuşdu ataşa dilbər”.

Bunlara baxmıyaraq söylədim ki, formaca bu şeirlər əksərən doğrudur. Ən doğru qafiyələr də az deyildir:

Məs:

Neçə cahil, neçə kamil, neçə tifil, neçə piran  
Neçə namərd, neçə cömərd, neçə mürtəd, fikri siran  
Neçə çirkin, neçə töryət, neçə məhbub misli ceyran  
Neçə aşlıq, neçə məşuq, neçə sevgi, neçə heyran  
Neçə dövlət olub bərbat, neçə ziynət qalib viran.

parçasında:

“Piran”, “siran”, “ceyran”, “heyran”, “viran” qafiyələri doğru olmaqdan başqa hər misrada da qafiyəli yaxın sözlər vardır.

1-cidə cahil, kamil, (tifil)  
2-cidə namərd, cömərd  
5-cidə dövlət, ziynət.

Bir neçə yerdə 3 samit ağırlığı vardır. “Alım” rədifli “Təcnis”dən:

“Məhəbbət canında açalı dərdi  
Mərdanə sirrlərin açalı dərdi...”

Bu üç samit (sirrlərin) 11 hecalı bir misranı yarım heca uzadan kimi olur, onları tez tələffüz edirkən çox gülünc çıxır.

Daha başqa misal: “Heç” rədifli divanidə

“Əziz bayram günləri  
Xalqla gəzdin qolboyun  
Bircə gəlib, təmənləşib  
Halımı sordunmu heç?”

Şeirin leksikonunda xalq canlı dilinə aid kəlmələr vardır.

“....  
Bircə gəlib təmənləşib,  
Halımı sordunmu heç?”

Təmənləşmək – əl vermək, görüşmək deməkdir.

“Axşam çağıdır” rədifli divanidə:

“İlan kimi sürünbən  
Gəlmışəm doqqazına”

Doqqaz – qapı ağızındaki yüksək səki deməkdir.

“Dilbər” rədifli təxmisidə:

“Bülbül kimi sayıl idim  
Sənə dedim guşa dilbər”

Sayıl – sərbəst, dinc deməkdir.

Bəzi kəlmələr də var ki, mənalarını tapmaq çox da asan deyil.

“Bax” rədifli divanidə:

“Xoryətlərdən pünhan olsun  
Şamama ilə tər buxaq...”

Təxminən bilinir ki, bir qrup insanı göstərir, lakin bu kəlmə o insanların hansı xüsusiyyətini göstərir bəlli deyil, millətinimi, olduğu yerinimi?...

Hər yerdə işarə əvəzliyi “o” yerinə “ol” verilib. Bu Azərbaycan ədəbi dilində də bu yaxınlara qədər (1920-yə qədər) olmuş hadnisədir. Məsələn:

“Gecə-gündüz yalvarıram  
Sirrimi duydunmu heç  
Ol qədər dad çəkirəm...”

Bəzən I şəxs müzare feilində müzare şəkilçisi atılıb, yerini feil kökünün son samiti tutur. Məsələn:

“Sidqlə üzünə baxdım bir cilov  
Çağırram Allahı eylərəm alov”.

(Çağır+ar+am).

Köhnə forma yenə feil bağlamalıdır.

Məsələn: “Alım” rədifli təcnisdə:

“Məhəbbət canında açalı dərdi  
Mərdanə sirrlərin açalı dərdi  
Məşuqum eyləsə açalı dərdi...”

(feilin kökü+əli, alı) köhnə bağlama formasıdır.

“Bir bax” rədifli şeirdə:

“Yanıban bağırı gündüzdü gecə oldu”.

“Dilbər” rədifli təxmisidə:

“Tamaşa eylədim dilbər  
Duruban qabağında”

“Danış” rədifli şeirdə:


“Dəribən nar meyvəsin...”

“Gəlin” rədifli parçada:

“Çəkibən yaşımağı üzün yaşıtma,  
Sinəmin üstünə dağ qoyan gəlin.  
Gedibən dərdimi həndən aşırtma,  
Allahi sevərsən bir dayan gəlin!”

Bu şeirlər ümumən folklor lirikasını əks etməklə və principial yanlışlıq olmamaqla çapa layiqdir.

26.08. 1939



## MOLLA CUMANIN TƏRCÜMEYİ-HALI

 OLLA Cuma Nuxa rayonu Layiski kəndindən-  
dir. Yoxsul bir kəndli ailəsindən olmuşdur. Ata-  
sının adı Saleh, babasının adı molla Orucdur.  
1860-cı ildə anadan olmuşdur. Uşaq vaxtı bu  
kənddə yaşmış, mədrəsədə oxuyub ərəb və fars  
dillərini öyrənmişdir. 15 yaşıdan şeirə, saza mə-  
həbbət bəsləyib. Mollası Molla Məhəmmədin nəsihətinə baxma-  
yib saz götürüb aşığılığa başlamışdır. Molla “aşıqlar, şairlər  
cəhənnəmdə qətrən qazanında yanacaqlar, çalıb oxusan gözün  
kor olacaqdır” demişdir. Mollanın bu hədəsinə cavab olaraq  
Molla Cuma onu həcv etmişdir:

Məndən salam olsun, Molla Məhəmməd  
Yeni aşiq olmuşam saz göndər mənə  
Özüm söz deməyə hələ acizəm  
Bir qədər nəzm eylə söz göndər mənə.

Dəryanın qəvvası az olmağa baxmaz  
Əlli beş sərçədən bir qırğı qorxmaz  
İki şey dünyada heç yaddan çıxmaz  
Bunların cavabın yaz göndər mənə.

İki könül iki doydax kər etdi  
İki avaz iki meyl kər etdi

İki gözüm birdən-birə kor etdi  
Qızıldan bir cüt göz göndər mənə.

İkisi bağbandır ikisi bağ  
Dörd avçıdır dörd də dağ  
İkisi ölübdür ikisi qalıb sağ  
Bunların cavabın tez göndər mənə.

Molla Cumanın əlində var bu yazı  
Nə lazımdır xalq eşitsin avazı  
Sizdə olan o beytlər, o yazı  
Qədrini bilməzsən tez göndər mənə.


Bu həcvidən sonra Molla Cuma aşıqlıq eləmişdir. Molla Cuma yalnız mollaxanada oxuduğuna görə və o zaman bir qədər savadlı olanlara deyildiyinə görə Molla Cuma adlandırılmışdır. Həqiqətdə isə o, ruhanilik ilə heç bir əlaqəsi olmamış və bunların kəskin düşmanı olmuşdur.

O bir ucu Zaqatala, Bələkən bir ucu da Nuxa rayonu arasında aşıqlıq eləmiş, arabir yayda Axtiya getmişdir. Qarabaldırı kəndinin (Zaqatala) aşığı Aşıq Həsənəlinin yanına gedib aşıqlığı və sazi ondan öyrənmişdir. Özü alçaraq və dolu bir adam olmuşdur. Həmişə aq kürk geyərmiş. Və kürküün yaxası qara parça ilə tikilmiş olardı. Daqqa papaq qoyar və saya kəmər qurşarmış. Camaat içində çox hörmət və nüfuza malik olmuşdur. Həmişə kəntlərdə aylalla toylara, mağarlara gedərmiş. Dağıstanlı aşık Abdulla (Xuniq kəndindən), Aşıq İsgəndər (Qədirixli), Aşıq Yusif (Layısklı), Aşıq Camal və Aşıq Rəcəb (Hirək), aşık İbrahim və Aşıq İsmayıł (Qax rayonu Zəyən kəndindən) iki qardaş Molla Cumanın şeyirdləri olmuş. Bir yerə gedəndə bu şeyirdlərini də götürüb gedərmiş. Həmişə kiçik bir saz götürər və bunu kürküün altına vurarmış. Əvvəli yox-sul olmuş, sonralar əkinçiliklə məşğul olmuşdur.

1920-cı ildə Qışlaq Layıski kəndində ölmüşdür.



H A C V L A R





*(Qıpçaqkəntli varlı və dövlətli bir hacı olan  
Hacı Kərimə)*

\* \* \*

Səni özümə dost bilirdim, ey hacı Kərim,  
Qabiliyyətin yoxmuş qaban deyərəm.  
Əslin yengilodu gürcübən dönmə,  
Sığnaxdan gəlibdir baban deyərəm.

Qərəz tərgitmədin bu pis peşəni,  
Kəndin yedin get yeyələn meşəni.  
Səndə yoxdur hacılığın nişanı,  
Tərəkəməsən ya da çoban deyərəm.

Sən mənə versəydin bir tağar bugda,  
Leyəndə pulunu alardın nağda.  
Sərsəm olub görüm gəzəsən dağda,  
Haqq eləsin sənə divan deyərəm.

Mən ömrümdə görməmişdim bu işi,  
Mənə yalan sata qıpçaq keşişi.  
Beş qat namazında çəkərəm qarqışı,  
Dağılsın yurdunla yuvan deyərəm.

O yalan söyləyən ağzin cirilsin,  
Moladan qapına piçət vurulsun.  
Səndən sonra uşaqların qırılsın,  
Oğlanların ölsün cavan deyərəm.

Əyrinin sözləri olarmış əyri,  
Mülkündə bayquşlar eyləsin seyri.  
Qapında dörd ayaq bir itdən qeyri  
Qırılıb qalmasın heyvan deyərəm.

Ölkənin dəyyusu, dünyanın bici  
Məkkəyə getməklə olarmı hacı?  
Un tapma təndirə asmağa sacı  
Yeyəsən aşını yavan deyərəm.

Bacarmadığın... eləmə çərəz,  
Salıbsan canımı xiffətlə mərəz.  
Yalani çox söylər mürtəd xaçpərəst  
Kərim adı heyifdir, İvan deyərəm.

Molla Cumanın əlində çərələnibsən  
Dostluq dəftərindən qaralanıbsan  
Gülləmi dəyibdir yaralanıbsan  
Qilli ayaq yasti daban deyərəm.

Bu həcvi Molla Cuma hacı Kərim öz sözünə yalançı çıxdığı zaman demişdir. Hacı bəyləri, lotuları və mötəbərləri yiğib məclis qurmuş. Molla Cuma da burda çalıb çağırmışdır. Hacı Kərim axırda Cumanın qulağına demişdir: onlardan devran alma, sənin devranını mən verəcəyəm. Mən bir tağar buğda göndərərəm. Molla Cuma oğlunu buğda gətirməyə göndərəndə Hacı verməyib, qaçıb gizlənib. Molla Cuma da bu həcvi yazıb ona göndərib.

\* \* \*

Xəbərin çatdı ey oxutlu axsax, Laçın,  
İnciməyinən cavabını qaytarıban versax, Laçın.  
Tərifin yaxşı eylərik bir üzünü görsax, Laçın,  
Danışırsan səfəh səfəh ey ağılsız sarsax, Laçın.

Əyər sən dükançisan qur tərəzi sat qəndini,  
Xoşusan dur tut ayaq lotu gəlsin aç bəndini.  
Donuzsan gir burmaya dağıtmayan çöl həndini,  
Köpəksən hürmə yana qoruginən öz kəndini,  
Rizqi sənə hayifdir ye xirniklə qarsax, Laçın.

Əyər sən dükançisan qur tərəzi sat xinanı,  
Arvadsan bağla başa sərəndazı ya cunani.  
Olmaz səndən xozəyin get naxıra güd danani,  
Bizi heç şey eləyib özünü etdin danani?  
Mal kimi tələbdəsən dalına yiğ boğarsaq, Laçın.

Aşığın fikrin çəkib özünü salma qəhərə,  
Gah ayışan, gah eşəksən, gah da girmə yüz təhərə.  
Dalından palanı alıb özünü öyrətmə yəhərə,  
Sabah tezdən duruban tez özünü ver şəhərə,  
Şirvələn qəssəblərə tullasın bağırsaq Laçın.

Tərifin azdır deyib incimə sən ay xozəyin,  
Soncuqlama dana kimi mixdan açılar gözəyin.  
Suvaxla öz saqqalını, öz sidiyin, öz təzəyin,  
Layisqlı Molla Cuma bəzəyibdir hər bəzəyin,  
Get söylə Dülgər oğluna ay axmax qurumsaq Laçın.

Oxut kəndində aqsaq Laçın adlı birisi olur. Burada söhbət olub ki, Dülgər oğlumu yoxsa Molla Cumamı yaxşı aşiqdır. Aqsaq Laçın deyib ki, Molla Cuma bir zibil deyil, Dülgər oğlu yaxşıdır. Bu söhbəti Molla Cumaya deyiblər. O da götürüb yuxarıdakı həcvi deyib.

\* \* \*

Yusuf dayı sizin qonşu Rəcəbin  
Boynu saxsı kürəsinə oxşayır.  
Bu alasarsağın bu biədəbin  
Qarnı çaxır küpəsinə oxşayır.

Bekar bekar söhbət eylər özündən,  
Danışanda zəhlən gedər sözündən.  
Ağ unçular eksik olmaz gözündən,  
Boğaz malın çərəsinə oxşayır.

Öküz olsa kişi qoşar kotana,  
Halhal eylər hər yanından ötənə.  
Burnu yastı dodaqları ətənə,  
Ağzı qoyun bərəsinə oxşayır.

Belə yanşaq bir də olar İranda,  
Dağ donuzu kökəlibdir aranda.  
Qozluğundan qabarıban duranda  
Bir toyuğun fərəsinə oxşayır.

Bu Cuma insana boyun əymədi,  
Əysə də keyfinə kimsə dəymədi.  
Yalvardım yunumu tərkə qoymadı,  
İndi yerə girəsinə oxşayır.

Rəcəb adlı bir dövlətli kəntli öz gəmirəsindən (binədən) gəlmiş. Molla Cuma da çobanlardan bir put yun alıb qayıdırılmış. Yolda ona rast gəlir. Təvəqqə eliyir ki bunun yununu da tərkinə alsın. Rəcəb almır. Yüküm ağırdır deyib gedir. Molla Cuma da Rəcəbin qonşusuna (Yusif adlı öz dostuna) bir kağız yazıb Rəcəbi həvc eləyir.

### Divani

Aşıqla höcət çəkər  
Hər yetən yava yoluq.  
Deyər mən də əşq əhliyəm,  
Məclisdə çoban çoluq.  
Gəl danışım bir az sənə,  
İncimə sən bu tağdan,  
Zər qədrini zərgar bilər,  
Nə bilər nadan qoduq.  
Abır bilməz bədəsilin

Qızışanda dabanı  
Nə tanımaz yol ərkənə,  
Nə düz deməz havanı.  
Gah çevirər şikastanı,  
Gah da oxur divanı.  
Sallam səni abırından,  
Məclisi etmə şulux.  
Molla Cuma hər sözü  
Sənə layiq görməyir.  
Yanşaxlıqda bil ki bala,  
İt də səntək hürməyir.  
Özü deyər özü gülər,  
Xalqa macal verməyir.  
Deyən yoxdur bəs deyilmə  
Ay hayasız bədqılıq.

### **Divani**

Gəl ağızını təmiz saxla  
Xoşqılıq cavan kimi.  
Nə lazımdır sərt danışmaq  
Mirqəzəb divan kimi.  
Yüzü gəlsə sən kiminin  
Girmərəm meydanına,  
Qabağında danışaram  
Əli pəhləvan kimi.


Peşən eşşəy peşəsidir  
Xalx ilə cəng eyləmək.  
Beyqafildən qıçın qapıb  
Axsayıb ləng eyləmək.  
Him bilməzsən, qaş bilməzsən,  
Başımı dəng eləmə.

Qanmazlığın xeyli vardır  
Ayı qaltavan kimi.

Molla Cuma mərd oğludur,  
Heç xoşlamaz paxılı.  
İsmi pünhan atəşindən  
Alışiban yaxılı.  
Gecələrdə süngələrsən  
Bağı bağça taxılı,  
Gündüzləri yatarsan  
Kol dibində qaban kimi.



G Ö Z A L L Ä M Ä L Ä R





## Divani

Gecə gündüz yalvarıram,  
Sirrimi duydunmu heç.  
Ol qədər dad çəkirəm,  
Sözümə uydunmu heç.

Əziz bayram günləri  
Xalqla gəzdin qolboyun,  
Bircə gəlib təmənləşib  
Halımı sordunmu heç.

Atalardan qalıb məsəl:  
Dağılan çanax dolmaz.  
Yusifə qalmayan gözəllik  
Bil ki sənə də qalmaz.  
Yetən yerdə öyünərsən,  
Sən təki namərd olmaz.  
Yalvarmaqdan candan oldum,  
Bir busə qıydınmı heç.

Molla Cuma qan ağlayır  
Yuxusundan oyanıb.  
Bu dünyada ömür sürür  
Qəm küpüñə boyanıb.  
Sormadın əhvalımı  
Bir bütədə dayanıb.  
İsmi pünhan, üzüm üstə  
Üzünü qoydunmu heç.

## Divani

Yar başına dolanım mən,  
Qız qadasın aldiğim.  
Açılanda bahar fəsl  
Yaz qadasın aldiğim.

Bu sözləri dilnən desəm,  
Yanıb bağrim kül olar,  
Qoy alım əlimə bir  
Saz qadasın aldiğim.

Hər görəndə qaşlarını,  
Oynayır qanım mənim.  
Sən təki xub gözələ  
Peşkəş şirin canım mənim.  
Bürüsə dörd yanımı,  
Yox bir gözəldə gümanım mənim.  
Gözəllikdə yoxdur sənə  
Söz qadasın aldiğim.

Belə yerdə kim inciyər,  
Çağıranda hay verir.  
Gül yanağın zəkatından  
Bir busə də pay verir.  
Ləbi şəkər qəndi nabat,  
Məmələri bay verir  
Cuma ilə et zarafat,  
Döz, qadasın aldiğim.

## **Divani**

Xeyli dəmdir mən naşıydım,  
Bu qızdakı fəndə bax.  
Xumarlanıb ala gözlər,  
Ləbindəki qəndə bax.  
Xoryətlərdən pünhan olsun,  
Şamama ilə tər buxaq.  
Xoş qönçəsən mən bülbülü  
Salıbsan kəməndə bax.

Xəstə düşən bəndələrin  
Təbibisən, ya xalıq.  
Xar qucubdur güllərini,  
Bülbüllər qaldı yanıq.  
Xətrimə dəyib əziz  
Könlümü etmə sıñix.  
Hər səhərdən bir mənə  
Durub ötəndə bax.

Xudan yazsın səni mənə,  
Biz də murada çataq.  
Xırda xırda doğrayıban  
Avaz avaza qataq.  
Xalqdan gizlin bir gecə də  
Sarmaşıb belə yataq  
Xurmatəki Molla Cuma  
Ləblərin əməndə bax.

### **Divani**

İsmi pünhan, nə peşmansan,  
Gülgünən can-can əziz.  
Həsrətindən mən ölürem,  
Bilginən can-can əziz.  
İnanmirsan gətir Quran,  
Doğrudur dostluğumuz.  
Ağu deyə badə versən,  
Alsana sən, can-can əziz.

Xan deyiləm bu cahanda,  
Əlimdə ola höküm.  
Simizərsiz hambal gəlməz,  
Belimdə qaldı yüküm.  
Oğrun oğrun – dərdə düşdüm,  
İstərəm logman həkim  
Bu dərdimin təbibi sən,  
Olgınən, can-can əziz.

İsmi pünhan, eşqim mənim  
Ciyərimdə sancıdır.  
Yanaxların lalədir,  
Qızıl gülün günçudur.  
Zəkat üçün busə aldım,  
Gönül məndən incidi.  
Təkbir yada mən Cumanı  
Salgınan can-can əziz.

## Divani

İsmi pünhan, şəfqət eylə  
Mənə, axşam çağıdır.  
Dağıtginən dərd qəmimi  
Yenə, axşam çağıdır.  
İlan kimi sürünbən  
Gəlmışəm doqqazına.  
Mən yetimə mehman ol  
Deynə, axşam çağıdır.

Gün doğubdur məğribdən,  
Dağlar başı qaralı.  
Ey sevdiyim gəl yaxına,  
Nə durmusan aralı.  
Avçı, gözün əldən qoyma  
İtirdiyin maralı.  
Bir də getsə heç tapılmaz  
Yenə, axşam çağıdır.

Haq yaradıb gözəllikdə  
Sən cavani bəxtəvər.  
Aç qolların sal boynuma,  
Gör şirin canda nə var.  
Zülmət çökdü yer üzünə,  
Əgyar oldu bixəbər.  
Qoy sarmaşın Molla Cuma  
Sənə, axşam çağıdır.

## **Qafiyə<sup>1</sup>**

Gəl oyan qəflətdən, ey qafil insan,  
Gözün aç dünyanın işinə bir bax.  
Gör necə dolanır bu çərxi devran,  
Yaz, yayına payız qışına bir bax.

Qışında qar olur, yazında boran,  
Gah verər ziynəti gah eylər viran.  
Havanın üzündə məhəllə quran  
Göydə şəmsi qəmərin ərşinə bir bax.

Ərşində yaratmış xoş mələkləri,  
Bilinməz onların övrəti əri.  
Qızıl öküz götürmədi bu yeri,  
Çibin qondu bunun tuşuna bir bax.

Çibindən qorquban müsəxxər oldu,  
Birliyin unutdu ilqarı pozdu.  
Tutdu quyruğunu gör necə süzdü,  
Bu məlun şeytanın işinə bir bax.

Başına xak oldu, çeşminə qubar,  
Hər işə qadirdir qəni girdigar  
Ayrıldı Yaqubdan Yusif peyğəmbər,  
Ağladı gözünün yaşına bir bax.

Ol qədər yaş tökdü yoxdur hesabi,  
Yanıban bağının bişdi kababı.  
Anasız xalq oldu ol İsa nəbi,  
Yapışdı Məryəmin döşünə bir bax.

---

<sup>1</sup> “Qoşma” mənasında işlənmişdir (*red.*)

Süd verib bəslədi Məryəm anası,  
Haqqında nazildir Taha surası  
Üç gecə dalbadal uydu ağası,  
İbrahim Xəlilin düşünə bir bax.

Düşündə ağası eylədi fərman,  
Səhərdən etginən oğlunu qurban.  
Dəryalar üzünə yağanda leysan,  
Dürlü səmənginin cuşuna bir bax.

Səməngin cuşunda dür cavahirat,  
Anlayana çox əzizdir möcüzat.  
Gedibən Kəbiyə edibən ziyarət,  
Ol həcərül əsvət daşına bir bax.

Görüb bilin daşı kimdir var olan?  
Yerdə göydə hökümləri car olan.  
Qanadı qu ayaqları nar olan  
Beçarə Səməndər quşuna bir bax.

Bilin Səməndərin halı necə oldu,  
Yanıban bağrı gündüzü gecə oldu.  
Molla Cuma dərd çəkməkdən qoca oldu,  
İnanmayan, ağızında dışınə bir bax.

### Təxmis<sup>1</sup>

Bülbül kimi sayıl idim,  
Sənə dedim guşa, dilbər.  
Durna sayaq oxumağın  
Əcəb gəldi xoşa, dilbər.

---

<sup>1</sup> “Müxəmməs” mənasında işlənmişdir (*red.*)

Nəzər qıldım camalına,  
Sövdən endi başa, dilbər.  
Qaynayıb eşqin qazanı,  
Gönül gəldi coşa, dilbər  
Ol yaradan yaradıbdır  
Sən balanı şışə, dilbər.

Ol yaradan yaradıbdır  
Sən balanı necə nazlı.  
İncə belli, şümsəd əlli,  
Fəsih dilli, şirin sözlü  
Orta boylu, gözəl xuylu,  
Ənbər boylu, qəmər üzlü.  
Qələm qاشlı, şux baxışlı,  
İnci dişli, maral gözlü.  
İzin ver hüsnünə edim  
Doyunca tamaşa, dilbər.

Tamaşa eylədim, dilbər,  
Durubanı qabağında  
Əşq əhlinə qətl yazılmış  
Lalə əhmər yanağında.  
Xəstələrin dərdinə dərman  
Zahir olmuş dodağında.  
Vallah billah of demərəm,  
Canım çıxsa ayağında.  
Yazığam bir insaf eylə  
Bağrı dönmiş daşa, dilbər.

İnsaf eylə, ey bağırı daş,  
Aman, yarım, tut amanı.  
Çünki vermiş Allah sənə  
O xubluğunu, o xoş canı.

Gül hüsnündə mat eyləmiş  
Süsən sünbüл və reyhani.  
Açıldı köksüүн bəndi,  
Nagah gördüm tər sinəni,  
Sədəfdən bir taxt üstünə  
Şah əyləşmiş başa, dilbər.

Şahlarındır narınc, turunc,  
Yüz qəfəsi iki bostan.  
Bu yuxudan oyanıbdır  
Təzə oynar sinən üstdən.  
Nə hünəri var şairin  
Vəsfin birin edə dəstan.  
Daha dərməli çağıdır,  
Əsirgəmə onu dostdan.  
Göz sataşdı ağıl çasdı,  
Tutuşdu ataşa, dilbər.

Tutuşanda atəşinə  
Cəsədindən can qaçıbdır.  
Ağ buxağın şoləsindən  
Irəngində qan qaçıbdır.  
Eylə bir danışib güldün,  
Ruhun məndən yan qaçıbdır.  
Qərəz, görüb ədalətin,  
Ölkə səndən tən qaçıbdır.  
Qatlaşarmı hicranına  
Ya sultan ya paşa, dilbər?

Qadağa ver hicranına,  
Arada qan qada eylər.  
Aşıq üçün məşuq olsa,  
Fərzli kannan əda eylər.

Xoş halına o kimsənin,  
Canın sənə fəda eylər.  
Sayıl olub Molla Cuma  
Yar qapında səda eylər.  
Bu sayılə gəl rəhm eylə,  
Qapında dərvişə, dilbər.

### **Divani**

Hər gədədən suval etsən,  
Sahibkamalam deyər.  
Axsax bağa kölgələrdə  
Əsil maralam deyər.

Heç gözələ yoxdur növbət,  
Çirkin çəkibdir qabağa,  
Tarazdanıb öz özünə  
Nə şux camalam, deyər.

Əsil igid məclislərdə,  
Mənəm deyib öyüməz.  
Sözün söylər mərd kimi.  
Kimsə ondan deyinməz  
Adam var ki, bəylik elər  
Zərrə qədər sevinməz  
Adam var ki, çavuş olsa  
Mən də kralam deyər.

Molla Cuma bu fənada  
Sevdi İsləmi pünhanı.  
Tapılmaz bərabəri,  
Gəzsən Şəki, Şirvanı.

Qadir Allah nə həyasız  
Yaratmışan insanı.  
Altmışında qarı sevsən,  
Qızı misalam, deyər.

### **Divani**

Aşıq çün danışanda  
Bizim sarıdan danış.  
Daş qoraya dəymə ucşar,  
Hasar, barıdan danış.

Füğarasansa əyər,  
Başını bir təhər gırṛə.  
Məclislərdə söz düşəndə  
Buğda, darıdan danış.

Hər bağbanı bağa qoyma,  
Girib bağı dərəllər.  
Dəribən nar meyvəsin,  
Çox ziyanolux verəllər.  
Gözəl üçün gündüz gəzmə,  
Səni gec tez görəllər.  
Baliğ olar söz götürməz,  
Gecə yarıdan danış.

Molla Cumanin eşq əlindən  
Ciyər bağı kabab olur.  
Sirr verməgnən qız gəlinə,  
Bədlayıq cavab olur.  
Möhkəm uyub qucaqlasa,  
Yəqin çox savab olur.

Ömür sürüb dünya görmüş  
Qoca qaridan danış.

Molla Cuma bir məclisdə oxuyanda qızdan-gəlindən çox deyir. Bir qarı etiraz edir. Molla Cuma da oradaca qarının xatırı üçün bu divanını qoşur.

### Qafiyə

Qardaş, sizlə hansı dildə danışım,  
Yetmiş iki millətin dili məndədir.  
Aləmi qərq eylər gözümün yaşı,  
Daşqınca çayların seli məndədir.

Özümü çox dərin fikirlərə sallam,  
Necə düşmənindən intiqam allam.  
Ədu qoşununa Zülfüqar çallam,  
Heydəri-kərrarın qolu məndədir.

Arif məclisinə keçib oturram,  
Çəkib misalına misal yetirrəm.  
Göytək guruldaram, yağıb batırram,  
Qarla yağış külək dolu məndədir.

Movlam başımıza açmasa əngəl,  
İbadət etməyə olmaram tənbəl.  
İmami, əzəni, şafii, hənbəl –  
Bu dörd təriqətin yolu məndədir.

Cumayam çox gizli sırlər açaram,  
Minib səməndimi möhkəm qaçaram  
Yığmışam mətai böyük tüccaram  
Harunla qarunun malı məndədir.

### **Qafiyə**

Gördüm camalını eşqinə düşdüm,  
Yandırdın canımı oda sən, gəlin.  
Qovrulub qovrulub yandım alışdım,  
Amandır tez yetiş dada sən, gəlin.

Gəlmışəm gedirəm yolumdur irax,  
Durubsan daldada əlində darax.  
Çıxgılan qarşıya camalın görax,  
Veribsən ömrümü bada sən, gəlin.

Gözəllər içində bir cür gəzirsen,  
Oynadıban qaş gözünü süzürsən.  
Bu Cumanın ürəyini üzürsən,  
Hərdən bizi bir sal yada sən, gəlin.

### **Qafiyə**

Çəkibən yaşmağı üzün yaşıtma,  
Sinəmin üstünə dağ qoyan gəlin.  
Gedibən dərdimi həddən aşırtma  
Allahı sevərsən bir dayan, gəlin!

Düşmüşəm əşqinə keçən deyiləm,  
Vursan da boynumu qaçan deyiləm.  
Nə çaxır nə araq içən deyiləm,  
Eyləmisən məni sən piyan, gəlin.

Nə üçün mənimlə bir az gülməzsən,  
Axan gözlərimin yaşın silməzsən?  
Sorub əhvalımı dərdim bilməzsən,  
Cuma təki olmaz can qıyan, gəlin.

### Qafiyə

Sığallanıb qarşımıza çıxanda  
Qamətin hər biri hər yana dəyər.  
Maral kimi çevrilibən baxanda  
Baxtavar gözlərin cahana dəyər.

El içində qalmaqallı dodağın,  
Şəkərdən ləzzətlili ballı dodağın,  
O inci dişlərin, xallı dodağın  
Qubaya, Dərbəndə, Səlyana dəyər.

Cumanı yanında xəcalət etdin,  
Üzünə baxıban süzülüüb getdin.  
Şirincə dil ilən xoş gəldin etdin,  
Bu xoş gəldin mənə milyana dəyər.

### Qafiyə

Ay qız dayan, ol Mövənə sevərsən,  
Bir saat qarşımızda durgilən, gözəl.  
Əşqinə düşməkdən sən bixəbərsən,  
Rəhm edib halımı sorgilən, gözəl.

Özün bir meyvəsən dadın on beşdir,  
Canında alışan odun on beşdir.  
Əbcəd hesabda adın on beşdir,  
Dilimdə əzbərdir görgilən, gözəl.

Gözlərin süzgündür qaşların əymə,  
Düzübsən buxağa gümüşü düymə.  
Cumadı, qəribdir keyfinə dəymə,  
Ağ üzündən öpüş vergilən, gözəl.

## **Qafiyə**

*(İsmi pünhan oləndə yazılmışdır)*

İsmi pünhan, sinəmizi dağladın,  
Sənin üçün necə canlar ağlayır.  
Çox tay-tuşun yollarını bağladın,  
Üzün görən mehribanlar ağlayır.

Nə səbəbdən bizdən kəsdin aranı,  
Sən təbibsən bağlagınan yaranı.  
Qohum, qardaş, cümlə geyib qarani,  
Dostun dostdur, cəm düşmanlar ağlayır.

Yadıma düşübdür gözəl çağların,  
O gül yanağların, bal dodağların.  
Qələm sifət qaşın, ay qabağların,  
Molla Cuma tökər qanlar ağlayır.

## **Təcnis**

Nə yaxşı sən bizə gəlibssən, canan,  
Neçin gəldin eylə belə yazınan.  
Nardan nara düdü yenə bu seyran,  
Necə tutar əlim qarğı yazınan.

Nədən ikən halal olsun sənə mən  
Naşılara həmdəm olma sina mən  
Nədən deyim ismi pünhan sənə mən  
Nə gəzirssən özün durna yazınan.

Nazlı yarım, heç doymaram busandan  
Noğul nabat şirin olmaz bu sandan

Nökər Cuma çox çəkinər pusandan  
Namərdlərin dilin vursun yaz ilan.

### Təcnis

Muştuluk, sevdiyim, istəkli yarım,  
Mərəzimə mümkün etməz yüz alım.  
Mənzildən mənzilə qabağın kəsdim,  
Mümkin yoxsa, əl yaxandan üz alım.

Məhəbbət canında açalı dərdi  
Mərdanə sirrlərin açalı dərdi  
Məşuqum eyləsə açalı dərdi  
Mən sənin dərdindən gündə yüz alım.

Molla Cuma qulundur bir mən ölüm  
Mah camalın zəkatın ver mən ölüm  
Mehribanam qapında gül mən ölüm  
Meyit düşsə Allah üçün yüz zalim.

### Təcnis

İsmi pünhan namərdsənsə bax gəlmə,  
Yalvarmaqdən candan oldum sənə də.  
Şirin dilnən sormadın heç bir kəlmə,  
Nə dərdin var söyləginən sən ədə.

Müjgan oxun sinəm üstə sax endi,  
Zülmətdə piyada oldu şah endi.  
Yaz dilim dilindən ver şah endi  
Haq divanda tutar divan sənə də.

Gönül dönsə bu dostluğu atarix,  
Yol uzaxdır özün bihal atarix.  
Cuma səni soyundura yatarix,  
Min iki yüz doxsan iki sənədə.

### **Qafiyə**

Sallanıban sudan gələn bəxtəvər,  
Yetişib ötüşüb tut məmələri.  
Daşıban çıxıbdır məzərdən yana,  
Unutma adamı ört məmələri.

Az qalıbdır onu görüb oləsi,  
Qoynundan görünür pambıq lüləsi.  
Aşit saxla insafsızın balası,  
Mislisi qardan ağ süd məmələri.

Mən Cumayam yarsızların yarıyam,  
Taza tər məmənin sövdəkariyam.  
Sərrafam gəlmışəm xoş müştəriyəm,  
Nə verim mərdana sat məmələri.

### **Qafiyə**

Maşallah xoş görünür gözümə,  
Öyrənib əlimə fənt məmələrin.  
Çox istərdim öpüb sürtüm üzümə,  
Mənə yaxın gəlmir sərt məmələrin.

Məmələrin qızıl gümüş qubası,  
Bağda bitən gülə bənzər şamaması.

Hərdən düşər köynəy ilə davası,  
Basdırıbdır böyük hənd məmələrin.

Təzəlikdə dəli oldum yenə mən,  
Narınc deyim, gümüş deyim buna mən.  
Haq danışib qulluq edim buna mən,  
Salıbdır əm dilə fənd məmələrin.

Qədir Mövlan sənə insaf verəydi,  
Qədrin bilən ləzzətini görəydi.  
Molla Cuma bir qoynuna girəydi,  
Doyunca soraydım qənd məmələrin.

### Dübeyt<sup>1</sup>

Gözəlim eylə tamaşa,  
Yar qarşında dayanıbdır.  
Mənim yatan kor talahim  
İndi xabdan oyanıbdır.

Ay qabaqda siyah tellər,  
Bülbül tək danışar güllər.  
Ağ biləklər şəmşəd əllər  
Al xınaya boyanıbdır.

Gözləri bənzər badama,  
Ziyan verər çox adama.  
Layıqlı Molla Cuma  
Baxıb səni bəyənibdir.

---

<sup>1</sup> “Gərayılı” mənasında işlənmişdir (red.)

## Dübeyt

İsmi pünhan, söylə görüm,  
Nə kələklər var başında.  
Hərdən səni xəcil gördüm,  
Batırmaynan sirdaşında.

Sən havasan çölün mənəm,  
Sən durnasan gölün mənəm.  
Sən bülbülsən gülün mənəm,  
Hər dəm oxuram qarşında.

Xidmətində qul Cumayam  
Heç qalmadı abır hayan  
El içində divanayam  
Billah yandım ataşında.

## KÜSÜ

### Qafiyə

İsmi pünhan neçin məndən küsmüsən,  
Qayıtgınan, tövbə istixfar eylə.  
Şad könlümü dərdi pünhan qilmışan,  
Kəs ağızında dilimi sən lal eylə.

Səhər çıxıb gimgələrdə durarsan,  
Xalqlar ilə gah gərəçi vurarsan,  
Məni görüb ağızın yana vurarsan  
Layiqmi bu sənə, bir xəyal eylə!?

Cumanın qəddini Yaradan əydi,  
Aşıqda bu sevda nə yaman şeydi.

Bir qarqış qarqadım keyfinə dəydi,  
Bağışla, sevdiyim, sən halal eylə.

### **Dübeyt**

A qız məndən can istəsən,  
Keyfinə dəymək olarmı?  
Səni kimi şüx balanı  
Heç əldən qoymaq olarmı?

Sözün gəlməz mənə acı,  
Gör nədir dərdin əlacı.  
Əyilsə şimal ağacı  
Böyüsə əymək olarmı?

Aşıq oldum qaş-gözünə,  
Ayna alıb bax özünə.  
Bir fikr eylə öz-özünə:  
Gör səndən doymaq olarmı?

Molla Cuma yandı oda,  
Çat haraya yetiş dada.  
Səndən qeyri bu dünyada  
Gözələ uymaq olarmı?

### **Dübeyt**

Ay qız, gəl gir bu qoynuma,  
Dur, ay qız, gəl, ay qız, gəl-gəl.  
Aç qolların sal boynuma  
Dur, ay qız, gəl, ay qız, gəl-gəl.

Mən qurbanam xumar gözə,  
Nə çəkmisən sürmə gözə.  
Çox dərdi ğəm vermə bize  
Dur, ay qız, gəl, ay qız, gəl-gəl.

Mən qurbanam qələm qaşa,  
Sən mənlə durax yanaşa.  
Gözəllər etsin tamaşa,  
Dur, ay qız, gəl, ay qız, gəl-gəl.

Boyun reyhandan ucadır,  
Sormuşam halın necədir.  
Gəl yataq uzun gecədir,  
Dur, ay qız, gəl, ay qız, gəl-gəl.

Dərdim artıb əlli mindir,  
Sinəm üstü dağ düyündür.  
Molla Cuma çox qəmgindir,  
Dur, ay qız, gəl, ay qız, gəl-gəl.

### **Divani**

Yenə gördüm bağ içində  
Oxşayırsan xana qız.  
Kafir olan görse səni,  
Dönər müsəlməna qız.  
Əndam üstə gümüş kəmər  
Xub yaraşır incə belə.  
Bu qəmzə ilə can üzərsən,  
Bahis olma qana qız.

Əzəl belə qəsəm etdik  
Yadigara necəsən.

Sən mənimlə əhd elədin  
Bəs ilqara necəsən.  
Hamısından əlim üzdüm  
Bir cüt nara necəsən.  
Əmanətim çoxdur səndə,  
Nicə qoydun pünhana qız.

Sürmə çəkib o qaş-gözə,  
Özünə bir ad elərsən.  
Hərdən-hərdən bizə gəlib  
Qəmlı gönlüm şad elərsən.  
Dağıdiban qəm hicranı,  
Hicləsin bərbad elərsən,  
O yerişin mən Cumanı  
Salıbdır ümmanna qız.

### **Divani**

Zənn eyləmə yüngüləm mən,  
Ağırca dağdır yüküm.  
Çürük deyil ufaq deyil,  
Möhkəmcə sağdır yüküm.  
El vilayət bolluq olsa,  
Açılsa xəznələri,  
Həm qızıldır həm gümüşdür,  
Təmizcə nağdır yüküm.

Gönlüm dərya, dilim qələm,  
Sinəm böyük şəhərdir.  
Yüz min mətah var içində,  
Hər biri bir təhərdir.  
Namərd müştəri olarsa,

Ağı ilə zəhərdir.  
Müştərisi mərd olana  
Bal ilə yaqdır yüküm.

Molla Cuma anasından  
Yaranıbdır bir dənə.  
Əhli sərraf dükanında  
Dürdənəyəm dürdənə.  
Geyinibən cəng libasın  
Girmişəm mən meydana.  
Özüm Əli pəhləvanam,  
Cümlə yaraqdır yüküm.

### **Qafiyə**

Gözəlin meylində kin kifir olmaz,  
Meyli olar səri çölə gözəlin.  
Nə fitnə qaldırmaz nə qiybət bilməz,  
Ağrısın alasan belə gözəlin.

Gözəlin əlini əlinə alıb,  
Canını canına mehliban qılıb,  
İki dodağını ağızına salıb  
Sovurasan gülə-gülə gözəlin.

Gözəlin yaraşığı gözü qaşdırır,  
Yanağı buxağı inci dışıdır.  
Marça-març öpmək də heyvan işidir,  
Ustup ustup üzün yala gözəlin.

Gözəlin boynuna qolun sarışa,  
Küsə səndən yalvarasan barışa,

Tifil kimi qoltuğuna girişə,  
Nəfəsi qoynuna dola gözəlin.

Molla Cuma ömür sürən zamanda,  
Axırət tədarükü görən zamanda,  
Əzrayila canın verən zamanda  
Başı qucağında ola gözəlin.

### Divani

Sığınaram Yaradana,  
Yar bu yerə gəlməsə.  
Taqətim yox səbr etməyə,  
İntizara gəlməsə.  
İsmi-pünhan əhd etmişdi,  
Bir gecə mehmanınam,  
Yəqin bil ki, namərd işdi  
O ilqara gəlməsə.

Tifilkən mən bir badə  
Pir əlindən almışam,  
Ol səbəbdən şirin canı  
Əşq oduna salmışam.  
Müntəzirəm gözləyirəm,  
Gözü yolda qalmışam,  
Axıdaram sel yerinə  
Qan didara gəlməsə.

Molla Cuma əşq əhlidir,  
Aşıqlar atasıdır;  
Mədrəsədə dərs oxuyub,  
Fikrinin ustasıdır.

Hər oğraşa sərr vermək  
Pis dilin xatasıdır.  
Özüm gərək namə yazam  
O dilbərə gəlməsə.

### **Müxəmməs**

Ox sənin həsrətlərin bu canımda qaldı, Nigar  
Ox sənin qara gözlərin əqlim başdan aldı, Nigar  
Ox sənin söhbətlərin qəndi nabat baldı, Nigar  
Ox sənin döşün üstə bir cüt narın kaldi, Nigar  
Ox sənin şahmar dilin mən yazıçı çaldı, Nigar.

Ox sənin şahmar telin müşki ətri ənbərdirmi  
Ox sənin o ağ sinən kağızdırı mərmərdirmi  
Ox sənin sərvi boyun şəmşəddirmi ərərdirmi  
Ox sənin ay qabağın on beş günlük qəmərdirmi  
Ox sənin bal dodağın dəmgül bayaz xaldı, Nigar.

Ox sənin bal dodağın abi həyat bulağıdır  
Ox sənin qoynun içi görənə cənnət bağıdır  
Ox sənin söhbətlərin kəlməsi inək yağıdır  
Ox sənin bir cüt gözün zülmət evin çıraqıdır  
Ox sənin göyçəkliyin məni dərdə saldı, Nigar.

Ox sənin dərdin məni qorxuram ki edər hələk  
Ox sənin olmaz tayın heç bir huri heç bir mələk  
Ox səni necə yaradıb üstümüzdə qadir fələk  
Ox səni görən açar başına bir böyük kələk  
Ox sənin var əndamın nə qiymətsiz haldı, Nigar.

Ox sənin var əndamın uca dağlar lalasıdır  
Ox səni görən deyər Humay quşun balasıdır

Ox səni bircə biləm hansı idbar alasıdır  
Ox səni Molla Cuma dildən-dilə salasıdır  
Öz anan Ayışə xatın kəndin Çobanköldü, Nigar.

### İsmi pünhan

\* \* \*

İsmi pünhan, ismi pünhan,  
Can qadasın aldığım!  
Gəzməyilən sevgilindən  
Yan qadasın aldığım.  
Yetişdin on dörd yaşına,  
Gördü çıxmış gözlərim,  
Mayıl oldu camalına  
Can qadasın aldığım.

Sağisənsə ver piyalə,  
Özgə qədəh doldurma,  
Aşıqinə qan ağladıb  
Gül üzünü soldurma.  
Nahaq yerə bais olub  
Gəl sən məni öldürmə.  
Nahaq yolda çox çətindir  
Qan qadasın aldığım.

Eşqə salan haq özürdür  
Biz bu işə neyləyək,  
Gül yanağın bülbülüyəm  
Hərdəm vəsfin söyləyək.  
İki canı bir döşəyə  
Gəl mehriban eyləyək  
Molla Cuma namuraddır  
Qan, qadasın aldığım.

### **Qafiyə**

Mən bu işə mat qalmışam ağalar,  
Yar məclisə nəçin gəldi qayıtdı.  
Çətin bu dərd sinəm üstə sağalar,  
Eşq oduna canım saldı qayıtdı.

Oturmuşdum dərdli qəmli bixəbər,  
Yetişdi üstümə xublara sərdar.  
Sağ əlində tutmuşdu zülfüqar,  
Çatdı gərdənimə çaldı qayıtdı.

Gözəllərin yüz min iki oyunu,  
Eşq əhlin öldürdü sözün yəqini.  
Bir fənd ilə göstərərək boyunu,  
Ağlımı başından aldı qayıtdı.

Al yaşıl geyinmiş taza dilbərim,  
Qaş-gözünü süzə-süzə dilbərim.  
Hərdən naz eylədi bizə dilbərim,  
Baxdı bir üzümə güldü qayıtdı.

İstərdi bu işi yəqin bilməyi,  
Səbəb nədir üzə baxıb gülməyi,  
İnanmırkı Molla Cuma gəlməyi,  
Gəldi, gəlməyimi bildi qayıtdı.

### **Qafiyə**

Əvvəlinci getdim usta yanına,  
Oxutdu suramı dörd hərif oldu.  
Bir cavanın əşqi düşdü sərimə,  
Dedim ismin nədir: dörd hərif oldu.

Bir hərifi teydi taza nörəstə,  
Nə ki, tağdan düşüb bu gülə bəstə.  
Həsrətin çəkməkdən olmuşam xəstə,  
Din ilə imanım dörd hərif oldu.

Bir hərifi sindir surahı belli,  
Süsəndim sənə mən ey fitnə felli.  
Tutu tək danışan o şirin dilli,  
Canımın cananı dörd hərif oldu.

Bir hərifi reydi ruxsarı xoşdu,  
Röyadan gözəldir bu qələm qaşdı.  
Huridən artıqdır, mələkdən başdı,  
Dərdimin dərmanı dörd hərif oldu.

Bir hərifi mimdir mələkdən artıq,  
Danışanda hicran dıləkdən artıq.  
Ətrdə tuyğundan tüləkdən artıq,  
Öldürdü Cumanı dörd hərif oldu.

### Divani

İsmi pünhan, mən ki səndən  
Əzəl başdan küsmüşəm.  
Ay qabaqdan, xumar gözdən,  
Qələm qaşdan küsmüşəm.  
Üstən ötdü əziz bayram,  
Gəlib təmənnəşmədik.  
İncə beldən sərvi boydan  
Al qumaşdan küsmüşəm.

Bu dünyada görən varmı  
Mənimtək dərdə düşən?

Əşq odundan köynək geyən,  
İçində bağırı bişən.  
Öz yarını yad eyləyib  
Özgə yarla danişan  
Gül dahandan, şüx zabandan,  
Göhər dişdən küsmüşəm.

Molla Cuma hicran çəkər,  
Hal əhvalin sormursan.  
Xidmətində qulluğa da  
Daha layiq görmürsən.  
Gecə gündüz yalvarıram,  
Bircə busə qiymırsan.  
Gül yanaxdan, tər buxaqdan,  
Mərmər döşdən küsmüşəm.

### **Qafiyə**

Ağrin alım sənə gözəl demərəm,  
Gözəlin zülfündə hey şana gəzər.  
Gündə yüz yol sığal verər telinə,  
Görən ağlı qaçar divana gəzər.

Gözəllər geyərlər zər ilə ziba,  
Görən deyər səd afərin mərhəba.  
Barmağında üzük qolda kəhrəba,  
Boyadıb əllərin al xına gəzər.

Molla Cuma nə görübdür gözünü,  
Gəlibən qarşıya göstər üzünü.  
Örtübən gizlətmə gözəl üzünü,  
Ədəbdə gözəllər mərdana gəzər.

### Dübeyt

Avçiydim ava getdim,  
Maral durdu yuvasından.  
Xəstə yolu qova getdim,  
Dağı keçdim tiyəsindən.

Çiyinbəçiyindir teli burma,  
Qaşda vəsmə gözdə sürmə,  
Dosta soqət bir cüt alma  
Yaxşı yerdən sinəsindən.

Mən Cumayam ağ olmuşam,  
Açıliban bağ olmuşam.  
Xəstə idim sağ olmuşam  
Bu gözəlin duasından.

### Qafiyə

Salatin dilbərim, nə xoş camalın,  
Üzünə baxmaxla doymaram sənnən.  
Sevdiyim gözləyir yolumu mənim,  
Sözünlə o yola getmərəm sənnən.

İstəmirəm səndən ayrı getməyi,  
Meylim istər bir yataqda yatmayı.  
Çox istərəm şirin söhbət etməyi,  
İzn ver baş qoyum dizinə sənnən.

Cuma ilə yeri salıb yatalım,  
Əmib ləblərin murada çatalım.  
Əl atıb qoynunda şamama tutalım,  
Eyləyim zarafat özünə sənnən.

## Divani

Əzəlindən bülbül olub  
Gül qədrin bilmədim.  
Soldu laləm gülü reyhan,  
Tel qədrin bilmədim.  
Heyif ömrüm getdi bada,  
Yetişmədim murada.  
Arı tək sizildadım,  
Bal qədrin bilmədi.

Ey ağalar qoyun deyim  
Sizə belə qəziyyət.  
Uşaqlıqda çox çəkmişəm  
Öz-özümə əziyyət.  
Ataların qaydasıdır,  
Oğula verər nəsihət.  
Sahib kamala dolmamış  
El qədrin bilmədim.

Molla Cuma haraylayar,  
Sayğılar yar oyanmaz.  
Var yükündə qurquşunlar,  
Bir havada dayanmaz.  
Adəm oğlu bu dünyada  
Heç kim bil ki dayanmaz.  
Qəm şələyə bükülməmiş  
Dil qədrini bilmədim.

### Qafiyə

Üç qafiyə yazdım İsmi pünhana,  
Gül irəngin soldurmasın amandır.  
Açıb özü bu naməni oxusun,  
Özgələrə bildirməsin amandır.

Arif isə bir də ona nə demax,  
Məni görüb eyləməsin qaşqabax  
İkimiz də bu fikiri tərg edax  
Düşmənləri güldürməsin amandır.

Hərdən-hərdən gəst eyləyir çöllərə,  
Aşıqını salıb yaman hallara.  
Bir axşam bir sabah çıxıb yollara  
Mən Cumanı öldürməsin amandır.

### Qafiyə

Ay ağalar bir tərlanın balası  
Beyqafıl uçuban qolumdan getdi.  
Həsrət gözlərimin əgyar tənəsi  
Ayrılıb sağımı solumdan getdi.

Bu əşqin üstündə çoxlar lal oldu,  
Günüm pərişandır qamətim “dal”dı.  
Bağban oldum bağım virana qaldı,  
Bülbüller tərgiyib gülümdən getdi.

Molla Cuma çəkər dost intizarı,  
Dünyada olarmı qız barabarı.  
Min iki yüz doxsanda sevmişəm yarı,  
Bir min üç yüz onda əlimdən getdi.

### **Qafiyə**

Necə dad etməyim aman ay fələk,  
İsmi pünhan mənə zəlalət eylər.  
Bilmirəm qanlıyam yoxsa qadali,  
Təqsirli qul kimi ədavət eylər.

Leyli nahar surəsini oxuram,  
Müştəq-müştəq yollarına baxıram,  
Bu sövdanın axırından qorxuram,  
Dərmansız dərdlərə dəlalət eylər.

Fələk məni döndəribdi Məjluma,  
İnsanlar insanı salmaz zülüma.  
Göynük ətrafında bu Molla Cuma  
Hər gündə dörd dəfə ziyanət eylər.

### **Qafiyə**

Aman yarab Allah bu necə işdir,  
Bu gecə şeytana giriftar oldum.  
Soyunub girdim ol yarın qoynuna,  
Bir saat qolboyun barabar oldum.

Yar eşqindən tutub qıldıım təmənna,  
Dedim yar mənimsən dedi əminna.  
Təzəcə gəlmışdım dinə imana,  
Oyandım görmədim sərgəndər oldum.

Sən ey Cuma dilək Xudadan dilə,  
Mələk seytan işi olarmış belə.  
Yenicə yetmişdim bu qönçə gülə,  
Sırr etdi gözüm dən biqərar oldum.

### Qafiyə

Haq yaratdı səni fani dünyada,  
Hamı gözəllərdən uca bəxtəvər.  
İsminin hərifi dilimdə əzbər,  
Oxuram dilimdə hecə bəxtəvər.

Neynəmişdim mənə tənə göndərdin,  
Alışan gönlümü neçin söndürdün.  
“Əlif” tək qəddimi “dal”a döndərdin,  
Eylərsən cəhəllik qoca bəxtəvər.

Günbə gündən dərdim dönüb dəryaya,  
Camalın oxşayar gün ilə aya.  
Cumanı qoymursan gündüz gəlməyə  
Qoy gəlsin yanına gecə bəxtəvər.

### Qafiyə

Gül camallı xoş qılıqlı gözəlsən,  
Qamətinə ali əlvən yaraşır.  
Danışdılqca cavahirat tökərsən,  
Camalına mahı taban yaraşır.

Sən qılıqda fəsil bahar yay olmaz,  
Üz misali on dördündə ay olmaz.  
Mən bilirəm burda sənə tay olmaz,  
Sənə cənnət huri qılman yaraşır.

Molla Cuma bir söz deyər bitərsən,  
Dostluq edib canı cana qatarsan.  
Qorxum odur yaddan aşna tutarsan,  
Onda mənə axır zaman yaraşır.

## VƏSİYYƏT

(*özünə*)

### Dübeyt

Bibəfadan aşna tutma,  
Könül, sənə demədimmi?  
Yaradan haqqı unutma,  
Könül sənə demədimmi?

Nəsihətdən çıxmaginən,  
Özün oda yaxmaginən,  
Hər yetənə baxmaginən  
Könül, sənə demədimmi?

Gözəllərdə bəfa olmaz,  
Keçər devran belə qalmaz.  
Qəmli könül bir də gülməz  
Könül sənə demədimmi?

Ey könül, eşqə dolarsan,  
Xacalatdan tez solarsan,  
Bir günü peşman olarsan  
Könül, sənə demədimmi?

Ey gönül qazanın daşır,  
Dərdi-qəmim başdan aşır.  
Molla Cuma gözdən düşür,  
Könül, sənə demədimmi?

## Nəsihət

### Qafiyə

Sevdiciyim məndən sənə nəsihət,  
Hər yetənə yalançıya aldanma.  
Azdıralar pisdir eldə xasiyyət,  
Çoban çoluq dilənçiyyə aldanma.

Ağlı olan bir girvənkə qəndən ötrü,  
Zəhrə dönmüş beş-üç qənfidən ötrü,  
Yaramaz bir-iki arşın çitdən ötrü  
Hər çərçiyə dükançıya aldanma.

Molla Cuma aşığındır əzəldən,  
Əl götürən deyil səntək gözəldən.  
Evlər yixib araları düzəldən  
Tələtçiyyə yabançıya aldanma.

## Təxmis

Necə haqdan qorxmuyuban bu dünyada azar insan,  
Nəmrud kimi özlərinə dərin quyu qazar insan.  
Nəfsinə tabe olmayıb fitnə fəsad düzər insan,  
Nahaq yerə bir birinin yixib könül əzər insan,  
Namaz niyaz orucunu qiybat edib pozar insan,  
Nara daxil olmaq istər öz canından bezar insan.

Neçə nəbi, neçə mürsəl bu cahandan gedib üryan,  
Neçə abid, neçə zahid neçə vahid gözü giryani.  
Neçə müftü, neçə qazı neçə alim elm oxuyan,  
Neçə mömün, neçə miskin neçə məzлum sinə büryan.

Neçə agah, neçə gümrah neçə padşah mənəm deyən,  
Neçə adil Süleymanın qaldı burda gözü insan.

Neçə cahil, neçə kamil neçə tifil neçə piran,  
Neçə namərd, neçə cömərd neçə mürtəd fikri siran.  
Neçə çirkin, neçə töryət neçə məhbub misli ceyran,  
Neçə aşiq, neçə məşuq neçə sevgi neçə heyran,  
Neçə dövlət olub bərbad neçə ziynət qalib viran,  
Nədəndir bəs bu fənayə güvənibən gəzər insan.

Nə fələklər dağılacaq İsrafil sur çalan sitan,  
Qalmayacaq Qarabağı, nə Şəkistan və nə Şirvan.  
Nə Təbrizi, nə Tehrani, nə Quba, Səlyan, Dağıstan,  
Nə İstanbul, Misir qalmaz, nə İsvahan nə Hindistan.  
Nə Məkkə, nə Mədinə qalmaz, nə Şami, nə Ərəbistan,  
Nəyə avam tək həzər etməz pərvanə tək sözər insan.

Nə səbəbdən Məhəmmədəl Mustafatək məşhur olan,  
Nuh Nəbitək ömür süren doqquz yüz əlli il qalan,  
Nuş etdilər əcəl camın kimdir buna bəfa qılan,  
Neçə minlər nəbi gəldi görək kimdir dala qalan,  
Namus edim qardaşlarım bu sözlərim deyil yalan,  
Nəsihəti Molla Cuma öz xofundan yazar insan.

### Təxmis

Sənə necə bel bağlayım ey bəfasız fani dünya,  
Məndən artıq bəndələrin itdi adı sanı dünya.  
Biədəbsən qoymayıbsan nə gədanı xani dünya,  
Döşədin xaki turaba neçə minlər canı dünya,  
Üzündə bağlı qoymadın mülkü Süleymanı dünya,  
Sənə necə bel bağlayım ey bəfasız fani dünya.

Ululardan xəbər aldım bilən olmadı yaşını,  
Əcəl gəlib bar verənin kəsdirmisən sən başını.  
Kimsəyə bağlı deyilsən hamı qanıbdır işini,  
Mələkəlmot bağbanın durub üzəcək yemişini,  
Əzrayıl ilə əlbir olub tərk etdin insanı dünya,  
Özündə bağlı qoymadın Yusifi Kənanı dünya.

Haq taala zühur eylədi imam Əli kamalından,  
Yetmiş iki millət gəlib keçib onun xəyalından.  
Gündə birin yetişdirib minin toxundun dalından,  
Döy başına ağlagılan axırətin zavalından,  
Gümrahlanma öz özünə gəl həddini tanı dünya,  
Necə sənə bel bağlayım ey vəfasız fani dünya.

Mühitinə yazılıbdır Quranın neçə surəsində,  
İsgəndər dirilik istər Zülmətlərin qarasında.  
Loğman həkim aciz qaldı bu ölümün çarasında,  
Aminlə keçirdilər Mustafanın arasında,  
Yüz iyirmi dörd min nəbi gəldi görüm hanı dünya,  
Özündə bağlı qoymadın ol Şahi mərdanı dünya.

Ey ağılı kutah bəndələr aldanmayın bu fənaya,  
Bu dünya bir zəbanıdır salacaqdır od minaya,  
İstədiyi kimi cənnət yapdırdı Şəddad əlfaya,  
Edərik fitnə qiybat nahaq gedərik zinaya,  
Haray yolundan çıxardıb bu Molla Cumanı dünya,  
Özündə bağlı qoymadın o İsmi-pünhanı dünya.

### Müxəmməs

Ay ağalar bu il mənə  
Çox əziyyət verdi hüñü!

Bilmirəm neyləmişdim,  
Cəngi-savaş qurdı hünü.  
Bu zəyif göydəmə  
Çox naxənəg vurdu hünü.  
Qoşun çəkib gəlibən  
Qəsdim üçün durdu hünü.  
İt kimi mırıldayıb  
Qulağıma girdi hünü.

Gah girir gözlərimə,  
Gah da girişir qaşima,  
Vururam şillə, qapaz,  
Gah üzümə gah başıma,  
Qoşundan ayrıliban  
Neçəsi getdi yoldaşıma,  
Biyaban daşuzdəri  
Eyləmişdi dar başıma.  
Hara qaçıb gizləndimsə,  
Gəldi məni tapdı hünü.

Gəlmişdim alam çımir,  
Bir səs eşitdim yuxuda.  
Çağırdım ey şamayıl,  
Səs verdilər – ya Xuda.  
Birbəbir yetişdilər,  
Yandı canım döndü oda.

Bir adın urus bildim,  
Bir adı bənzər cuhuda.  
Etdilər Məhəmmədi  
Təmiz qanım sordu hünü.

Tapıllar cırıq-sökük  
Özün soxurlar şalvara,

Etmiyib yerdə davam,  
Dırmaşıb çıxdım talvara.  
Ha çığır, ha ki bağır,  
Ha acıqlan, ha hərbələ.  
Duman təki qalışdilar  
Qaldım yalvara-yalvara.  
İşimiz haray daddır,  
Deyəsən bəs kardı hünü.

Dünyaya bulut gəlsə,  
Bil ki səndəndir kirəsi.  
İlisu bəyləritək  
Gəlib istər yer kirəsi.  
Sağalmaz il başatan  
Əsla canımdan şirəsi.  
Mən Cumayam bir gecədə  
Gördüm bunlardan görəsi,  
Yalandır milçək, birə,  
Hamısından zordu hünü.

### **Cığalı dübeyt**

Aşıqı məşuqdan ayırsalar  
Canı yanar  
Teşnə vurar  
Sim qırılar  
Saz vay eylər,

Yarı yadnan gəzən görən  
Bir ah çəkər  
Yaşın tökər

Qəddin bükər  
Göz vay eylər

Qiyməti olmaz acının  
Müşklü ənbər saçının  
Bəxti dönsə bir avçının  
Dağdan keçər  
Ruhu uçar  
Ceyran qaçar  
Düz vay eylər.


Yarəbbi sən yetir kama  
Əlinə düşsə şamama  
Dost boynuna Molla Cuma  
Qolun dolar  
Qurban olar  
Busə alar  
Üz vay eylər.






# MOLLA CUMANIN ƏSƏRLƏRİ

*Söyləyəni: aşıx Əhməd*







## *Ərtoğrol Cavid*

### MOLLA CUMANIN ŞEİRLƏRİ HAQQINDA



ŞIX Əhmədin söylədiyi bu parçaların teması bütün folklor materialları kimi məişətdəndir. Şeirlərin çoxu gözəllərə və gözəlliyyə ithaf edilmiş, gözəlin saçısı, xalı, gözləri, hərəkətləri, geyimi hətta yerişi haqda ayrı parçalar var. Bəzən təsvir naturalistcəsinə verilib. Bu zaman açıq-saçıq misralara da təsadüf olunur ki, həddindən artıq vulqardır. Belə parçalar folklorada az olar. Başqa şeirlərin müxtəlif temaları var. Ms.: İlk şeirdə gənclərin ölümünə kədərlənir:

“Necə qıydın ey fələk bir belə növcavanı sən  
Qoymadın dövran sürə, etdin haram dünyani sən  
Dərdi verdin, vermədin bu cavana dərmanı sən  
Hayifin gəlmədimi çürütmağa ol canı sən  
Eylədin dəfni vətən gül tək nazik əzani sən”...

Başqa parçada dünyanın vəfasızlığını, “bir üzü ağ, bir üzü qara” olmasını göstərir.

“Altun səfalıdı mədən səfasız  
Təbib şəfalıdı xəstən səfasız  
İnsan vəfalıdı dünya vəfasız”...

Şeirlərdən bir neçəsi qocalıx haqqındadır.

“Ey ağalar tutdu yaxamı bixəbərdən qocalıx  
Əldən gedib yıldızı evimi giribən birdən qocalıx  
İşləyibdir cəsədimə hər bir yerdən qocalıx  
Ürəyimdən baş verib əzəl ciyərdən qocalıx  
Ta kim əldən getdi açılmaz sirdən qocalıx”.

Yaxud saqqal haqda:

“Bir vaxt sallanıban oxşayırsan sağsağana  
Yığılıb növcavanlar gah tar çala, gah saz sana  
Çıxanda məclislərə oxşayırsan malağana  
Bülbüllər qarşı durub baxışırılar çalağana  
Gözəllər ürküşübən hamısı qaçan saqqalım” .

Yenə ayrılhq, doğma kəndi Layısqı haqda, adamlar haqda, düzlük haqda parçaları vardır.

Artıq aydın oldu ki, parçalar müxtəlif temalardır. Lakin yəriдан çoxu sevgi və gözəllik haqqındadır. Çap edilərkən sevgi şeirləri ayrı, yerdə qalanlar da ayrı iki hissədə verilməlidir. Bu toplanmış parçalardan gözəllik temasına yazılmışlar bunlardır:

<i>Qafiyə</i>	<i>Qafiyə</i>
<i>Qafiyə</i>	<i>Qafiyə</i>
<i>Dübeyt</i>	<i>Dübeyt</i>
<i>Qafiyə</i>	<i>Müxəmməs</i>
<i>Dübeyt</i>	<i>Müxəmməs</i>
<i>Qafiyə</i>	<i>Cinas</i>
<i>Dübeyt</i>	<i>Qafiyə</i>
<i>Qafiyə</i>	<i>Dübeyt</i>
<i>Bayati</i>	<i>Divani</i>
<i>Qafiyə</i>	<i>Divani</i>
<i>Qafiyə</i>	<i>Dübeyt</i>

<i>Qafiyə</i>	<i>Dübeyt</i>
<i>Dübeyt</i>	<i>Dübeyt</i>
<i>Dübeyt</i>	<i>Qafiyə</i>
<i>Qafiyə</i>	<i>Dübeyt</i>
<i>Qafiyə</i>	<i>Qafiyə</i>
<i>Müxəmməs</i>	<i>Müxəmməs</i>
<i>Qafiyə</i>	<i>Qafiyə</i>

Bu 40 şeirin hamısı sevgi, gözəllik haqda olduğuna görə bir, qalanlara ayrı verilməlidir. Demək düzülüşdə sistem olmalıdır.

Ümumən şeirlərdə bir aktivlik, entuziazm, optimizm hiss olunur. Bəzən Xəyyamvari ifadələrə də təsadüf olunur.

“Bu dünyada aç könüldən pasları  
O dünyada verməginən yasları  
Cəm etgınən burda olan dostları”...

Burada revolusiyadan əvvəl yazılmışına baxmayaraq o dünyaya, o fantastik dünyaya bir şübhə, inanmama, daha doğrusu entuziazm vardır.

Leksikon etibarilə şeirlərdə bir o qədər orijinallıq yoxdur. Lakin bəzən elə dəyişmiş sözlər olur ki, göstərmədən keçmək olmaz.

“...yüzüm gülməz nədəndi bu?  
yalovlanıb yandım oda”...

“Güzgüyə qılsam nəzər kor tək batırsan gözümə  
Özgəni nə qınıyım zəhləm gedir öz-özümə  
Oxuyuram həvəs ilə dinşəyən yoxdu sözümə”.

Grammatik xüsusiyyət bağlama forması, müzare 1-ci şəxs feilinin qısaldırmasıdır. Şeirlərə başqa qiymət verən ifadədəki

təbiilikdir.

“Qafiyə”nin bəndlər sonu.

= = =

“yolunu gözlərəm surat üstündə  
Bir qədəm irəli basmaram sənsiz.

= = =

Mövlam izin versə cənnətə girim  
Cənnətin qapısın açmaram sənsiz.

= = =

Əlimə versələr abi-kövsəri  
Yəqin bil sevdiyim içmərəm sənsiz”.

Molla Cumanın şeirləri haqda ümumən deyilə bilər ki, bu parçalar folklor zənginliyini özündə saxlamaqla qiymətlidir.

**22.10.1939**  
**Bakı**

### **Müxəmməs**

Necə qıydın ey fələk bir belə növcəvanı sən  
Qoymadin dövran sürə etdin həram dünyani sən  
Dərdi verdin, vermədin bu cavənə dərmanı sən  
Hayfin gəlmədimi çürütmağa ol canı sən  
Eylədin dəfni vətən gültək nazik əzənə sən.

Haq buyurdu canını al sən necə qeydin ey fələk  
Ruhunu qəbz etməyə çəngəli çaldın ey fələk  
Əhli əyaldan ayırib qürbətə saldın ey fələk  
Nə qisasın var imiş bu zülmü qıldın ey fələk  
Nə olardı yetirməsən bu fərmanı yerinə sən.

Bixəbər olma sənə bir xoş qonax gəlmış turab  
Əsibən badi-əcəl gül yarpağı solmuş turab  
Baxtavarsan qarnına belə can dolmuş turab  
Sanma ki, xalxlar kimi bu məhbubi ölmüş turab  
Qıl tərahüm yaxşı tut gələn qərib mehmanı sən.

Nə murdar bəlasənmiş sən də ey taun vəba  
Vallahi zəhləm gedir eşidəndə adın vəba  
Keçirdin neçələrin yanın yerdə şamın vəba  
Bir çoxunun aldırmadın dünyadan kamın vəba  
Qaraya batmış azar tərk elədin insanı sən.

Vermədi möhlət sənə Yaradanın ey biçara  
Biqafildan rast elədin sərini kamandara  
Eşidən həmdəmlərin tamam düşüb ahu-zara  
Qumuqlu, lahic, muğal ağlı olan geyər qara  
Olmuşdun dostlar karı bu elləri xani sən.

Ruzi şəb matəm tutub ağlagınən ey anası  
Sızıldı bayquş təki qaldı sənə viranəsi  
Səbr evinə düşdü ol sönən çıraq pərvanəsi  
Düğünən dağa-daşa olub oğul divanəsi  
Götürüb qucağına yetim qalan balanı sən.

Can oğul, can əziz, can aman, can Mustafa  
Tikdiyin köş ki saray qalıbdı viran Mustafa  
Ağlaşar bu züluma cümlə görən yan Mustafa

Anan, bacın tökür gözlərindən qan, Mustafa  
Şad könüllər sindirib qoymadın güləni sən.

Ey mənim əziz olan dost gülüm, dost qardaşım  
Altı açılan kulah çuxan tutub durur pas, qardaşım  
Töylədə boz səməndin ağlaşır yas, qardaşım  
Bizdə ki, bir təqsir yox bu gün yalan köç qardaşım  
Aləmə dərd verdin ağlatdın hər yanı sən.

Haq buyurmuş nə eyləyaq hücət çəkməm Allahınan  
Səs-səda içində götürübllerin hər yahinan  
Ol mahı mehramin üç günü getmiş haman  
Dilləri bülbül kimi, gülləri solmuş aman  
Gəldi göndər cənnətə bəzət bağı rizvanı sən.

Qasirdir dilim sənin vəsfinə, xaslar xası,  
Oxudaram rəhmin üçün əmmə xuda surası  
Göndərrəm torpağına bir fatihə üç ixlası  
Fürqətinə dözməyib demişəm bu müxəmməsi  
Unutmaz Cuma səni dost, unutma Cumanı sən.

### Müxəmməs

Ey ağalar qılın tamaşa belədir işi qocanın,  
Ağzı, burnu qırtış-mırtış saralıb leşi qocanın,  
Ağarıb bəd görünür səqqalı başı qocanın,  
Quru çörək düşmanıdır, düşübdü dişi qocanın,  
Yeyər-içər qarnı doymaz, olmasa aşı qocanın.

Ey ağalar qocalanlar düşərmiş yüz min azara,  
Diri gözlü öz canını salmaq istərmiş məzara.  
O qədər dünyadan doymuş, heç kefi gəlməz nazara,

Heç kimsə ayıb etməz duruban çıxsa bazara,  
Beş qəpik pulu olmaz cəvahir daşı qocanın.

Ey ağalar qocalanlar əlindən salmaz dayağı,  
O kimsədə insaf yoxdur yetirməsə əl-əyağı,  
Qocalara ölüm fərzdi bürüşübdür ağzin qıraqı,  
Dalından balaban çalar urus qoşunu sayağı,  
Çox da siz ayıb etməyin budur vərdişi qocanın.

Ey ağalar rəhm eyləyin məntək qoca biçaraya,  
Din insafından çıxsa heç kimsə gəlməz haraya.  
O durub məclisə getsə girə bilməz heç araya,  
Uşaxlara gülünc olmuş götürüb'lər masxaraya,  
Billah çox yaman olur bərk gələndə qışı qocanın.

Molla Cuma qocalıxdan durub eylər şikayəti,  
Keçən günə gün çatmaz bir-bir eylər hekayəti,  
İnanın siz sözümə heç deyə bilməz bayatı,  
Çox yaman dərd imiş qocalığın əhvalatı,  
Titrəyə-titrəyə qalır əl ilə başı qocanın.

### **Müxəmməs**

Yar sənin gül buxağına demişəm bu müxəmməsi,  
Ağ üzündə yanağına demişəm bu müxəmməsi.  
Diş sədəf dodağına demişəm bu müxəmməsi,  
Baş örpək, yaşmağına demişəm bu müxəmməsi,  
Xub gözəl danışmağına demişəm bu müxəmməsi.

Xub gözüm düşdü sənə dərdimə eylə sən çara,  
Bir dayan bir bəri bax, salma məni ahu-zara,  
Bir danış, bir də gülüş düşməginən bədnazara,

Pis oxun dəydi mənə sinəm üstü oldu yara,  
Mayıl olub yanağına demişəm bu müxəmməsi.

Dərdim artıb dünyada axır məni eylər həlak,  
Gəl dayan bu yanında aç döşünü dəysin külək,  
Sən kimi heç ola bilməz ya bir huri, ya bir mələk,  
Gəl yaxın qoy mən baxım ağ əlləri, həm ağ bilək,  
Qəmərtək qabağına demişəm bu müxəmməsi.

Od tutub cəsədimi yanırəm başdan başağa,  
Dərdimin dərmanısan bir busa ver sən sadağa,  
Razi olarsanmı yüzümü qoysam yanağa,  
Gəl bura biz oturaq ikimiz qabaq-qabağa,  
Giribən yatağına demişəm bu müxəmməsi.

Ox sənin üzün üstə bircə yüzümü qoyaydım,  
Ox sənin sözün üstə bircə sözümü qoyaydım,  
Ox sənin ləblərinə bircə gözümü qoyaydım,  
Ox bircə sinən üstə çəkib sazımı qoyaydım,  
Molla Cuma qonağına demişəm bu müxəmməsi.

### Müxəmməs

Həm özü nazik, həm qaməti sərvər,  
Həm bahar bülbülüdür, danişan tuti ziba.  
Həm kamalı dəryadır, töbəri Nuşirəvan,  
Həm cəmali Yusifə, həm yüzü gül qönçədəhan,  
Həm didarı piyalə, həm mina qaşı gözəl gəlin budu bu.

Bir muyu güləbatın, bir rüxsarı qəmər olan,  
Bir qabağı ayna kimi, bir yanağı əhmər olan,  
Bir ləbi cəvahirət, bir dəndanı gövhər olan,

Bir gözəllər şahıdır, bir aləmə sərvər olan,  
Maral təki çevrilib qaşı gözəl gəlin budu bu.

Həm cəhanda bəzəkdir, həm də behiştin bağçası,  
Həm lalə nərgizdir, həm də qızılgül qönçəsi,  
Həm səməndər quşudur, həm də Şamaxa sərcəsi,  
Həm cəvahir dürüdür, həm də simizar axçası,  
Həm şəhərdə bahalıdır, həm qumaşı gözəl gəlin budu bu.

Bir atanın sövdiyi, bir ananın yadigarı,  
Bir olan borcu cəmal bir də yulduz müştəri,  
Bir ismi dilə düşən bir də gönüllər əfkarı,  
Bir aşixlar məşuqudur, bir də elin baxtavarı,  
Bir para həmdəmin gəzən sirdası gəlin budu bu.

Həm humaytək sayalı, həm dərdlərin dərmanıdır,  
Həm dilimin diləyi, həm sırrimin sövdasıdır,  
Həm çımənlər çiçəyi, həm bağların meyvəsidir,  
Həm Xudanın məhbubu, həm cənnətin heyvasıdır,  
Həm rəsulu heydəridir, həm olan adaşı gəlin budu bu.

Bir tavustək siğallanıb bir dünyani viran edən,  
Bir mələk xəlqində bir aləmi heyran edən,  
Bir geyib əlvən libas, bir bazarı seyran edən,  
Bir ağıl başdan alıb, bir ürəyim viran edən,  
Bir də Molla Cumanın yoldası gəlin budu bu.

### Müxəmməs

Ağalar siz də bilin mən bir gülü göstərmışəm,  
Bağlarım viran qalıb bir bülbülü göstərmışəm,  
Sarmaşıb gərdanıma qulac qolu göstərmışəm,

Ləbindən süzülən şəkər balı göstərmışəm,  
Geyinib qarşı çıxan yaşıl alı göstərmışəm.

Gecələr fikir eyləyib ağarıbdı xətti xalım,  
Bir baxın görün necə solubdu gül cəmalım,  
Çəkməkdən həsrətini bükülübdü qəddi dalım,  
Bilmirəm necə eyləyim, mən başıma nə daş salım,  
Al-əlvan xinaliyam əhmər teli göstərmışəm.

Əzzəldən dostluq edib and içib öc danışır,  
Qaş-qabaq tökübəni dindirəndə kəc danışır,  
Sallayıban başını cəvabını gec danışır,  
Mən əslah söylətmirəm, əmma özü vəch danışır,  
Qurşayıb mina kəmər incə beli göstərmışəm.

Qoymayırl dolanmağa pərvanətək başlarına,  
Canımı nisar edir olur malik qaşlarına.  
İstərəm tifil kimi yüzüm sürtəm döşlərinə,  
Çatmirəm sirlərinə mat qalmışam işlərinə,  
Nə səbəbdən incik olub şirin dili göstərmışəm.

Ey yazix Molla Cuma çox ah çəkib, çox ağlama,  
Belə bikar dilbərin ataşına can dağlama.  
Tərlansan al sonanı yapalağı heç ovlama,  
Misaldır atalardan gözəllərə bel bağlama,  
Müxtəsər gümüş bilək, şümsad əli göstərmışəm.

### Müxəmməs

Ey ağalar tutdu qolumdan əzəl başdan qocalıq  
Mən ki, bunu görürəm tutdu qabaq qaşdan qocalıq  
Öz-özünü aşkar etdi saqqaldan saçdan qocalıq

İlbəil girdi qəlbimə cuş verdi döşdən qocalıq  
Günbəgün cida saldı cümlə tay-tuşdan qocalıq.

Yəqin ki, əldən keçdi keçən işə xaş eylərsən  
Qəbrin hazırlır mən səfərin köç eylərsən  
Uzağın yollarına ayağın üç eylərsən  
Arvadı yaxın qoymazsan toqunuban qaç eylərsən  
Ayda bir nəfsin getməz qoyub vərdişdən qocalıq.

Saqqal ki ağara oldu özün bilirsən işləri  
Köhnə çəpər payası tək yana töyərciyir dişləri  
Beşdaş ağırlıq olur qolları, həm də qıçları  
Əriyib gözün nuru axıb töküür yaşları  
Oğul-uşax zinhar olur seçməz bayquşdan qocalıq.

Qocalıx çox yaman dərddir insandan dağı bilməzsən  
Heç kəsdən sözün ötməz qara ilən ağı bilməzsən  
Göyçəknən çirkini cəmil yanağı bilməzsən  
Çox vədə... gedə uzağı bilməzsən  
Tez salar ocaq başına payızdan qışdan qocalıq.

Göy yüzünə bulud gəlsə birdən ağrıyb yatarsan  
Zülüm işdir qocalıq alan olsa satarsan  
Hər yerdən əlin üzülür ox yerinə top atarsan  
İt tək olur xuy qılığı dindirəndə dava qatarsan  
Molla Cuma yanıbdı yaman ataşdan qocalıq.

### **Müxəmməs**

Ey ağalar tutdu yaxamı bixəbərdən qocalıx  
Əldən gedib yıldızı evimi giribən birdən qocalıx  
İşləyibdir cəsədimə hər bir yerdən qocalıx

Ürəyimdən baş verib əzəl ciyərdən qocalıx  
Ta kim əldən getdi açılmaz sirdən qocalıx.

Ömür ki yaridan ötdü kəlbətin dişə yaraşır  
Qocalıb haldan düşüncə Əzrayıl döşə yaraşır  
Yalan yerə tərk olunca mərdliklə leşə yaraşır  
Qalmaqdan ölmək yaxşıdır daş tutmaq başa yaraşır  
Allaha ağır getməsin kəsdi xəbərdən qocalıx.

Qocalıx çox yaman işdir qəti yeriməz, göz görməz  
İtə dönüb hürərsən, oğul-uşax əl yetirməz  
Dost-aşna qaçar yanından bir kimsə halin sormaz  
Səhər olunca haraylayar heç kəs də ayağa durmaz  
Yar yanında xəcıl olarsan qurtarmaz dardan qocalıx.

Söylərsən ağızn əyərlər qohum-qardaşdan qaçarsan  
Güçənərsən gücün yetməz ağırlıqdan qaçarsan  
Dişlərin nara yetibdir çövrülüb ataşdan qaçarsan  
Arvadı yaxın qoymazsan o gözəl işdən qaçarsan  
Günbəgündən geri qoyur xeyir-şərdən qocalıx.

Dəli könül bir ataşdan qocalıxdan nə bezərsən  
Öz-özünə fərəh yetirmə bəd qılıqdan nə bezərsən  
Xalq səni cahil sayır gecəlikdən nə bezərsən  
Molla Cuma qocalmadın qəhərlikdən nə bezərsən  
Vallahi qardaş salibdir hamını abırdan qocalıx.

### Müxəmməs

Ey mənim şad könlümü dərd-qəmə tökən saqqalım  
Könlümü büryan edib bağımı sökən saqqalım  
Ürəyimi xarab edib göz yaşım tökən saqqalım

Hər yetən təqlid edər sənə hindi kən saqqalım  
Qocalıx bina eləyib belimi bükən saqqalım

Xudadan duam budur qurt kəssin sənin kökünü  
Gəzəngi binələyib qatbaqat hər bir ləkini  
Sataram alan olmaz bir qəpiyə min tükünü  
Vermərəm birceyin bir tükünə min mülküni  
Yağışda suyu qurumaz, küləkdə yelkan saqqalım.

Güzgüyə qılsam nəzər koltək batırsan gözümə  
Özgəni nə qınayım zəhləm gedir öz-özümə  
Oxuyuram həvəs ilə dinşəyən yoxdu sözümə  
Heç kimsə yaxın gəlməz baxan olmaz bir sözümə  
Tüklərin qılçix cürə ey qaratikan saqqalım.

Bir vaxt çallanıban oxşayırsan saxsağana  
Yığılıb növcavanlar gah tar çalar, gah saz sana  
Çıxanda məclislərə oxşayırsan malağana  
Bülbüllər qarşı durub baxışırlar çalağana  
Gözəllər ürküşübən hamısı qaçan saqqalım.

Saqqal kim sayar səni bəzənsən yüz min yarağa  
Ayrılıb qaç-qaç olur hərdəm çəkəndə tarağa  
Adamı oxşadırsan ağızı ağarmış parağa  
Bayaqkı həmdəmlərim hindi qaçıbdır irağa  
Cumanın ayağına cidarsan örökən saqqalım.

### **Müxəmməs**

Ay ağalar siz də baxın mən deyən canan budu bu  
Məclisə şöhlə salan yanağı taban budu bu  
Baxışı ahu kimi, yerişi ceyran budu bu

Vəsfİ düşmüs aləmə, dillərdə dəstan budu bu  
Hər zaman xəstəsiyəm dərdimə dərman budu bu.

Baxanda göz qamaşır gözəlliyi çoxdu bilin  
Bağrımı şan-şan edir kiprikləri oxdu bilin  
Dözmürəm sitəminə naz-qəmzəsi çoxdu bilin  
Hayif ki, bir aybı var heç insafı yoxdu bilin  
Quluna zülm edən Xosrov bu xaqan budu bu.

Mən necə rəhmət deyim bəs bunu əkən ataya  
Əkibən belə gözəli bizi salıbdı xataya  
O qədər boğaz tuturam bir ləhzə gəlməz bu taya  
Dostunu ağlar qoyub xeyir verir yad lotuya  
Həmişə yadlarnan eyləyən seyran budu bu.

Dərdini danışanda səni quru dilə çəkər  
Könlünü allam desə gözlərsən bir ilə çəkər  
Hərdən bir oda düşüb yüz zəhməti bala çəkər  
Ayağa duran kimi genə özünü dala çəkər  
Dili şirin, qəlbi qara iblisi şeytan budu bu.

Hər zaman Molla Cuma qapısına dada gedər  
Necə ki, yanmaq üçün pərvanə tək oda gedər  
Hayif ki, vaxtı keçib gözəlliyi bada gedər  
Bu zalim balası dostu qoyub yada gedər  
Belini dəhnəliyə qucduran insan budu bu.

## Qafiyə

Gülə-gülə qarşımıza çıxanda  
Ayınan ulduza vermərəm səni.  
Gərək ola cənnətin huri qılmanı  
Şəkildə yüz qızə vermərəm səni.

Şəkildə Yusufun cəmali səndə  
Bərabərin olmaz Misir elində  
Şəkiyə, Şirvana, Quba, Dərbəndə  
Lənkəran, Təbrizə vermərəm səni.

Sən məni eylədin hicran qısdağı  
Dərdim biləcəksən sirrim otağı  
Ağdaşı, Gəncəni, ol Qarabağı,  
Başa-baş Tiflisə vermərəm səni.

### **Qafiyə**

Qurban ollam ala gözdü yara mən,  
Mən gedirəm sən Allaha əmanət.  
Həsrətiyəm bağça ilən bara mən,  
Mən gedirəm sən Allaha əmanət.

Mən ki burda qərib-qərib qalmışam,  
Ağ üzümə pərdələri salmışam.  
Hər nə desən qulluğunda durmuşam,  
Mən gedirəm sən Allaha əmanət.

Mən Cumayam qulluq etdim yara mən,  
Həsrət qaldım bağça ilə bara mən,  
Verəmmərəm heç gülümü xara mən,  
Mən gedirəm sən Allaha əmanət.

### **Qafiyə**

Nə pozqunluq saldın mənim canıma,  
Xoş sürməli telinən yanında gəl gəz.

Bahis oldun mənim nahaq qanıma,  
Bir dəstə gülünən sən yanımda gəl gəz.

Günbətgündən günüm gəlib daralır,  
Ah çəkməkdən yazım gəlib saralır.  
Cəmalın görəndə gözüm qaralır,  
Qucmalı belinən yanımda gəl gəz.

İsmi pünhan canım oda yaxırsan,  
Möhübbət üzübən evim yixırsan.  
Mən Cumaya düşmən kimi baxırsan,  
Şirincə dilinən yanımda gəl gəz.

### **Qafiyə**

İsmi pünhan Ərəsətin düzündə,  
Bu hesab kitaba düzərəm sənsiz.  
Yolunu gözlərəm Sırat üstündə,  
Bir qədəm irəli basmaram sənsiz.

İsimin şirindir, baldan da şirin,  
Gözlərimdən axır qan ilə irin.  
Mövlam izin versə cənnətə girim,  
Cənnətin qapısın açmaram sənsiz.

Molla Cuma olub Məcnun sərsəri,  
Canıma düşübdü eşqin əsəri.  
Əlimə versələr abi-kövsəri,  
Yəqin bil sövdüyüüm, içmərəm sənsiz.

### **Qafiyə**

Aşıx qardaş mat elə dünyani,  
Bu dünya bikara dünyadı.  
Adəm peyqəmbərdən qabağa,  
Bir üzü ağ, bir üzü qara dünyadı.

Uzaxdan sözün deyib uzatma,  
Mollayam deyib mollalıq satma.  
Sən dur yana dostlara əl atma,  
Müxənnəti salan tora dünyadı.

Qarqa, quzğun cəmdək ətin iyər,  
Heyvanın diri-diri gönün soyar,  
Sehrikarın işin bilənlər duyar,  
Zənd qaçıbdı həm məkarə dünyadı.

Altun səfalıdı, mədən səfasız,  
Təbib şəfalıdı, xəstən şəfasız.  
İnsan vəfalıdı, dünya vəfasız,  
Onun üçün bixəbərə dünyadı.

Doğrudur kimlər olubdur ası,  
Dünyanın şölsinə edib havası.  
Azdırıb məlun edib iblisi,  
Axırı yox, o finnara dünyadı.

Dəryalar bulanmaz, daş düşmağından,  
Qəvvasdər qərq olmaz su daşmağından,  
Ariflər anlayır danışmağından,  
Arif qanan bir işarə dünyadı.

Dərin suya girmə keçə bilməzsən,  
Yıxılanda çıxıb qaça bilməzsən,

Sına qanat, qalxıb uça bilməzsən,  
Şahın sonqarı döndərib sara dünyadı.

Ovçu, maral sözün qırğa qoyaq,  
Bir məndən, bir səndən gəl indi diyaq.  
Əyri oturub biz doğru söylüyaq,  
Söhbəti batan zəhrimara dünyadı.

Xilaf demə nə arvadı doğurma,  
Gurullayıb yağmur-yağış yağıdırma.  
Humay quşu qarğa deyib çağırma  
Heyvərəyə bu heyvərə dünyadı.

Kimdi gələn, kimdi indi qaçan  
Kimdi yeyən, kimdi içən, kimdi doyub qaçan  
Kimdi qabağından yana qaçan  
Bir deginən nə məkkarə dünyadı.

Heç oxşarmı günə lampa işığı,  
Qarın doyarmı yalamağnan qaşığı?  
Molla Cuma, sənin kimi aşağı  
Kəman gilə çəkək qarə dünyadı.

### ***Qafiyə***

Ey ağalar gəlin sizə söyləyim,  
İkisi cüt durub barabar məmə.  
Qəsd edibdir biri-birini almaya,  
Yırtıbdır köynəyi canavar məmə.

Birisi gün dəgməz quzaydan baxır,  
Birisi adamı yandırıb yaxır.

Birisi baş verib yaxadan çıxır,  
Əyləyir köynəgnən zərafət məmə.

Cumaya çəkilmiş düyümlü dağdır,  
Birisinin rəngi mərmərdən ağdır.  
Birinin ətrafi qünçəli bağdır,  
Heç görmədim belə əlamət məmə.

### **Qafiyə**

Nə yandırdın eşq əhlinin canını,  
Sənsən bu dünyanın maralı sona.  
Tökməginən sən aşığın qanını,  
Soluban irəngim saralı sona.

Bağban olub bağılarına girmədim,  
Qızılıgülü dəstə-dəstə dərmədim.  
Dəribəni sövdüyümə vermədim,  
Alışan ocaxların qaralı sona.

Gözəllər içində mənsurdu üzün,  
Maxluqat içində şirindi sözün.  
Xumarlanmış yenə qaş ilə gözün,  
Nəyçün gəzirsən məndən aralı sona.

Bir cüt xalın var iki qaşın arada,  
Şana taraq çəkib saçın arada.  
Dür göhər var demə dişin arada,  
Dağlarınçıçəgisən alalı sona.

Hindi düşdü ayrılmağın zamanı,  
Kim eylədi böylə işə gümanı.

Xəzəltək saraltdın Molla Cumanı  
Başım olub mənim bələli sona.

### Qafiyə

İsmi pünhan nə üçün məndən küsmüsən,  
Lənət eylə o şeytana yaxın gəl.  
Şad könlümü dərdə fərman qılmısan,  
Salma məni ataş yana yaxın gəl.

Dilbərim eşqindən çıxdım seyrana,  
Seyranda rast düsdüm bir cüt ceyrana.  
Özümü yetirdim səntək canana,  
Qulax vermə hər yetənə yaxın gəl.

Bu fəqirə böylə sitəm yamandır,  
Bir qulax as sən sözümə amandır.  
Mən Cumaya bir cüt öpüş tamamdır,  
Çəkmə üzünü o nazdana yaxın gəl.

### Qafiyə

Yar sənin ucundan günahkaram mən,  
Çatmadım iqrara gec oldum getdi.  
Raqufu özümə aşnanı tutdum,  
Dost müsahibnən kəc oldum getdi.

Hər məclisdə durub şikayət etmə,  
Ağlayıb gözündən qan yaşı tökmə.  
Vəfasız dildarın həsrətin çəkmə,  
Davasız dərdinnən incəldim getdi.

Cuma deyər mən də bir cavan idim,  
Cahillər içində soltan, xan idim.  
Çiçəklər içində gülüstan idim,  
Bad oldu ömrüm, qocaldım getdi.

### **Qafiyə**

Çünkü aşix gəlir güzgün durginən,  
Ya bir Allah, bu sən, bu mən, bu meydan.  
Xoş mənzildir çap atını sürginən,  
Ya bir Allah, bu sən, bu mən, bu meydan.

Danışgınən yaxşı yamanı seçim,  
Nə verim cəvabın, nə geri qaçım.  
Haq sözümdür istiyirsən and içim,  
Vallah, billah bu sən, bu mən, bu meydan.

Baxanda gəzirsən qızmış fil kimi,  
Çoxlarını qərq elərsən sel kimi.  
Cuma durub qulluğunda qul kimi,  
Ya padşah, bu sən, bu mən, bu meydan.

### **Qafiyə**

Qədir Allah qəbul eylə duamız,  
Mədinə, Məkkədə kuy məclisində.  
Sağ var ikən məmur eylə fənamız,  
Samavar yanında, çay məclisində.

Bu dünyada aç gönüldən pasları,  
O dünyada verməginən yasları.

Cəm etginən burda olan dostları,  
İki mim dalınan hey məclisində.

İki ürək bir insannan qonuşar,  
Haqdan gəldi, yarı xeyir, yarı şər.  
Molla Cuma bülbül kimi danışar,  
Dostlar qabağında, toy məclisində.

### Qafiyə

İsmi pünhan o mövlamı sevərsən,  
Məni də dəftərə yaz ixtiyarsız.  
Gərdandakı telə şana düzərsən,  
Müştəq olub baxar göz ixtiyarsız.

Əcəl gəlib ömür başa varmasa,  
Gözəl olan iqrarında olmasa,  
Bir aşiq ki, muradına irməsə,  
Əlində çalına saz ixtiyarsız.

Sövdücəyim nə gəzirsən aralı,  
İmdadına yetsin yaşıl abalı.  
Cuma ölsə boynundadır vəbalı,  
Sonra olar saçın əl ixtiyarsız.

### Qafiyə

Mən görmüşəm govur bəndə görməsin,  
Nə yaman dərdimmiş zalim ayrılıq.  
Pərvanələr muradına irməsin,  
Ölüməndən pismiş zülüm ayrılıq.

Ayrılıq atası canımda yandı,  
Dostlara danışdım düşmanlar qandı.  
Vücudum çürüdü alışib söndü,  
Pərişan eylədi halim ayrılıq.

Ayrılıq atası cana kar eylər,  
Ağlımı başımdan tarı-mar eylər,  
Cumanı sövdaya giriftar eylər,  
Tərsə saldı düz iqbalım ayrılıq.

### **Qafiyə**

Mehribanım sən gözəlsən, özünə  
Əvvəlcə başına qurban mən olum  
Maşallah tökmüşsən teli yüzünə,  
Sığallı saçına qurban mən olum.

Əmib ləbin dodaqların soraydım,  
İlahidən bir gülünü dərəydim,  
İzinin olub bir qoynuna girəydim,  
Mərmər tək döşünə qurban mən olum.

Oxşayırsan bədirlənmiş aya sən,  
Haq saxlasın getməginən zaya sən.  
Bir busa ver Cumatək gədaya sən,  
Sürməli qaşına qurban mən olum.

### **Qafiyə**

Ey ağalar eşqə düşən biçara  
Biri mənəm, biri varmı bileydim.

Bu dünyada ömür sürən bikara  
Biri mənəm, biri varmı bileydim.

Bahar fəsli irmaq kimi çağlayan,  
Eşq odundan ciyər bağırı dağlayan,  
İlk sabahdan axşamat an ağlayan,  
Biri mənəm, biri varmı bileydim.

Ağlamazmı gözlərində yaş olan,  
Danışmazmı ciyərində coş olan,  
Bivəfanın söydasına tuş olan  
Biri mənəm, biri varmı bileydim.

Qədir Allah zulumunu sınıyan,  
Dərd qara gün yaxasını tanıyan.  
Yerbəyerdən gəlib məni qınıyan,  
Biri mənəm, biri varmı bileydim.

Molla Cuma nədən ikən qandırıran,  
Gün görməsin eşqə salıb yandırıran.  
İsmi pünhan qamətini söndürən,  
Biri mənəm, biri varmı bileydim.

### **Qafiyə**

Qədir Allah belə dövran dolanıb,  
Yarım bizə gələn günlər olaydı.  
Dost şad olub, düşman qana bulanıb,  
Saralıban solan günlər olaydı.

Yəqin bil ki, ayrılıqdı bel bükən,  
Dərdə düşüb yürəyinə qəm tökən.

Bir əlində dəstmal, bir əlində istakan  
Nazınan verib alan günlər olaydı.

Molla Cuma qaldı dağı düyündə,  
Harayına çatan olmaz bu gündə.  
Baş qoyaydım ağ sinənin önündə,  
Sustalıban qalan günlər olaydı.

### **Qafiyə**

Gen dünya başıma genə dar oldu,  
Göründü gözümə qız məmələrin.  
Dəli gönlüm genə yüz xəyal eylər,  
Ört basdır üstünü tez məmələrin.

Köynəyin yaxası çarpez düyməli,  
Xırda məmələrin ucu əyməli.  
Cüt durubdur bir-birindən öyməli,  
İzin olsa əzax biz məmələrin.

Mən Cumayam mətləbimə çatmadım,  
Möhübbəti möhübbətə qatmadım.  
Qiş giribən qoyununda yatmadım,  
Havalanır açılında yaz məmələrin.

### **Qafiyə**

Nə gözəl vətənsən mübarək kəndəsən,  
Sən düşmüsən biz hümmətə Layısqı.  
Yad kəndlilər sənin qədrini bilməz,  
Sən hayıfsan müxənnətə Layısqı.

İlimiz dünyada on iki aydı,  
Həmişə gimgədə şadlıqdı toydu.  
Gözəli gözəldi, cahılı saydı,  
Bəzənmisən yüz zinətə Layısqı.

Molla Cuma qəm hicrana batıbdı,  
Ah naləsi ol canana çatıbdı.  
İsmi pünhan səndə qərar tapıbdı,  
Sən oxşarsan lap cənnətə Layısqı.

### Bağlama<sup>1</sup>

#### Qafiyə

O nədir ki, səndə durar əmanət,  
Bir gün olar tez əlindən çıxar hey.  
O nədir ki, günbəgündən azalar,  
Əriyibən qar misalı axar hey.

O nəfəsdi səndə durar əmanət,  
Bir gün olar tez canından çıxar hey.  
O ömürdü günbəgündən azalar,  
Əriyibən qar misalı axar hey.

O nədir ki, qaralanda ağlayır,  
O nədir ki, cigər bağın dağlayır.  
O nədir ki, dil-ağzını bağlayır,  
Əl-ayağın sarıyiban yixar hey.

O bulutdur qaralanda ağlayır,  
Təhnə sözdür ciyər bağın dağlayır.

---

<sup>1</sup> Aşıq Könül ilə deyişmə (red.)

O yuxudur dil-ağzını bağlayır,  
Əl-ayağın sarıyiban yıxar hey.

O nədir ki, üç bacılar bir boyda,  
O nədir ki, iki qardaş bir tayda.  
O nədir ki, gah yerdədi, gah göydə,  
Külli insanın düşmanı var hey.

Sacayaqdır üç bacılar bir boyda,  
O qapıdır iki qardaş bir tayda.  
Əzraildi gah yerdədi, gah göydə,  
Külli insanın düşmanı var hey.

O nədir ki, bizi güdər mal kimi,  
O nədir ki, qəlbədə durur xal kimi.  
O nədir ki, söhbət edər bal kimi,  
O nədir ki, dinsə tökər zəhər hey.

O Əzraildi bizi güdər mal kimi,  
O ölümdü qəlbədə qalar xal kimi.  
O əsildi söhbət edər bal kimi  
Bədasıldı dinsə tökər zəhər hey.

O nədir ki, kiçiklikdə xoş olur,  
Böyüdükcə uzunqulaq tuş olur.  
O nədir ki, aləmlərə faş olur,  
Aşix Könül o gün çəkər qəhər hey.

O eşsəkdir kiçiklikdə xoş olur,  
Böyüdükcə uzunqulaq tuş olur.  
Hansı gündə aləmlərə faş olur,  
Molla Cuma o gün ondan qorxar hey.

### Qafiyə

Mənim dərdim çaxıl dağdı,  
Kim götürsün bir az üstündən.  
Sövdüyüüm ləbləri bal irmağıdı,  
Əmib doya idim bir az üstündən.

Sövdüyüüm üzümə nazınan baxmış,  
Yandırıban hicran oduna yaxmış.  
Əcayib qəddinə kəhrəba taxmış,  
Xub yaraşır məmələrin üstündən.

İnşallah muradıma çataram,  
Əl salıban şamamanı tutaram.  
İsmi pünhanla sarışınban yataram,  
Cuma durmaz ölsə sinən üstündən.

### Qafiyə

Günəş kimi xanasından çıxanda,  
Şəfəqin yayılıb cəhana dəyər.  
Eşq əhlini yandırıban yaxanda,  
Ahı qalxıban asımana dəyər.

Bir xalın var aya verir xicalət,  
Bir xalın başında çox imiş dövlət.  
Bir xalına heç yox imiş pür qiymət,  
Bir xalının rəngi Şirvana dəyər.

Qədirin bilənlər vardı yanında,  
Eşq havası varmış sənin canında.  
Cuma deyər eşqin qaynar qanında,  
O biri xalın sənin milyona dəyər.

### **Qafiyə**

Ay ağalar gəlin sizə söyləyim,  
Adam var ki, xab yuxudan oyanar.  
Mən bu işi görübəni neyləyim,  
Adam var ki, qızıl qana boyanar.

Adam var ki, şirin deyər sözünü,  
Adam var ki, sirxovluyar özünü,  
Adam var ki, bilməz əlli yüzünü,  
Adam var ki, adamlıxda dayanar.

Adam var ki, hər məclisə qoymayın  
Adam var ki, heç sözünə uymayın  
Adam var ki, ağılı yoxdur duymayın  
Adam var ki, Cuma ondan utanar.

### **Qafiyə**

Gəldim isə yenə çıxıb gedərəm,  
Bir saat qarşısında dursan nə olar.  
Qara bağrim oda salıb didərəm,  
Bir danışıb mənnən gülsən nə olar.

Bir bada almışam yarın dəstindən,  
Can təqsir etmərəm dostun dostundan.  
Göz altından al yanağıñ üstündən,  
Mənə bircə busa versən nə olar.

Sən ağasan, Molla Cuma nökərdi,  
Göz yaşımlı ayağına tökərdi.  
Dodaqların qənd, nabat, şəkərdi.  
Bircə dodağıma vursan nə olar.

### Qafiyə

Sudya Rəsul məndən sənə çox salam,  
Zəhər cismini misə qatma qardaşım.  
Sən niyə belə təşvişə düşübsən,  
Belə xeyrə təpik atma qardaşım.

Ağillisan nəsihətim tez götürür,  
Bir hürmət edənə yüz hürmət yetir.  
Düşən yerdə əsil olub dur otur,  
Bədasılınən aşnalıq etmə qardaşım.

Bu öğdü qulağına algnan,  
Öz-özünü dərdə-fikrə salgnan,  
Bir barmağın əksik olar bilginən,  
Hərcayının əlin tutma qardaşım.

Bu sözümü qəbul et sən dünyada,  
Şad gününü keçirərsən dünyada,  
Səfər et sən mərd ilən dünyada,  
Namərd ilə yola getmə qardaşım.

Mərdliyim söylənir ellər içində,  
Səxavətim faşdır dillər içində,  
Sən bir gülsən xoş bülbüllər içində,  
Namərd döşəyində yatma qardaşım.

Leyli nahar Xuda ismin zikr eylə,  
Qoy börkün qabağa dərin fikr eylə,  
Təqdiri qəzaya hərdəm şükr eylə,  
Qəm hicran içində batma qardaşım.

Bir arif kamalə oxut bu naməni,  
Dostuna da bildir yaxşı yamanı,

Çıxartma yadından Molla Cumani,  
Bu nəsihəti guşundan atma qardaşım.

### **Qafiyə**

Bir dilək bilginən məndən ey ağa  
Sövdüğümən danışan günü görəydim  
Qarşıma çıxayıdı qabaq-qabağa  
Hal-əhval soruşan günü görəydim.

Ayıb etdim, təqsirimdən keçəsən,  
Daim cəvabım anlayıb seçəsən.  
Yarın qolların boynuma açasan,  
Qol-boyun sarmaşan günü görəydim.

Cumayam çağırram Cəlili Cəbbar  
Yetir muradıma ya qəni Səttar  
Dostları şad eylə ya pərvərdigar  
Düşman peşman olan günü görəydim.

### **Qafiyə**

Yüz nazınan qız yanından ötəndə  
Sataşdı gözümə qız məmələrin  
İl xəstəsinən sarmaşıban yatanda  
Eyləyər bizlərə naz məmələrin.

Nə səbəbdən bağın bağlı yollar  
Açılmaz qoynunda o qızıl güllər  
Yasaq etmə bağa qonsun bülbüllər  
Yeşirtmə üstünü tez məmələrin.

Cuma cəmalına olubdu heyran  
Bir yanı dövrəndi, bir yanı seyran  
Bir yan şirin baxış, bir yanı ceyran  
Dərdliyə dərmandı qız məmələrin.

### **Qafiyə**

Aşix oğlan öz-özünə ögünmə  
Başına noxtanı taxaram sənin  
Özgə söznən həvəslənib güvənmə  
Həyləyib dal üstə yixaram sənin.

Eşq havası var mənim canımda  
Sir sözləri söyləmə sən qarnında  
Ey bədasıl gəlib hürmə yanımda  
Qılıncı boynuna çaxaram sənin.

Cuma deyər tutginən öz ağızını  
Nahaq yerə çərəltmə sən gözünü  
Əlindən allam sitahi sazını  
Tutub boğazından sıxaram sənin.

### **Qafiyə**

Uzaxdan durub mənə qonax gəlibən  
İrədd ol başımdan sataşma mənə  
Çox-çox təvəqqi minnət edirəm  
İrədd ol başımdan sataşma mənə.

Hardan rast gəldi bu dağın donuzu  
Qandırıa bilmirəm mən deyən sözü

El içində rüsvay edibdi bizi  
İrədd ol başımdan sataşma mənə.

Cuma deyər bu hacayız çobandı  
Qandırı bilmirəm yasti dabandı  
Baxışı, sufatı alaqabandı  
İrədd ol başımdan sataşma mənə.

### **Qafiyə**

Mənəm-mənəm deyib çox da öyünmə  
Hələ sir sözünə baxaram sənin  
Xam dayça tək çapalayıb döyünmə  
Barmağımı gözünə soxaram sənin.

Mənzil getmə mən çataram atına  
Çox da gəl güvənmə baş bayatına  
Tut ağızını qoy dilini...  
Başını torpağa soxaram sənin.

Şahmar tək hirslənib ayağa durram  
Basma quyrığumdan qayıdır vurram  
Tökərəm dişini, ağızını cirram  
Barmağım gözümə soxaram sənin.

Səndən aşix olmaz dəyyusun biri  
Ağilsızsan bilməm yoxsa sərsəri  
Mən gələndə get o yana sən geri  
Tutub boğazından sıxaram sənin.

Molla Cuma heç inciməz elindən  
Minib sürrəm heç düşmərəm belindən

Dartıb sazı allam sənin əlindən  
Küləyib başına soxaram sənin.

### Qafiyə

Açılmış çiçəkləri həm də gülləri  
Oxuyur bülbülləri yazınan gəlir  
Susani, sünbüülü siyah telləri  
Hər sona yanında nazınan gəlir.

Didəmdən axan yaşlar çay kimi  
Ağ üzündə qələm qaşı yay kimi  
On dördündə bədirlənmiş ay kimi  
Bulutdan qurtarır ayaznan gəlir.

Cumayam içmişəm bir dürlü bada  
Dostuma dəgməsin heç dərdli qada  
Qədir mövləm qoy biz yetək murada  
Hər qulun başına yazılın gəlir.

### Qafiyə

Ay ağalar gəlin sizə söyləyim  
Dövlətli dalınca el dolandırır  
Möhübbət, etiqad, inam üzülmüş  
Yəqin ki, insanı pul dolandırır.

Pulu olmayan bilməz yaxşı yamanı  
Xəstə olsa heç tapılmaz dərmanı  
Kor olarmış heç görməzmiş dünyani  
Möhübbətli insanı dil dolandırır.

Cumanın ürəyi olubdur şan-şan  
Ağ üzündə xallarıdır hər nişan  
Ağılsız qohumdan ağıllı düşman  
Öləndə qəbrinə gül dolandırır.

### **Qafiyə**

Tərlan ovlağında sonanı gözlər  
Bayquş vərdişidir qarğanı gözlər  
Dədə Kərəm ah-vay aman eyləyər  
Əsli ataşından qadanı gözlər.

Kim yetər murada belə dünyada  
Şirin üçün Fərhad olub qayada  
Biçara Məcnun dönübdür səyyada  
Leylinin yolunda ceyranı gözlər.

Musa müsəxxər olmuş quluna  
Pərvana şamına bülbül gülünə  
Hər səhər çıxıban Cuma yoluna  
Yüzün çevirib gün doğanı gözlər.

### **Qafiyə**

Adam var ki, gəzər çöllərdən-çölə  
Adam var ki, bağça barinan oynar  
Adam var ki, tamarzıdı cir əzgilə  
Adam var ki, meyvə narnan oynar.

Adam var ki, adamlardan yan gəzər  
Adam var ki, daim fitnə fel düzər

Adam var ki, sinəsinə mərcan düzər  
Adam var ki, başılıə sərnən oynar.

Adam var ki, dərsini ala bilməz  
Adam var ki, dilsizdi səs sala bilməz  
Adam var ki, təmbur saz çala bilməz  
Adam var ki, sazı tarnan oynar.

Adam var ki, qanmaz, uzunqulaxdır  
Adam var ki, tənbəldir, kor yapalaxdır  
Adam var ki, fəqirdi cimi-çiplaqdır  
Adam var ki, dövlət varinən oynar.

Adam var ki, başındakı tacdır  
Adam var ki, yoxsul, fəqirdi, acdır  
Adam var ki, Cuma təki möhtacdır  
Adam var ki, sövən yarınan oynar.

### **Qafiyə**

Ay ağalar bir gözəlin əlindən  
İçərdə ciyərim odunan oynar  
Yazış bülbül heç doyarmı gülündən  
Bağa girib gül üçün dadınan oynar.

Mən olmuşam dörd kəlmənin xəstəsi  
Odur mənim qəmli könlüm ustası  
Çıxdı qafamdan eşqin tüstüsü  
Havaya qalxıban yadınan oynar.

Molla Cuma təzələdən coşubdur  
Dərdim artıb lap həddindən aşıbdır

Yürəgimə bir vəsvəsə düşübdür  
Qorxuram sövdüyüm yadınan oynar.

### **Dübeyt**

Bülbül kimi mən qalmışam  
Xara yalvara-yalvara.  
Mansur kimi çəkilmişəm  
Dara yalvara-yalvara.

Eşq oduna qalanıram,  
Canım yanır bulanıram.  
Pərvanətək dolanıram,  
Nara yalvara-yalvara.

İsmi pünhan öz yolunca,  
Yerindəcən öz yolunca.  
Molla Cuma düş dalınca  
Yara yalvara-yalvara.

### **Dübeyt**

Ay ağalar dərdə düşdüm,  
Dərddən xəbər bilən gəlsin.  
Yanıban ciyərim bişdim,  
Qanlı yaşam silən gəlsin.

İsmi pünhan gəl yanına,  
Şərik ol bu hicranıma.  
Bahis olma al qanıma,  
Şirin-şirin gülən gəlsin.

Dünyadan əlim üzürəm,  
Dəftərə kəlam yazıram.  
Cumayam candan bezaram,  
Əcəl canım alan gəlsin.

### **Dübeyt**

Ala gözüm nazlı dilbər,  
Nur yağıbdır qabağından.  
Məni tamarzı eyləmə,  
Bir busa ver yanağından.

Kəsilibdi möhübbətin,  
Kəsmə məndən şəfaqətin.  
Gedib qıllam ziyarətin,  
Doymaram al dodağından.

Cumanı murada yetir,  
Ölmüşəm yerimdən götür.  
Rəhm eylə bir dilək bitir,  
Salma məni qucağından.

### **Dübeyt**

Ay ağalar, gözüm yaşı,  
Çağlamağın çağrı gəldi.  
Eşq ucundan ciyərim başı,  
Dağlamağın çağrı gəldi.

Burda bir maralım itdi,  
Fələk mənə nə zülm etdi.

İsmi pünhan yarım getdi,  
Ağlamağın çağrı gəldi.

Molla Cuma qalır yasda,  
Etibar yoxumuş dostda.  
Tərlan gönlüm tovuz üstə,  
Ağlamağın çağrı gəldi.

### Dübeyt

İsmi pünhan indən belə,  
Dahi sən handa, mən handa.  
Məni saldın dildən-dilə,  
Dahi sən handa, mən handa.

Çox da məni bilməz bilmə,  
Zərafət eyləyib gülmə.  
İstər gəl, istərsə gəlmə,  
Dahi sən handa, mən handa.

Firqət şərabi içilsin,  
Hicran köynəyi biçilsin.  
Daş at qoy qolun açılsın,  
Dahi sən handa, mən handa.

Alıbsan canımı zalım,  
Qırıbsan bu qəddi dalım.  
Boynuna olsun vəbalım,  
Dahi sən handa, mən handa.

Cumanın canın alırsan,  
Yandırıb oda salırsan.

Özgələrə yar olursan,  
Dahi sən handa, mən handa.

### Dübeyt

Eşq əhlinin qarşısına,  
Sığallanıb çıxan dilbər.  
Maral kimi ovçusuna,  
Çevrilibən baxan dilbər.

Barmaqda gümüş üzüyү,  
Sənsən gözəlin nəziyi.  
Əqiq qaşlı biləziyi,  
Ağ əllərə taxan dilbər.

Aşığını yox eyləyib,  
Yaddan aşna çox eyləyib,  
Kirpiklərin ox eyləyib,  
Bağrimizə çaxan dilbər.

Mən səni sövdüm bayağı,  
Sənsən canımın dayağı.  
Açıliban gül sayağı,  
İyi dağlıb qoxan dilbər.

Axır sözümün təyini,  
Qoynuma girmaq soyunu.  
Molla Cumanın öyüünü,  
Dört bucaqdan yixan dilbər.

### Dübeyt

Şad oluban bu fənadə,  
Yüzüm gülməz nədəndi bu.  
Yalovlanıb yandım oda,  
Kimsə bilməz nədəndi bu.

Baxdım kağız qarasına,  
Çatdım ixləs surasına.  
Eşq əhlinin yarasına,  
Məlhəm olmaz nədəndi bu.

Fələk daşım iraq atdı,  
Cəvanlığım bada getdi.  
Molla Cuma hara getdi,  
Kimsə bilməz nədəndi bu.

### Dübeyt

Gəl sövdüyüm bu yandan,  
Hal-əhvalım soruştana.  
Bir od saldın sən canıma,  
Sən eşqimə qarışsana.

Nə üçün kənar gəzirsən,  
Şirin canından bezirsən.  
Durna təki gah süzürsən,  
Gəl yanına görüşsənə.

Cuma da sazını çalar,  
Sənin gonulların alar.  
Qolların boynuna salar,  
Küsmə məndən barışsana.

### Dübeyt

Bir gözələ gözüm düşdü,  
Mən dönürəm gönül dönməz.  
Ruhum getdi, ağlim çasdı,  
Mən dönürəm gönül dönməz.

Dərdimi söylərəm başdan,  
Ay qabaxlı qələm qaşdan,  
Şirin dilli bir ölmüşdən,  
Mən dönürəm gönül dönməz.

Molla Cuma elə dəstan,  
Mayıl baxan gözü məstan.  
Bivəfali sona dostdan  
Mən dönürəm gönül dönməz.

### Dübeyt

Hər səhərdən sıgallanıb  
Cərgə düzdün yüzə zülfün  
Gah tarayıb, gah bağlayıb  
Xoş göstərdin gözə zülfün.

Zülfünü gərdanə çekib  
Dindirəndə yaşın töküb  
Ciyərim bağırmı söküb  
Hörüyüsən taza zülfün.

Zülfün çekibən şanaya  
Oxşayırsan sən sonaya  
Batırıbsan əlin xınaya  
Eyləyəsən naza zülfün.

Zülfünü kəmənd atmağa  
Gecə-gündüz oynatmağa  
Müştəriyəm gəl satmağa  
Birdən alım yüzə zülfün.

Zülfün kimi əlan olmaz  
Şair sözü yalan olmaz  
Burda qədrin bilən olmaz  
Dur aparım bizə zülfün.

Zülfün əlin qolun açıb  
Tavus tək havadan uçub  
Gəlibən qarşımızdan keçib  
Getdi burdan yaza zülfün.

Zülfünü gərdana yayıb  
Görənləri bihuş qoyub  
Molla Cuma tərif deyib  
Götürübdü sözə zülfün.

### **Dübeyt**

Bir gözəl eşqinə düşən,  
İqbəl dönüb tərs olarmış.  
Bivəfa sövdəsına düşən,  
Xişmi tutub hirs olarmış.

Misal çəkim iki üçün,  
Yaxşını yamandan seçin.  
Özgə yerdə olan laçın,  
Özgə yerdə sar olarmış.

Gəzir bu dünyani görən,  
Dost yolunda canın verən,  
Cahilliqda dövran sürən,  
Qocalanda zar olarmış.

Bülbültək çıxdım bahara,  
Sözlərim bənzər göhərə,  
Pulsuz gedənlər şəhərə,  
Şəhər ona dar olarmış.

Yoxdur mənim dərdim bilən,  
Gözlərimin yaşın silən.  
Cuma təki yarı olan,  
Ağlamaqdan kor olarmış.

### Dübeyt

Qərib yerdə yetsə əcəl,  
Qaş-qabaq pozan olarmı.  
Nagahan əgər ölsən,  
Qəbrini qazan olarmı.

Rəxtimi əynimdən soyub,  
Qüsül edib təmizləyib,  
Namaz qılıb qəbrə qoyub,  
Təkbiri Quran olarmı?

Molla Cuma yan, oda yan,  
Gəlməkdəykən eylə bəyan.  
Bir nişana qalsın deyən,  
Başdaşın yazan olarmı?

### Dübeyt

İsmi pünhan sitəminə  
Mən kimi dözən olarmı  
Həsrətindən qan ağlayıb  
Yaşını süzən olarmı?

Eşqin odu vurdu sərə  
Başım çallam yerdən-yerə  
Yar sevənlərdə mən cürə  
Sərgərdan gəzən olarmı?

Eşq bəladır əslî kökü  
Doğru sözdür etmə şəkki  
Qaynamaqda Cuma təki  
Bir qaynar qazan olarmı?

### Dübeyt

Bir ağaç ki, bar gətirsə,  
Tütər sallana-sallana.  
Barınan meyvə yetirsə,  
Dəyər sallana-sallana.

Göydən gedən göy bülbüllər  
Sinəmə çəkibdi millər  
Dost bağında qızılgüllər  
Dərər sallana-sallana.

Göydən gedən quba qazlar  
Laçın uçar yerin tuzlar  
Qırx incə bel gəlin qızlar  
Gələr sallana-sallana.

Göydən gedən göy göyərçin  
Uçar ördək, qalar laçın  
Dal gərdəndə siyah saçın  
Hörər salana-sallana.

Molla Cuma çəkər arı  
Aqlamaqdan zarı-zarı  
Getdi İsmi pünhan yarı  
Gələr sallana-sallana.

### **Dübeyt**

Bülbül ağlar öz gülünə  
Qızıl gülün dustağıdır  
Ta ölüncə fəğan eylər  
Ayın ilin dustağıdır.

Fərhad, Məcnun, Kərəm eylər  
Ondan qalan xilaf söylər  
Eşq əhlini görsə neylər  
Fitnələr fil dustağıdır.

Cumanın xişmi göyü sıxar  
Leysan cürə axıb yaxar  
Cümlə yerlərinə axar  
Suları Nil dustağıdır.

### **Bayatı**

Əzizim bu da bəsdi,  
Bu diyaq, bu da bəsdi.  
Annayıban iş qanana,  
Qanmaza bu da bəsdi.

### Təcnis

Məcnun təki can sarıdan keçmişəm,  
Kərəm kimi eşq oduna yanaram.  
Bir meyvəyəm qədərsizə düşmüşəm,  
Nə almayam, nə heyvayam, nə naram.

Əlif bey də mən istəyən busatdır,  
Sərt heyvanam cilovliyin busatdır.  
Düşman kor olub dostlar üçün busatdır,  
Nə aslanam, nə pələngəm ya nərəm.

Doqquz ay dolandım qar qışa düşdüm,  
Fırqətim artıban qarqla düşdüm.  
Yəqin Molla Cuma qarq işə düşdüm,  
Sövdücəyim satdı məni yanaram.

### Divani

Mənim kimi eşq əhlinə bir kamil ustad ola,  
Şagird gərək ustanının əmrinə mötad ola.  
Usta gərək dua qılsın şagirdinin halına,  
Bəlkə dərdli qərib, canım bu qəmdən azad ola.

Səhərin səhər kamını ol Xudadan dilərəm,  
Xəlvət yerdə qan ağlaram, aşkarda gülərəm,  
Mərd gözünə heş düşsə canımı qurban elərəm,  
Namərdə uf demərəm dam-daşı bərbad ola.

Müxənnətin məclisindən Molla Cuma yan keçə,  
Mərd əlindən ağu alsə, deyər ki, bəs bal içər.  
Hər oğraşı dindirərsən zən kimi dişin açar,  
Baxışı ər, xilqəti ər, xasiyyəti arvad ola.

### Divani

Kimdə varsa eşq əsəri ağılında təsiri gərək  
Ağlı olmaz heç başında ziyarəti, piri gərək.  
Bəd insandır eşq əhliyə ayıb eləyən  
Günahkardır haqq yanında divana təqsiri gərək.

Gülşən üçün fəğan çəkdi çox yaman əziyyət  
Saldı özünü yaman dərdə heç görməyibdir hörmət  
Kim yandı Əslil deyib görmədinizmi belə kəramət  
Kamil aşix bularmı ki, dilbərin yesiri gərək.

Gecə-gündüz ağlaram Məcnunun Leylasıtək  
Özümü kəməndə salaram Əslinin sövdasıtək  
Küfrdür Molla Cuma şeydanın bülbülütək  
Görən deyir salmaq boynuna zənciri gərək.

### Divani

Aşix bikar söhbət etmə sözün var başdan danış,  
Gördüyünə qıl tavaza göz ilə qaşdan danış.  
Sən kimi neçələrin boynu altda qalıbdır,  
Axmaxlıqdan nə bağlıdır kəmallı işdən danış.

İnsansansa qan sözümüz, heyvansansa ota var,  
Təhərindən çox oxşayır qarnında bir pota var.  
Ustadına kəc baxırsan başında bir xata var,  
Qayıt nələt eylə şeytana xatırı xoşdan danış.

Molla Cuma nəsihəti al guşuna incinmə,  
Aşıxlarnan húcətləşib nahax yerə gücənmə.

Hər yetənə toqqaşib öz-özünə qocanma,  
Gəl sən məndən, bir də sənsən ömürdən-yaşdan danış.

### **Divani**

Canımda var eşq ataşı alışiban yanar tez-gec  
Cəsədim qalanır oda yalovlanıb sənər tez-gec  
Ciyərim dağlanıb məzar daşa dönər tez-gec  
Canım alıb gözüm yaşı sinəm üstə enər tez-gec.

Cəlili Cəbbarım sənsən qorxma alim sənə möhtac  
Cəng eyləyər mollalar qıllarlar dəngi merac  
Xəlil ərş üstündə zinəti kəsir zatı xərac  
Xəcaləti cəm oluban Allah Allah minələxrac.

Xitmətim bağ rizvani inşallah qazanar tez-gec  
Cəvanlığım badə getdi soldu ömrüm yanar tez-gec  
Canımın sirrlərin açdı dili şirin özü tez-gec  
Cumanı ismi pünhanidan yaradan eyləmə əxrac.

### **Divani**

İsmi pünhan bir gecə yanında qalım sənin  
Qulluğunda yatdırıgilən ağrını alım sənin  
Gəl and içim bu hicrana daha dözə bilmərəm  
Yaxın ol qolumu açıb boynuna salım sənin.

Leyli nəhar pərvanətək ataşına yanmışam  
Ah çəkməkdən yorulub məlul-müşkül qalmışam  
Düşən yerdə yalvarıban özümü oda salmışam  
Tut qolumdan başımı kəs qurbanın olum sənin.

Başıma mənim zulmat endi seyr eylədim dumani  
Gözüm yaşı sellər oldu kim versin dərdə dərmanı  
Nə üçün belə ağladırsan bu fəqir Molla Cumani  
İsmi pünhan hər zaman mən qadanı alım sənin.

### Təxmis

Xudam sənsən əlif əvvəl yey yaratdn bizi artıq  
Xeyir şərdə bey bilmışəm lam əlif lami zi artıq  
Xidmətində tey təyin et həm hər vaxtı özü artıq  
Xəlvətdə səy sinə etdim vav virdimdə sözü artıq  
Xişmində cim cəhənnəmlərdə har oldu közü artıq  
Xey olanlar hey hökmündə yüzü artıq.

Xey xicalət çəkənlərin lam löyündən çıqan gördüm  
Qəbiz olub dünyada kaf kalama baxan gördüm  
Xəstə olub zal zati pak qaf qan yaşı axan gördüm  
Xofilə rey rəbbimdən fənasın yixan gördüm  
Xoş günləri zəy zəlalətdə qayın ayaza baxan gördüm  
Xatırları sevir allah cəngi var niyazı artıq.

Xətalı bəndəyəm Tanrı sənsən ol dəstimə dayaq  
Xanim, bəyim, şahim sənsən ayın əzizimiz dayaq  
Xamuş olmaz shin şairlər Fərhad, Məcnun, Kərəm sayaq  
Xilas eylə zey zahirdə sat sirudə qədəm qoyaq  
Xəbər sorsam tey təbibdən zat zərafat ollam bayaq  
Xilaf söylə dilim düşman gecə eylə gündüzü artıq.

Xişbər sata neçə millət qıllarlar kilsaya qulluq  
Xaliq deyir vav virdini bəs İsayə qulluq  
Xatalı qohum yəhudilər qıllar Musayə qulluq  
Xoruz tanrı bəziləri eləyirlər ayıya qulluq.  
Xəlilin ümmətiyik biz qıllarıq ayə qulluq  
Xatəmülənbıya çunkü yolu doğru, izi artıq.

Xızır duşda badə verdi qismət oldu dolub daşmaq  
Xocam eşqi kitabından dərs öyrətdi qəmə düşmaq  
Xörəgim İsmi pünhan vəsfidir saymaq uyuşmaq  
Xətim olubdur burada qissə nə lazım danışmaq  
Xeydə quldur Molla Cuma haqdan gəlib qılar usmaq  
Xalq ağası sənsən cümləmizi eylə artıq.

### Təxmis

Zat zərrafam dürlü göhər qiymət verib alan gəlsin  
Sat sidqinən danışaram simi zəri olan gəlsin  
Dey dürüstün deyin sizə dərya kimi dolan gəlsin  
Sin sinadən qaynayıb eşq əhvalın bilən gəlsin  
Şin şeytana lənət edib haqqı yada salan gəlsin  
Zəy zəndini itirməyib söyləməyən yalan gəlsin.

Ayın əsgər çəkibən bir uzunca cəng eylərəm  
Zəy ziyanlıq veribən şad gönüllar təng eylərəm  
Qayın qəzavət bağında kütah işimi ləng eylərəm  
Rey rüsvay qılıbəni təzədən dəng eylərəm  
Fəy fəhmindən kəmalindən şüşə bağrim təng eylərəm  
Zal zikrinən ol fikrinən sər tuyini bulan gəlsin.  
Qaf qəlbimdə peyda oldu əzəlindən eşq atası  
Didərgin olub gəzdim bu çölləri, dağı daşı  
Kaf kəlləmdən tüstü çıxdı axdı gözlərimin yaşı  
Xey xəlayiq nə bəd olur eşq əhlinin lam vərdişi  
Lam löyündən və yaqtandan yiğmişəm dürlü qumaşı  
Ey hürmətsiz, biqabliyyət mənlə hücət qılan gəlsin.

Mim meydana girən aşiq ustasından xəbər versin  
Cim cümlətan yeri göyü yaradandan xəbər versin  
Nun neçə min nəbiləri sərvərindən xəbər versin

Sey sanayıb bir qıraxdan bəhri ummandan xəbər versin  
Hey həvada gərdiş edən mahı təvandan xəbər versin  
Tey təmizcə hər birini eyləyibən talan gəlsin.


Lam əlifla lal olmuşam dil dəhanda qaldı bəsdə  
Bey bağlanıb qol qanadım şirin canım oldu xəstə  
Yey yaxşıca təbib gərək mərhəm qoya yaram üstə  
Əlif Allah nə səbəbdən şad könlüm etdim şikəstə  
Saxsağanlar cəmdək yanında qızıl quşnan durar qəsdə  
Molla Cuma bir bülbüldür danışdırıb çalan gəlsin.

### **Cinas**

Hüzuruna gəldim ey gözəllər şanı  
Bu xabdən gözlərin oyat amandı  
Dilim fəsih etmiş qədir İlahi  
Bir neçə söz danış oyat amandı.

Sən bilirsən mənim ağlım virandı  
Ol səbəbdən şad könülüm virandı  
Çox yoncuyur şirin dilim virandı  
Götür o pərdəni oyat amandı.

Gülabatın zülfündən baxışla məni  
O gündən, bu gündən baxışla məni  
Oyatdın yuxudan baxışla məni  
Cumaynan sarüşib oyat amandı.



## BAXIŞLA LEYLİ

Söylədi: *Aşıq Əhməd Qafarov*  
Yaziya aldı: *Hüseyn İskəndərov*



ƏBƏRİ verim sizə Yəmən şəhərindən. Yəmən şəhərində Əmir şah adlı bir padşah var idi. Bu padşahın yanında kiçiklikdən bəri saxladığı bir mollası var idi (Mollanı padşah özü oxutmuşdu). Bu mollanın adı Humay idi. Gələr bir gün padşahın oğlu, Humay mullanın isə bir qızı olar. Oğlanın adını Baxış, qızın adını da Leyli qoyurlar.

Bunlar yeddi yaşına vardıqda molla Humaydan dərs almağa başlayırlar, lakin oğlan ilə qız bir-birinə məhəbbət bəslədiklərindən hər vaxt oynayıb gülməklə məşğul olur, dərsə isə səy etmirdilər. Bir dəfə molla, Baxışa bir sillə vuraraq “Niyə dərsinə baxmırısan bura oynamağımı gəlirsən?” – dedi.

Baxış kitabını açıb deyir:

### “Qafiyə” havasında

Açdım kitabı baxdım qarayə  
Göründü gözümə yaşıl baş sona  
Kitabım, kəlamım, dərsim, əzbərim  
Durubdur qarşısında baxıram ona.

Heç bilmirsən mənim ürək handadı  
O da mənim kimi yanha-yandadı  
Öldürsən də vallah gözüm ondadı  
Dönübüdür qılmanə mahı təvanə.

Bir yeni yetişmiş bağça bar hindi  
Bəslətmiş qoynunda qoşa nar hindi  
Baxış deyər məni Leyli yar hindi  
Eyləyibdi Məcnun, dəli divanə.

Molla bu əhvalatdan sonra qızını məktəbə qoymayıb Baxışdan ayırdı.

Baxış da işi başa düşüb dərsi boşlayıb Leylinin dalına düşdü. Leylini molların başında tapıb götürür görək ona nə deyir:

### “Qafiyə” havasında

Başına döndüyüm, qurban olduğum  
Beləmi danışmışdıq biz, Leyli xanım  
Ala gözlərinə heyran olduğum  
Qalıbdır yolunda göz, Leyli xanım.

*Qız:*

Gözü yolda qalan intizar oğlan  
Atam bimürüvvət qoymur gələm məktəbə  
Sənə qurban olsun bu şirin canım  
Atam qoymur məni gələm məktəbə.

*Oğlan:*

Sən atanın niyə sözünə baxırsan  
Bu canımı eşq oduna yaxırsan

Dağı, düyüni bərk sinəmə çaxırsan  
Məndən ayrı hindi döz, Leyli xanım.

*Leyli:*

Aman məni salma yaman fuqanə  
Gəlməz dadıma ata ilə həm ana  
Səni sevmişəm mən qana-qana  
Atam qoymur məni gələm məktəbə.

*Baxış:*

Dəstinə yaxıbsan əlvan xınalar  
Tərlan olan öz övlağını binalar  
Yığılsa gözəllər yüz min sonalar  
Sevmərəm səndən özgə qız, Leyli xanım.

*Leyli:*

Dəstimə yaxmışam əlvan xinanı  
Açıb göstərrəm mərmər sinəmi  
Əldən qoymaram sən tək cananı  
Atam qoymur məni gələm məktəbə.

*Baxış:*

Mən aşiqam sən tək qızıl gülə  
Qurban olum ay qabaxda şux telə  
Amandı qoyma ilqarımızı bir ilə  
Getməz qışım açılmaz yaz, Leyli xanım.

*Leyli:*

Qayıt məktəbə sən mən də gəlirəm  
Sənilə danışib şirin-şirin gülərəm  
Nəki var dərd-qadan mən alaram  
Atam qoymaz məni gələm məktəbə.

*Baxış:*

Baxış deyər yar da yara yetməsə  
Seyraqıflar aralıxdan itməsə  
Bu dostluğumuz başa tək getməsə  
Hindidən əlini üz, Leyli xanım.

*Leyli:*

Leyli deyər atam zülüm eyləsə  
Sinəm üstü dağı-düyük eyləsə  
Səni məndən məni səndən eyləsə  
Atam qoymur məni gələm məktəbə.

Söz tamam olduqda Baxış qızdan ayrılib evə qayıdır anası deyir: oğul, niyə dərsdən belə tez gəlmisən? Cavabında Baxış deyir:

### **“Dübeyt” havasında**

Başına döndüyüm ana  
Yarın eşqi var canımda  
Mən sevmişəm qana-qana  
Yarın eşqi var canımda.

*Anası:*

Ağlama, oğlum, ağlama  
Oğul sənə tez qız alım  
Həsrət ciyərimi dağlama  
Oğul sənə tez qız alım.

*Baxış:*

Mən danışdım bağında  
Odurmuşdu bu sağımda  
Xalı vardı dodağında  
Yarın eşqi var canımda.

*Anası:*

Atana gedib verrəm xəbər  
Səni bəslər hər səhər  
Etmə gönlümü bir təhər  
Oğul sənə yüz qız alım.

*Baxış:*

Baxış sevir Leyli yarı  
Mən ağlaram zarı-zarı  
Verdi mənə intizarı  
Yar eşqi var bu canımda.

*Anası:*

Gəl, oğlum, bax sözümə  
Şahnaz deyər öz-özünə  
Vay olsun kül gözümə  
Mən gedib yalqız alım.

Şahnaz xanım oğlunun mətləbin şaha qandırır padşah Molla Humayı yanına çağırıb təklif edir ki, qızını Baxışa versin. Molla Humay isə Şahin təklifinə istər-istəməz razı olub gecə ilə yay toxmağını yiğişdirib, qızın götürüb Yəməndən qaçır. Səhəri günü Baxış mollanın qaçdığını duyub onun dalınca düşür.

Az getdi, çox getdi mollanın karvanına çatdı. Baxış dəvənin üstə bürmələnib oturan Leylini görüb deyir:

### “Divanı şikəstə” havasında

Səfər salıb niyə üzün döndərdin  
Ala gözlü, Leyli xanım, gəl qayıt  
Şirin canım eşq oduna yandırdın  
Ala gözlü, Leyli xanım, gəl qayıt.

*Leyli:*

Zornan aparırlar görmüsən məni  
Atam bimürüvvət qoymaz qayıdam  
Yüz il də qalsam gözlərəm səni  
Atam bimürüvvət qoymaz qayıdam.

*Baxış:*

Gec sevib tez ayrılməq haramdı  
Bir göstər yüzün öldüm amandı  
Göy yüzünü bulud alıb, dumandı  
Ala gözlü, Leyli xanım, gəl qayıt.

*Leyli:*

Səni məndən ayıranə dəysin yaman  
Səndən ayrı qalmaz məndə din, iman

Yığılıb minnətə gəlsə İrandakı xan  
Atam bimürüvvətdi qoymaz qayıdam.

*Baxış:*

İllər ilə gözüm qalar yolunda  
Saralacaq bağların da gülün də  
Baxış deyər yetim qalib bülbülün də  
Ala gözlü, Leyli xanım, gəl qayıt.

*Leyli:*

Bülbüsən gözlə-gözlə gülzar məni  
Səndən ayrı kəsər ahi zar məni  
Leyli deyər aparır intizar məni  
Atam bimürüvvətdi qoymaz qayıdam.

Molla – biz səyahətə çıxmışq, bir-iki günə qayıdırıq – deyə  
Baxışı alladıb geri göndərdi.

Baxış evə qayıdırıb çox gözlədi ki, Molla Humay qayıdar, əmma molladan bir xəbər çıxmadı, ağlayıb sıtqamağa başladı. Anası padşaha oğlunun xiffətini söyləyib ona çara tapılmasını xahiş etdi. Padşah cəvab verdi ki, yaxşı ki, Molla özü başına gələni bilib qaçmışdır. Ama mən onu hər halda sürgün etməli idim, Baxışa qalar-sa mən ona hansı qızı istərsə alaram.

Baxış isə Leylidən qeyri başqasını istəmədiyini bildirib molanın bağına getdi və orada sevgilisinin gəzdiyi yerləri belə təsvir etməyə başladı:

### **“Qafiyə” havasında**

Yadıma düşdü o keçən çağlar  
Görünməz gözümə o Leyli yar hanı

Virana qalıbdı əlvan otaqlar  
Dərilməz meyvəsi heyva nar hanı.

Gəlib qonmur güllərinə bülbüllər  
Yar ucundan solub şirin dillər  
Fəqan edib ağlaşır bülbüllər  
Görünməz gözümə Leyli yar hanı.

Alıb qaçdı, getdi atası  
Başında vardır bir xatası  
Baxışın istəkli sevgili butası  
O görünməz gözümə biqərar hanı

Tərgiyib ördəklər boş qaldı gölü  
Dərilməz bağlarında süsəni sünbülü  
Açılmaz qönçəsi solubdur gülü  
Ağlaşır bülbüllər biqərar hanı.

Gözləyə-gözləyə qallam yolları  
Yadıma düşüb o şirin dilləri  
Baxış deyər yarın siyah telləri  
Düzülmüş gərdanda sərasər hanı?

Bağdan evlərinə qayıdıb ata-anası ilə halallaşaraq deyir:

### “Qafiyə” havasında

Bu gün deyir ayrılmağın gündür  
Halal eylə, ata, mən gedər oldum  
Hər kəs sevgilisinə qane olur  
Halal eylə, ata, mən gedər oldum.

*Atası:*

Aman, oğul, demə helə sözü  
Getmə, oğul, getmə, aman günüdür  
Yolunda qalar atanın gözü  
Getmə, oğul, getmə, aman günüdür.

*Baxış:*

Yarımın qapısın görmüşəm bağlı  
Əyirəm sinəmi düyümlü dağlı  
Öldürəm özümü ollam mən qanlı  
Halal eylə, ata, mən gedər oldum.

*Atası:*

Sənin getməyinə mən olmaram razı  
İllərlə qoyma sən ağlar bizi  
Gəl alım sənə sən istəyən qızı  
Gəl getmə, oğul, aman günüdür.

*Baxış:*

İnsan gərkək söyləyən sözləri qana  
İzin verin ata ilə anam  
Baxış deyər çatayım qoy Leyli xana  
Halal eylə, ata, mən gedər oldum.

*Şah:*

Əmir şahı sən saldın dərdə  
Ciyərimi döndəribsən qana  
Ha bu ölkələr geyibdi qara  
Gəl getmə, oğul, aman günüdür.

Baxış dediyinin üstə durub yola rəvan olur. Yol gedə-gedə  
bağlıarda bülbüllərin oxumasına deyir:

**“Dübeyt” yaxud “Yusufu Kənani” havasında**

Səhər-səhər qan ağlayan  
Tərgiyibən gülü bülbüln  
Ciyər bağrimı dağlayan  
Danışmazmı dili bülbüln.

İllərnən ağlar qalan  
Ağlayıb göz yaşımı silən  
Eşq əhlinin qədrin bilən  
Beləmi olar halı bülbüln.

Düşdüm mən bilməz yollara  
Mayıl oldum o güllərə  
Xəbər apar Tehran ellərə  
Tərgimişəm eli bülbül.

Səhər əsər sovux yeli  
Nazik şümsaddır beli  
İncə nazikdir şümsad əli  
Ay qabaqda teli bülbül.

Dolandım sən ilə belə  
Danışdım mən gülə-gülə  
Baxış düşdü bilməz yola  
Mənə göstər yolu bülbül.

Bu halda bir qırğı bir quşu caynağına vurub havaya qalxır.  
Qırğıya müraciətən Baxış deyir:

### **“Dübeyt” havasında**

Havalanıb havadan enər  
Xanı bəyi özü qırğı  
Bülbüllərin bağrin əzər  
Hərbə, zorba sözü qırğı.

Fəqir quşlar düşər təngə  
Şqam vurub alır həngə  
Bülbül keçirib cəngə  
Necə alır gözü qırğı.

Baxış deyər yaman haldır  
İşı-gücü qalma-qaldır  
Bülbülləri alhaaldır  
Bilməz hengi nazi qırğı.

Buradan ötüb gedəndən sonra bir bulaq başına çatır. Atından düşüb əl-yüzünü yuyub istirahətə oturur və öz-özünə belə deyir:

### **“Divanı” havasında**

Qoy, xanım, sənin gözəlliyyin söyləyim  
Əvvəl tərgidin qulların Baxış  
Gah ağlayıb, gah gülübən şad eylər  
Bu qədər olar qeyli qalların Baxış.

Bu dəmdə bulağa bir arvad suya gəlib dedi:  
– Oğlan burada niyə oturursan, bilmirsənmi buraya qız-gəlinlər suya gəlirlər naməhrəm deyilsənmi?

*Aldı Baxış:*

Hökümdən divan eylər adı Şahzada  
Zülüm eyləsələr mənə tez yetişərsən dada  
Sallana-sallana çıxmışan gülşada  
Tökübsən dalınca qulların Baxış.

Elə əlvən çiçəkli bağlar olmaz  
Oxuyan bülbülə heç yasaq olmaz  
Bu bağları görənin sinəsində dağ olmaz  
Açılmış qönçələr güllərin Baxış.

Düzülmüş sərv ağacı boyları göyçək  
Ətir kimi iyildir müyləri göyçək  
Ördəklər sonaların sayları göyçək  
Tərpəşir göy, yaşıl çəmənlərin Baxış.

Bahar fəsli siyah açır yazınan  
Gözəllər söhbət edər dəstə-dəstə qızınan  
Ördəklər oynasır quba qazınan  
Durna təki sonalar, güllərin Baxış.

Mən bülbüləm Gülzarə gedərəm  
Bəslətmiş qoynunda bir cüt nara gedərəm  
Əmir şah oğlu Baxış mən yara gedərəm  
Tapılmaz xanın və ellərin Baxış.

Suya gələn qadın – Şahzada Baxışın oxumasından xoşlanıb onu öz evinə qonax aparır və bir neçə gün onu orada saxlayır və təklif edir ki, özünü alsın. Baxış bu təklifi rədd edərək, yola yiğisir və deyir:

**“Şikəstə” havasında**

İndi oldu mənə getmək bazarı  
Düşübdür yadıma Gülzər indi  
Gözdəyə-gözdəyə qalıb yolları  
Gözü yolda qalıb intizar indi.

*Şahzada:*

Baxış bəyim sənə minnət eyləyim  
Bu minnətim eşidib yar qayıt indi  
Şər məndəyəm mən yanında günahkar  
Külli ixтиyārım var qayıt indi.

*Baxış:*

Bir yaşıl başlı sona itirən mənəm  
Bir ah çəkib köksün ötürən mənəm  
Bülbül kimi gülü bitirən mənəm  
Getməsəm gülümü xar qucar indi.

*Şahzada:*

Mən kimi gözəl hələ tapa bilməzsən dünyada  
Qaç qabağa baxgınən bu şümşada  
Əyər mal istəsən həddən ziyada  
Hər nə istəsən bizdə var qayıt.

*Baxış:*

Baxış deyər devlətim varım var mənim  
Kəsər sonra ahı zarım var mənim  
Leyli kimi xanım yarım var mənim  
Getməsəm olaram biilqar indi.

Şahzada:

Gözümdən axıdaram qan ilə yaşı  
Alıb geydirrəm sənə al qumaşı  
Şahzadanı eylə özünə çöl yoldaşı  
Sən gəlincə kəsər ahı zar məni...

Nə isə Baxış Şahzada ilə səlamətləşib yoluna dəvam edir.  
Bir yerdə həramılara rast gələrək bəndə düşür. Həramılар Baxışı  
öldürmək fikrində olduqda Baxış götürür:

### **“Qafiyə” havasında**

Başına döndüyüm həramılar başı  
Doğramayın məni, aman günüdür  
Gözümdən axıtmayın qan ilə yaşı  
Doğramayın məni, aman günüdür.

Tərk eylədim vətənim, elimi  
Gözləyə-gözləyə qalıblar yolumu  
Nahaq yerdə eyləməyin zulumu  
Doğramayın məni aman günüdür.

Dad eylərəm dadım yetməz amanə  
Haraylaram heç kəs çatmaz xanama  
Baxış deyər susamayın qanıma  
Doğramayın məni aman günüdür.

Həramılар Baxışı aparıb dustaq saxlayırlar.

Zindanda Baxış pərvanənin lampa başına dövrə vurub  
özünü işığa çarpmasına deyir:

### “Qafiyə” havasında

Şam oduna özünü çaxan pərvana  
Mən də sənin tək sinə dağlıyam  
Özün çaxıb odlara qalana  
Mən də sənin tək sinə dağlıyam.

Eşq əhlilər eşqindən öyrənə  
Eşq oduna alışiban bərk yana  
Aşixlar da sən təki olub divana  
Mən də sənin tək sinə dağlıyam.

Qurban olum yarın mən dilinə  
Gəlib düşdüm həramıların əlinə  
Bülbül olan yetməz imiş gülünə  
Mən də sənin tək sinə dağlıyam.

Quş təki gəlib mən qəfəsdə qalmışam  
Sənin təki özümü oda salmışam  
Qərib-qərib məlul-müşkül qalmışam  
Mən də sənin tək sinə dağlıyam.

Aşix olan məşuqunu görər  
Əl uzadıb o qönçə gülün dərər  
Baxış kimdən indi Leyli yarı sorar  
Mən də sənin tək sinə dağlıyam.

Səhər açıldı, üzünüzə xeyir ilə açılsın, Baxışın yanına həramı  
başı girərək sorğu-sual edir. Baxış isə belə cəvab verir:

### “Qafiyə” havasında

Başına döndüyüm həramılar başı  
İzin verin gedəyim mən yoluma  
Tərgimişəm ata, ana, qardaşı  
İzin verin gedəyim mən yoluma.

Pərvana da bir yar üçün ölübdür  
Eşq əhli tək sinə dağlı qalıbdır  
Narin odu yazığın canın alıbdır  
İzin verin gedəyim mən yoluma.

Gəlin, siz bu Baxışa mərhəmət eləyin  
Yamanlığı tərgiyib bir hörmət eyləyin  
Baxın Tanrıya dörd tərəfə boylayın  
İzin verin gedəyim mən yoluma.

Həramı başı Baxışı azad edir. Baxış bir neçə müddət yol gedib bir naməlum vilayətə çataraq bir qariya qonax düşür. Qarı hal-əhval soruşduqda Baxış cəvab verdi ki, qarı nənə, mən sevda əqli olub Tehrana gedirəm. Qarı dedi:

— Ey cəvan, mənə qarı demə, mənim bu paltarlarım da mal-qara sağanda geydiyim paltarlardır. Mən yaxşı geyinsəm heç 17 yaşındakı qızdan ayırmazsan.

Qarı belə deyib yan otağa keçir və orada bir dəst qızıl düyməli paltar geyib sallana-sallana oğlanın qabağına gəlir və iki qollu Baxışın boynunu qucaxlayaraq işvəli hərəkətdə bulunur Baxış isə qarından dartinaraq deyir:

### **“Dübeyt” havasında**

Bükülə-bükülə gəlir  
Yeridi, kaftar yeridi  
Yeriyəndə canı üzülür  
Yeridi kaftar yeridi.

*Aldı qarı:*

Mən sənin Leyli yarınam  
Getmə oğlan getmə, getmə  
Bəslənmiş qoşa narınam  
Getmə oğlan, getmə-getmə.

*Baxış:*

Yüz-sufatın kənarı  
İtil gözümdən sən qarı  
Başının tükü ağarı  
Yeridi kaftar yeridi.

*Qarı:*

Oğlan axtarma yaşımı  
Sən bilməzsən işimi  
Amandı quc qumaşımı  
Getmə, oğlan, getmə-getmə.

*Baxış:*

Yetibsən yüz yaşına  
Ağzin qırış bax dişinə  
Yetik oldum hər işinə  
Yeridi kaftar yeridi.

*Qarı:*

Başimdə var gül qotazım  
Geyinmişəm budur nazım  
Qırx qızı dəyər gözüm  
Getmə, oğlan, getmə-getmə.

*Baxış:*

Hərgiz sənə baxmaz Baxış  
Get qapılarnan danış  
Ağrı burnu qırtış-bürtüş  
Yeridi kaftar yeridi.

*Qarı:*

Bilginən adımdı Xalsa  
Dəyər külək telim əsə  
Sən bax məndəki həvəsə  
Getmə, oğlan, getmə-getmə.

Baxış gecə ilə qarının evindən çıxıb yol getməyə başlayır və nəhayət Tehrana çatır. Orada da bir qarının evinə müsafir düşür. Baxış öz məqsədini qariya qandırıldıqda qarı cəvab verir ki, oğlum, həmin dediyin molla buraya gəlmışdır, qızını isə bir bəyin oğluna nişanlamışdır.

Baxış qaridan xahiş edir ki, onun gəlməsini Leyliyə xəbər versin. Qarı bu sözü eşitcək özünü çatdırır Leyli xanımın yanına və ona işvə-naz ilə Baxışın gəlməsini xəbər verir. Leyli “sən Allah düz deyirsən?” deyərək xəbər aldıqda:

– Çuval haqqı bizdədir.

– Ay nənə çuval nədir?

– Qızım çuval bir dərin şeydir ki, ona hər kəs and içsə pul ilə dolur.

Leyli qarıya bir şey verib təvəqqə edir ki, Baxışı bağa gətirsin onunla görüşə bilsin. Qarı Baxışı başa gətirib, Leyli ilə üzləşdirir. Leyli öz sevgilisini öpüb qucandan sonra götürür görək nə deyir:

### **“Dübeyt” havasında**

İtirmişdim mən yarımi  
Sən xoş gəldin, əziz yarım  
Fələk açıbdır dilimi  
Sən xoş gəldin, əziz yarım.

*Aldı Baxış:*

Bülbül idim gəldim başa  
Sağ olasan əziz yarım  
Məni saldın sinə dağa  
Sağ olasan, əziz yarım.

*Leyli:*

Kimdir bağlara baxan  
Daşqın sular kimi axan  
Canını odlara yaxan  
Sən xoş gəldin, əziz yarım.

*Baxış:*

Canım olsun can qurbanı  
Tərk etmişəm xanimanı  
İndi apararam mən səni  
Sağ olasan, əziz yarım.

*Qız:*

Apararsan bizim elə  
Sarmaşaram incə belə  
Leyli deyər gülə-gülə:  
Sən xoş gəldin, əziz yarım.

*Baxış:*

Apararam bizim elə  
Sarmaşaram incə belə  
Baxış deyər düşək yola  
Sağ olasan, əziz yarım.

Baxış Leylini qucaxlayaraq ondan bir cüt busə alaraq deyir:

### **“Dübeyt” havasında**

Leyli xanım yüz nazınan  
Tutuban yolları gəlir  
Şahmar tək xumar gözünə  
Dərməyə gülləri gəlir.

*Alır Leyli:*

Get buradan, dəli oğlan  
Eşidib qulları gəlir  
Sən dəribsən gülü oğlan  
Bülbülün gülləri gəlir.

*Baxış:*

Sürmələnmiş qələm qaşı  
Canıma saldın ataşı  
Geyinibən al qumaşı  
Bürünüb şalları gəlir.

*Qız:*

Bülbüllər doymaz gülündən  
Ördəklər çıxmaz gölündən  
Haray bu oğlanın əlindən  
Öpməyə xalları gəlir.

*Baxış:*

Bülbül tək qucaram beli  
Yandırıbdı şirin dili  
Baxış bəyin şumşad əli  
Quçmağa belləri gəlir.

*Leyli:*

Leyli xanım hər səhəri  
Yoxdur canının təhəri  
Atama gedər xəbəri  
Yığılılb elləri gəlir.

Baxış ilə Leyli bağdan çıxıb bir-baş Yəmən deyə getməyə üz qoyurlar. Qızın qaçırlımasını duyan Molla Humay öz dostları olan həramılara tapşırır ki, Leylini Baxışın əlindən alıb geri qaytarılsınlar. Həramılar Baxışın dalınca at salıb onu iki yoluñ başında araya alırlar. Baxış həram başıya deyir:

### “Koroğlu” havasında

Hayana qaćib qurtararsan əlimdən  
Çoxların anasını ağlar qoyanam  
Xəbərin varmı qoşunumdan elimdən  
Çoxların anasın ağlar qoyanam.

*Həram başı:*

Əyər istərsən tanı bil məni  
Mən həram başı adam soyanam  
Yazixsan, oğlan, öldürrəm səni  
Mən haram başı adam soyanam.

*Baxış:*

Çox həramılar görmüşəm neçə-neçə  
Xiffət edərlər gündüzü-gecə  
Çəkərəm səni əyri qlinca  
Çoxların anasını ağlar qoyanam.

*Həram başı:*

Heç mən qorxmaram sənin zor hərbindən  
Bəy nədi, paşa nədi həm xandan  
Qan axıdaram yaxandan  
Mən haram başı adam soyanam.

*Baxış:*

Qanmaram mən yaxşı yamanı  
Axıdaram gözlərindən qanı  
Ala bilməzsən sən məndən heç canı  
Baxış deyər sən kimiləri ağlar qoyanam.

*Həramı başı:*

Həramı Eyvaz hər yerdə xor görünür  
Sən kimilər ayağ altda sür görünür  
Yapalaq kimi gözlərin mənə kor görünür  
Mən haramı başı adam soyanam.

Deyiş tamam olan kimi Baxışla həramılars cəng etməyə başlayır. Baxış bir iki həramı öldürəndən sonra əsir düşür. Həramılars Baxışını aparıb dübarə həbs edirlər. Leylini isə həramılər apardıqda Baxış zindanın pəncərəsindən deyir:

### **“Qafiyə” havasında**

Başına döndüyüm, qurban olduğum  
Ala gözlü, Leyli xanım, gəl qayıt  
Ala gözlərinə heyran olduğum  
Ala gözlü, Leyli xanım, gəl qayıt.

Sənsən gözəllərin şahı  
Dişlərin olubdur mərcanı mahı  
Dadıma yetsin o qədir İlahi  
Ala gözlü, Leyli xanım, gəl qayıt.

Baxışın gözü yolunda qaldı  
Şirin canı ataşlara saldı  
Həramılars əlindən zindanda qaldı  
Ala gözlü, Leyli xanım, gəl qayıt.

Həramılars Leylini aparıb öz məskənlərində saxladılar. Mollanın yanına isə aparmadılar və bir neçə gün sonra Baxışın yalvarmasına görə Leylini Baxışa verib yola saldılar. Baxış Leylini

aparıb Şahzadanın evinə düşdülər orada bir-iki gün qalıb Şahzadəni da özü ilə alıb vətənlərinə rəvan oldu.

Leyli isə Baxışın bu hərəkətindən küsmüşdü.

*Baxış:*

### **“Qafiyə” havasında**

Başına döndüyüm, qurban olduğum  
Ala gözlü, Leyli xanım, gəl barış  
Yıxılım ayağına, durum dolanım başına  
Ala gözlü, Leyli xanım, gəl barış.

Belə dedikdə Şahzada da Baxışdan incidi.

*Aldı Baxış:*

Sənsən gözəllərin şahı  
Leyli barışmadı, gəl sən barış  
Yandırıb ciyərimi eyləmə mahi  
Leyli barışmadı, indi sən barış.

Sənsən Baxışın dini imanı  
Süsəni, sünbülü, gülü reyhanı  
Yığaram minnətə İrandaki xanı  
Leyli barışmadı, indi sən barış.

Qızların ikisi də Baxışa etina verməyərək qabağa düşüb gedirdilər. Baxış bunların halin ələ almaq üçün yenə də deyir:

### **“Qafiyə” havasında**

Gözəllərim, niyə kirişib gedirsiz  
Danışib gülmağ da dil yaraşığı

Yandırıban ciyərimi didirsiz  
Ceyran otdamağ da çöl yaraşığı.

Qadir Allah qismət eylə həyatı  
Gedib dolanım mən cənnəti  
Yarın şirin söhbəti, şirin ixtilatı  
Qol-qola getməkdə yol yaraşığı.

Mən sizi sevmişəm baş ilə candan  
Seçə bilmərəm sizi huri qılmandan  
Baxış deyər hərəsi bir yandan  
Dolayım qolları bel yaraşığı.

Belə dedikdə qızların ikisi də Baxışla barışb şirin söhbət edə-edə onunla gedirlər. Bir qədər yol getdikdən sonra bunlar bir qoyun sürüsünə rast çıxırlar. Çoban elə başa düşür ki, bunlar qoyun oğurlamağa gəlmisələr, ona görə də üçünü də tutub saxlayır.

*Aldı Baxış:*

### **“Dübeyt” havasında**

Yoncutma aman dilimi  
Bizə göstər yolu çoban!  
Tərgimərəm mən gülümü  
Bizə göstər yolu çoban.

Qoyunlar doğub quzunu  
Çiçəklər açıb yazını  
Çəkirəm Leyli nazını  
Bizə göstər yolu çoban.

Çoban gəl, sən Allah üçün  
Dağıllar qoyunun, keçin

Hayana düşübdür köçün  
Bizə göstər yolu çoban.

Mən ki yolum azmişam  
Sərsəri olub gəzmişəm  
Vətənim elimdən bezmişəm  
Bizə göstər yolu çoban.

Dinlə bu Baxışın sözün  
Açılibdı indi yazın  
Xumarlanmış ala gözün  
Bizə göstər yolu çoban.

Çoban bunları öz daxmasına aparıb çay-çörək verir, sonra isə səhbətdən Baxışın Əmir şahın oğlu olduğundan qorxuya düşərək ondan üzr istəyir və Əmir şahdan müştuluq almağa öz yoldaşını göndərir. Həmin çoban yolda şahın mehtərinə rast gəlib əhvalatı ona nəql edir. Mehtər isə inanmayıb çobanla bərabər geri gələrək Baxışın iki qızla bərabər gəldiyini görüb onların yolun gözləyir.

Baxış bunlara yetirəndə alır görək nə deyir:

### **“Qafiyə” havasında**

Gedibən soyun sən qaranı  
Ağandan özünə xələt alasan, mehtər  
Şad oluban gəzginən hər yanı  
Açıban gönlünü güləsən, mehtər.

*Mehtər:*

Bu qaranı geyməyin səbəbi çoxdur  
Ağam olub iki gözündən bədtər  
Heç oğlundan bir xəbəri yoxdur  
Ağam olub iki gözündən bədtər.

*Baxış:*

Sənin ağandır ölkə sərdarı  
Qalmayıb məndə məclislər yeri  
Aparginən indi sən xəbəri  
Gedibən gözünün yaşın siləsən mehtər.

*Mehtər:*

Mənim ağamdır ölkə sərdarı  
Nə gedib deyim ona o mənə nə veri  
Apara bilmənəm yalan xəbəri  
Qaldırıb sərimi bədəndən kəsər.

*Baxış:*

Əyər bizi burada qalmaq istəsən  
Yıxıq gönülləri almaq istəsən  
Mənim əslimi bilmək istəsən  
Əmir şah oğluyam biləsən mehtər.


*Mehtər:*

Nadan olan arifliyi gec qanar  
Mehtər ağanı tanı tez tanı  
Əl mehtər, xan Baxışın qurbanı  
İndi oldu bu mənə doğru xəbər.

Ağzından söz qurtaran kimi mehtər çaparaq şaha müştu-luğa qaçır o biri çoban isə allandığını bilib onu keçmək istərkən kolluğa ayağı ilişiб yixılır.

Əmir şah oğlunun sağ-səlamət qayıtmamasına şənlik, ziyafətlər verir. Oğlunun toyunu çaldırır.

**Bitdi**



## *Ortoğrol Cavid*

### **“CƏLALİ MƏHƏMMƏD VƏ TAVAT XANIM” NAĞILI HAQDA BİR NEÇƏ SÖZ**

OLL A Cumaya aid nağıllar içinde bu ən maraqlısı, ən səmimisi və ən mükəmməlidir. İstər temanın özündə, hadisələrin inkişafında, ifadə formasında bir sərbəstlik, səmimilik vardır. Lakin zəif tərəf də yox deyil. Hər şeydən əvvəl nəzəri cəlb edən, nağıllarda az-az təsadüf olunan müxtəlif millətli dostluqdur. Bu, xalq yaradıcılığının ən müsbət tərəflərindəndir. Buradakı gürcü qnyazı ilə İran taciri arasındaki dostluq simpatiya bəslənərək verilmiş. Bu dostluq zərəfat edəcək qədər sıqıdır. Qnyaz taciri kənara çəkib otuzdururkən, “Bəzirgan oturar və heç dinməz. Qnyaz söylər ki, heç soruşturmursan biz burda niyə otururuq. Bəzirgan deyər: – Nə deyim qonaq dediyin ev yiyəsinin itidir. Haraya bağlayan, orada durar”. Qnyaz öz qızı Tavat xanimın toyu ikən geri alıb tacirin oğluna vermə səbəbi də dostluqdur, hədiyyə isə təkan vasitəsidir, bəhanədir. Nağıldakı səmimilik, zərəfat ustadnaməyə də təsir etmiş.

“Cömçə hərlənəndə kim dala keçsə,  
Bərəyə çatınca...  
Tamaşa eyləyib axırda qaçsa  
Cibində heç axça, maya bitməsin  
Qazandığı yeməyinə yetməsin”.

Bunu gerçekdən deyil zərəfətca deyir. Xalq aşıqlara qarşı daim hörmətli olub. Belə olmasayıda aşıqlıq də xanəndəlik kimi dar çərçivə içərisində qalardı.

Nağıl qəhrəmanı Cəlali Məhəmməd obrazı nə qədər sadədir gənc isə, Tavat xanım da o qədər iradəli bir qızdır. O heç bir kəsi dinləmədən əhdinə əməl edir. Tavat xanım aktiv qadın obrazıdır. Onun qnyaz qızı olması deyilməsə, sona qədər hiss edilməz, cünki o xaraktercə yuxarı təbəqə dikbaşlığını özündə saxlamır. Ona xarakter xüsusiyyətlər ağıllılıq, mərdlik, iradəlik, səbirlilik və baş-qalarıdır. Bunlar isə mükəmməl həyat praktikası keçirmiş insanlarda olur. Nağılların müsbət obrazları əksərən praktiklər olur. Cəlali Məhəmməd sadədildir və bundan doğaraq şüurbuzluq, təsirə qapılma elementləri də vardır. Lakin o həm də çox səbirlidir, yeddi il qadınını görmür, görmək belə arzu etmir.

Xalq ədəbiyyatındaki qarılarsı seriyasından iman quran qarı məişətin mənfi ünsürü kimi əks edilmiş. Bütün nağıllardakı kimi mənfi insanlar axırda daim məhv edilir. Bu xalq qüdrətini ifadə edir. Nağılin böyük hissəsində, təbii reallıq vardır ki, səmimilik səbəbi də budur. Lakin bəzən bu reallıq pozulur, oxucunu inandırmır. Ms.: tacir qnyaz qızının öz oğluna verilməsini ancax yolda bilir. Yaxud: yeddi ildə Cəlali Məhəmməd qadını haqda heç bir söz eşitmır, halbuki Tavat xanım gözəlliyi ilə hamını heyran edirdi. Nağılin sonuna doğru devlər verilməsi ilə artıq əfsanə şəklini alır. Bu hal Molla Cumada daim sezilir. Qəhrəmana insanhıqdan kənar qüvvət kömək edir, bu halda qəhrəman passivləşir.

Forma cəhətdən bir tamlıq vardır. Mənzum parçalardakı yanlışlıq yalnız heca və bölgülərdəndir. Nümunə olaraq aşağıdakı “qafiyə”nin sxemasını cizəq:

$$\underline{5} + 4$$

$$4 + 4$$

$$\underline{\underline{5+5}}$$

$$\underline{4+4}$$

$$4 + 4$$

$$\underline{6+5}$$

$$\underline{6+5}$$

$$\underline{4+4}$$

$$4 + 4$$

$$\underline{\underline{3+2+3}}$$

$$4 + 4$$

$$\underline{4+4}$$

Hər misra 4 + 4 getməli idi. Yaxud Ustadnamənin sxemasını nəzərdən keçirək.

<u>7 + 7</u>			
4 + 4 + 3	6 + 5	6+5	<u>3+5+4</u>
4 + 4 + “	<u>7 + 5</u>	6+”	6 + 5
4 + 4 + 3	6+5	6+5	<u>4+4+4</u>
4 + 4 + 3	4+4+3	4+4+3	<u>4+4+5</u>
<u>4 + 4 + 3</u>	<u>5 + 4 + 3</u>	<u>4+4+3</u>	<u>4+4+3</u>

Qarşısında işarə edilən misraların heca bölgüləri yanlışdır. Bütün misralar ya 4 + 4 + 2, yaxud 6 + 5 ilə getməli idi. Bunların qatışdırılması da bir zəiflikdir.

Bəzən oxucu kəlmələri, hecaları qısa yaxud dartıb uzun tələffüz etməyə məcbur olur. Bunun da səbəbi misraların qısa yaxud uzunluğuudur. Nümunə olaraq:

“Hanı qızlar mənim gül üzlü yarım?  
Qələm qaşlı, ay qabağım gəlmədi.  
Gör necə atdı ahilə zarım,  
Şirin dilli dil dodağım gəlmədi.”

Əvvəl son misradakı “dodağım” xatirəsinə 2-ci misradakı “ay qabaxlım” kəlməsi “ay qabağım” kimi işlənib.

Sxemasi:      6 + 5  
                  4 + 4 + 3  
                  5 + 5  
                  4 + 4 + 3

Oxucu 3-cü misranın ilk bölgüsündəki bu saiti uzatmalı olur. Yaxud bu bəndi alaq:

“Tanımışam soltanımı, xanımı,  
Yolunda qoymuşam şirin canımı,

Gözü yaşlı etdim Tavat xanımı,  
Hanı mənim çeşmi çırağım gəlmədi”.

Sxeması:                    4 + 4 + 3  
                                6 + 5  
                                6 + 5  
                                4 + 5 + 3

Bölgülərdəki zərfliyə baxmayaraq oxunurkən son misranın orta bölgüsü qisaldılmışdır. Hətta çox güman etmək olar ki, əvvəl “çeşmi nurum” deyə yazılıb, sonra “nur” kəlməsi bir növ tərcümə edilmiş.

Qafiyələrə gəlincə yanlışları yox kibidirsə də zəifləri vardır. Əksəriyyəti isə sağlam qafiyələrdir.

<u>yar</u> +    + m	<u>xan</u> +    + mı
<u>zar</u> +    + m	<u>cam</u> +    + mı

<u>yan</u> + ar + sam	<u>yaşı</u>	<u>məndə</u>
<u>utan</u> + ar + sam	<u>qaşı</u>	<u>şərməndə</u>
<u>usan</u> + ar + san	<u>başı</u>	

dolmuşam	əzəli
solmuşam	xəzəli
	gözəli
	və i. a. ...

Ümumi formada ağırlıq yoxdur, bu da ifadənin səlis və səmimiliyinə xidmət edir.

Bütün nağıllarda olduğu kimi ekspozisiya xarakter daşıyan başlanğıc, bəzi momentlər və son hissədə ifadə standartlığı yenə vardır. Nəzəri cəlb edən isə original, səlis, necə ifadə olunmuş cümlələrdir. Ms.:

“*Qız – Eşqin oduna yanarsam,  
Gah ağlar, gah utanarsam,  
Burda durma usanarsan  
Açmaram qapı, açmaram*”.

“*Oğlan – Cəlali Məhəmmədin göz yaşı,  
Sevdiyimin qara qaşı,  
Ağrıtmə amandır başı,  
Tanı sənin yarın mənəm*”. və i.a.

Leksikon etibarı ilə xalq kəlmələrinə təsadüf olunur. “Pul” əvəzinə “axça”, “yalvardı” əvəzinə “sítqadı”. “Qobur” kəlməsi çox güman səhv düşmüş. Bu “qobuz” olmalı idi ki, köhnə aşiq musiqi alətində “Kitabi- Dədə Qorqud” dilində dəxi təsadüf olunur.

İctimai həyatın dəyişməsi ilə dilə yeni kəlmələr gələr. Ms.: “yoldaşlar” kəlməsi. Ustadnamənin ilk bəndi belədir:

“Açıldı tamaşalar, qulaq asın yoldaşlar”.

“Yoldaşlar, yaraşıqdır aşiq toyun...”

Bu kəlmənin avtor tərəfdən də işlədilməsi məlum deyil. Mol-la Cuma 1920-ci ildə ölüb. Şübhəsiz sonrakı aşıqlar deyişmişlər. Təsadüfi deyil ki, bu yeni kəlmə işlənən misralarda uzunluq, uyğunsuzluq var. Demək, sonra deyişilmiş.

Azərbaycan dili tarixindəki bir moment burada da vardır. Feilin müzare zamanı başqa zamanları əvəz edir. Bu cümlələr misal ola bilər.


“Bəzirgan toy payı götürüb yola çıxar. Düz Tiflis şəhərinə gələr. Gələr, çatar görər ki, toydur. Camaat yiğilibdir. Çalıb, çarırlar. O axşam namazına çatar. Keçər namazını qılmağa”.

Buradakı “Keçər namazını qılmağa” cümləsində sintaktik yanlışlıq dəxi vardır. Xəbər arxada olmalı idi. Şifahi ədəbiyyatın

sintaksisindən yazırkən şifahiliyin nəzərdə tutmalı, yazıda insan nə qədər məsulsa, nitqdə azacıq sərbəstdir, səhvələr ola bilər.

“Cəlali Məhəmməd və Tavat xanım” öz temasının maraqlılığı və ifadəsinin səmimiliyi ilə şifahi ədəbiyyatın nümunəsi kibi çapa layiqdir. Lakin son hissədəki əfsanəvilik (devlər) haqda kommentari verməli. Çünkü maraq, effekt o passiv momentlərdə sönür. Fevqəlbəşər qüvvələr verilirkən qəhrəmanın aktivliyi sönür. Kommentari lazımdır.

*2 avqust 1939-cu il  
Bakı.*



*Molla Cuma*

## CƏLALI MƏHƏMMƏD VƏ TAVAT XANIM



ULAQ asın məclis iştirakçıları, dostlar və qonaqlar!

### USTADNAMƏ

Kim tərpəşib ixtilatı saxlasa,  
Telx eyləyib bu məclisi .....  
Nagahdan donbalıban yuxlasa,  
Kiprikləri bir-birinə çatlasa  
Qalxanda yol alıb gedə bilməsin.

Qardaşlar, belədir məclisin yolu,  
Hər şeylə düzəlməz aşığın qolu,  
Kim versə devrana, bol etməz pulu.  
Barmaqları bir-birinə çatmasın,  
Arvadı ilə qucaqlaşıb yatmasın.

Çömcə hərlənəndə kim dala getsə,  
Bərəyə çatınca.....  
Tamaşa eyləyib axırda yetsə,  
Cibində heç axça maya bitməsin,  
Qazancı heç yeməyinə yetməsin.

Dostlar, yaraşığı aşiqdır toyun,  
Hər nə desə ona inanın, uyun,  
Atalar, iş varsa, bu başdan diyin.  
Cuma təzənəni saza sürtməsin,  
Təhər varsa, saz qobura dürtməsin.

Sizə hardan xəbər verim? Təbrizdən. Təbrizdə kimdən? Bir bəzirgandan. Bir xəbəri də verim sizə Tiflisdən. Tiflisdə kimdən? Gürcü knyazından.

Bəzirganla knyaz dost imişlər. Bir-birini çox istərlərmiş.

Günlərin bir gündündə knyaz toy eyliyəsi olur. Qızını qardaşı oğluna köçürmək istəyir. Bəzirganı da toya çağırır.

Bəzirgan toy payı götürüb yola çıxar. Düz Tiflis şəhərinə gələr.

Gələr çatar, görər ki, toydur, camaat yiğilibdir. Çalib-çağırıllar. O, axşam namazına çatar. Keçər namazını qılmağa. Gürçülərdə də belə bir qayda var: toy payı gətirənin nə gətirdiyinə baxarlar. Bunlar açıb bəzirganın gətirdiyi şeyə baxarlar. Knyaz görər Bəzirgan bir töhfə gətirib ki, özünün bütün mal-dövləti, mülk-mali satılsa, bu töhfənin qiymətinin yarısı qədər olmaz. Qohum qardaşını yiğar, deyər ki:

– Gəlin görək nə edirik. Bu kişiyə bunun müqabilində nə verək ki, yarısını da olsa, ödəsin.

Bunlar deyərlər ki:

– Biz nə deyək, özün bil.

Knyaz deyər ki:

– Mən qızı bəzirganın oğluna verəsi oldum. Ayrı çarə yoxdur, bu toy onun toyudur.

Bəzirgan namazını qurtarib camaatin içində gələr. Knyaz iki kürsü götürüb tez ona yaxınlaşar, üzbüüz oturandan sonra deyər ki:

– Biz burda oturacayıq.

Bəzirgan deyər:

– Nə deyirəm, qonaq dediyin ev yeyəsinin itidi. Harda desən oturmaq borcumdur və bura da mənə çox xoşdur.

Knyaz deyər ki:

– Bu toy sənin oğlunla mənim qızımızdır.

Bəzirgan bunları zarafat sayar.

– Hörmətin artıq olsun, – deyər.

Toy çalınar, qurtarar. Hamı dağlışib evinə yollanar. Bunnar da uzanıb yatallar.

Səhər Knyaz qızı bəzirganla yola salar. Bəzirganın bundan xəbəri olmaz. Əhvalatı yolda öyrənər və tez evə xəbər göndərər ki, bəli, belə bir məsələ var. Toy tədarükü görün, gəlirik.

Xəbər çatar Təbrizə, orada hər şey hazır olunar, xanəndə və aşiq çağırılarlar, başlayarlar toy eləməyə...

Bəzirgan Təbrizə çatır. Gəlini düşürülər. Bəzirganın oğlu Cəlalı Məhəmməd isə o yanda, bu yanda gəzirmiş.

Tavat xanım gedəndə, bir qulluqçusu varmış, onu da özüy-nən aparmışdı.

Təbrizdə bir qız varmış: Cəlalı Məhəmmədin öz istəklisi və nişanlısı. Qız bu əhvalatı eşidib nənəsinə söyləyir. Nənəsi bir iman qıran qarı imiş. Məsələni öyrənən kimi durub Cəlalı Məhəmmədin yanına gəlir. Deyir:

– Balam, Təbrizdə qız qurtarıb ki, atan gedib Tiflisdən gür-cü qızı gətirib? O qızın üzünə baxsan zəhlən gedər.

Cəlalı Məhəmməd bu işdən pərt olar. O, heç vaxt Tavat xanımı görməmişdi. Qariya deyər:

– Atam gətiribsə daha mən nə deyərək sözündən çıxa bilmə-rəm, amma bunu eyləyərəm ki, heç üzünə baxmaram.

Toy olar, qurtarar. Qızı Cəlalı Məhəmmədə tapşırılar. Və oğlana öyrədərlər ki, qızın yanına getməsin.

Qarı işə pərənlik salır. Qız burada qalır. Oğlan onun yanına getmir, bir gün, beş gün, on gün, bir ay, bir il. Düz yeddi il Cəlalı Məhəmməd qızın yanına ayaq basmır, Tavat xanım göz dustağı olub qalır. Bircə bunu bilir ki, onun nişanlısının adı Cəlalı Mə-həmməddir. Və hərdən uzaqdan onu görər.

Günlərin bir günü Təbrizdə bir toy olur. Bəzirganı toya ç-

ğırırlar. Bəzirgan deyir:

– Hamınız gedin, qızlar! Tavat xanımı da aparın.

Tavat xanım qızlarla toya bir az tez gedib çatır. Cəlalı Məhəmməd sonra gəlir.

Bəli, qızlar keçirib otururlar. Oturanda Cəlalı Məhəmməd içəri girir. Görür ki, burada qənirsiz bir gözəl var ki, heç Təbrizdə tayı-bərabəri olmaz. Əmisi oğlu yanında imiş. Onnan soruşur ki:

– Əmi oğlu, bu kimdir?

Əmisi oğlu gülər. Deyər:

– Zarafatmı eləyirsən, yoxsa məni ələ salırsan? Bu sənin arvadın Tavat xanımdır. Yeddi ildir evlənmisən, hələ öz arvadını tanımırsan?

Cəlalı Məhəmmədin ağlı başından çıxar, çox bərk pərt olar.

Tavat xanım da belə əhd-peyman edibmiş ki, “bundan sonra Cəlalı Məhəmməd yanına gəlsə, o an çıxıb vətənimə gedəcəyəm. Çünkü, o mənə yeddi il sitəm verib”.

Cəlalı Məhəmmədin və əmisi oğlunun söhbətini Tavat xanım eşidər. Toyda dayanmaz çıxıb evə qayıdar. Cəlalı Məhəmməd elə bilər ki, Tavat xanım bayırə çıxıb, indi qayıdacəq. Nə qədər gözləyər, amma qız gəlməz.

Tavat xanım gələr evinə, çıraq yandırar, yerinə girib yatar.

Cəlalı Məhəmməd görər Tavat xanım gəlmədi, o qədər eşqi başına dolar ki, dayanmaz, alar görək nə deyər:

Hanı qızlar, mənim güл üzlü yarım?  
Qələm qaşlı, ay qabaqlım gəlmədi.  
Gör necə artırdı ahiylə zarım,  
Şirin dilim, bal dodaqlım gəlmədi.

Əmisi oğlu deyir:

– Ay canım, ağızına gələni deyib bizi biyabır eləmə. Gəlmədi, dur get, gəti.

Aldı Cəlalı Məhəmməd görək nə dedi:

Tanımışam sultanımı, xanımı,  
Yolunda qoyaram şirin canımı.  
Gözü yaşlı etdim Tavat xanımı,  
Hani o çeşmi çıraklım, gəlmədi.

Cəlalı Məhəmmədin bu sayaqları,  
Tavatsız keçibdir əcəb çağları,  
Yadına düşübdür gül yanaqları,  
Qələm qaşlım, ay qabaqlım gəlmədi.

Cəlalı Məhəmməd görər ki, sevgilisi əppəyə dönüb yoxa çıx-dı. Əmisi oğlu da bir yandan onu xeyli məzəmmət eliyir. Durub gedəsi olar. Gələr öyə, qızın yanına. Görər ki, qapı içəridən bağlıdır. Amma otaqda işiq yanır. Qapını döyər, Tavat xanım yerindən qalxıb soruşar:

– Kimsən?

Deyər:

– Cəlalı Məhəmmədəm.

Deyər:

– Mən Cəlalı Məhəmməd addı adam tanımiram.

Deyər:

– Canım, belə iş olmaz. Sən mənim hallıca-dulluca arvadım, mən də sənin ərinəm.

Deyər:

– Bəs yeddi ildir hardaydın? İndi ayılıbsan?

Müxtəsər oğlan qapını çox döyüdü, yalvardı, qız qapını açmadı. Çox sıtgadı, minnət elədi, üzr istədi. Sızladı. Axır qız dedi:

– Bir şərtlə açaram: gedəsən, o yaxşı köhlən atını minəsən. Gözəl çəçənli paltarını geyəsən. Yapincına bürünəsən, yaraq əsbabını götürəsən. Gələsən bu pəncərənin qabağında durasan, xoşuma gəlsən, açaram. Gəlməsən, yox.

Cəlalı Məhəmməd getdi, geyinib keçindi, ata mindi, gəldi pəncərənin qabağına. Qız baxıb dedi:

– Afərin, səd afərin. Səni bəyəndim. Amma bu şərt deyil, gərək sən də məni bəyənəsən. Görək bəyənirsinmi? O paltarları soyun, tüsəng, qatarı ver, indi də mən geyinim, görək hə, bəyənirsən.

Cəlalı Məhəmməd hirsləndi, bir də gəlib qapını döydü, amma qız qapını açmadı. Dedi:

– Şərtimizə əməl eyləməsən açmayacağam.

Aldı Cəlalı Məhəmməd:

*Cəlalı Məhəmməd:*

Gözəl, dur gəl, qapını aç,  
Tanı, sənin yarın mənəm.  
Elə bu dərdimə əlac,  
Tanı, sənin yarın mənəm.

*Tavat xanım:*

Yüz il bu qapıda dursan,  
Açmaram, qapı açmaram.  
Müjgan ox sinəmə vurubsan,  
Açmaram, qapı açmaram.

*Cəlalı Məhəmməd:*

Eşqin oduna yanmışam,  
Dost-düşməni tanımişam,  
Soyuq küləkdən donmuşam,  
Tanı, sənin yarın mənəm.

*Tavat xanım:*

Eşqin oduna yanarsan,  
Gah ağlar, gah utanarsan,

Burada durma, usanarsan,  
Açmaram, qapı açmaram.

*Cəlalı Məhəmməd:*

Cəlalı Məhəmmədin göz yaşı,  
Sevdiyimin qara qaşı,  
Ağrıtma, amandı başı,  
Tanı, sənin yarın mənəm.

*Tavat xanım:*

Tavat düşüb qara gündə,  
Olmaz sənə çarə məndə,  
Eldə adımlı bil şərməndə,  
Açmaram, qapı açmaram.

Qərəz qız qapını açmadı. Dedi:

– Paltarları pəncərədən tulla geyinim.

Cəlalı Məhəmmədin çarəsi kəsildi. Paltarları, yarağı pəncərədən içəri atdı. Qız paltarları geyindi, qılınc, tüfəng və qatarı qurşandı, qapını açdı, atın belinə sıçradı.

Cəlalı Məhəmməd qapıdan içəri girən kimi qız qapını çəkib onu içəridə qoydu, atı çapıb pəncərənin qabağında dayandı. Dedi:

– Məni bəyənirsənmi?

Cəlalı Məhəmməd dedi:

– Dayan deyim.

Görək Cəlalı Məhəmməd nə deyir:

Əl bağlayıb xidmətində durmuşam,  
Müxtəsər quluyam elə qaşların.  
Qorxuram nigaran gedəm dünyadan,  
Həsrətini çəkəm illə qaşların.

Sığallayıb tərin gülə siləsən,  
Gündə yüz min ziyarətin qılasan.  
Öpüb qucub qadasını alasan,  
Başına dönəsən belə qaşların.

Məhəmməd der: zülfün alıbdır məni,  
Yüz min bəlalara salıbdır məni,  
Bixəbərsən, dərdlər alıbdır məni,  
Bənzədib ətirli gülə qaşların.

Sözünü tamam eliyib deyir:

– Yarım düş gəl, bəsdir. Zarafatı boşla.

Baxdı ki, bir xeyri yoxdur, Cəlalı Məhəmməd yüyürdü qapıya, gördü qapı bağlıdır. Tavat xanım onu bir xeyli süzüb dedi:

– Salamat qal, Cəlali.

– Gedirsən? – dedi Cəlalı Məhəmməd.

Xanım dedi:

– Bəs qalıb neyləyəcəm?

Dedi:

– Dayan bir-iki sözüm var, deyim sonra get.

Aldı görək nə deyir.

*Cəlali Məhəmməd:*

Məni salıb aman dərdə,  
Getmə, yarım, getmə,  
Bil ki, ahın qalmaz yerdə,  
Getmə, yarım, getmə, Tavat.

*Tavat xanım:*

Səni dərdə salan oldu,  
Gedirəm, oğlan, gedirəm.

Cavan ömrüm tamam soldu,  
Gedirəm, oğlan, gedirəm.

*Cəlali Məhəmməd:*

Mənə etdi cadı qarı,  
Üzdü əldən qoşa narı,  
Mən ağlaram zarı-zarı,  
Getmə, yarım, getmə, Tavat.

*Tavat xanım:*

Narı budaqdan dərmışəm,  
Sinəmin üstə sərmışəm.  
Baxdımı qara görmüşəm,  
Gedirəm, oğlan, gedirəm.

*Cəlali Məhəmməd:*

Məhəmmədəm, yana-yana,  
Ciyər ötgəm döndü qana,  
Atəş düşdü şirin cana,  
Getmə, yarım, getmə, Tavat.

*Tavat xanım:*

Daha çəkmə heç bir nazi,  
Fələklər yandırıdı bizi  
Tavat xanım, gürcü qızı,  
Gedirəm, oğlan, gedirəm.

Sözünü tamam eyləyib dedi:  
– Salamat ol.

Ata bir qamçı çekdi.

Cəlalı Məhəmməd yüyürüb qapiya bir təkan vurdu. Ha çalıdı, qapını aça bilmədi. Yanında adam yox, dadına çatan yox. Gecəni burda dustaq kimi qaldı. Səhər açıldı.

Bəzirgan su başına çıxanda gördü ki, oğlu atdanıb harasa gedir. Diqqətnən baxanda gördü ki, oğlu deyil, gəlinidi. Yüyürdü qabağına, onu saxladı. Dedi:

– Bala, bu nə işdi, hara gedirsən?

Dedi:

– Qulaq as deyim:

Başına döndüyüm, bəzirgan xoca,  
Mənim deyil, oğlunundur bu təxsir.  
Üzüm haqda olub gecə və gündüz,  
Mənim deyil, oğlunundur bu təxsir.

Alışiban eşq oduna dolmuşam,  
Yeddi ildir saralmışam, solmuşam.  
Otağında göz dustağı qalmışam,  
Mənim deyil, oğlunundur bu təxsir.

Budur sənə sözlərimin əzəli,  
Payız olar tökər ağac xəzəli.  
Unutmuşdur Tavat kimi gözəli,  
Mənim deyil, oğlunundur bu təxsir.

Sözün tamam elədi. Bəzirgan ha minnət elədi, qız dayanmadı. Bəzirgan yüyürdü evə. Dedi:

– Adə, nökər bu köpək oğlu haradadır?

Evdə axtardılar, tapmadılar. Getdi gördü ki, Cəlalı Məhəmməd gəlinin otağında ağızı bağlı dustaqdır. Qapını açdı.

Cəlalı Məhəmməd o saat ayrı paltar geyib qızın dalınca getdi. Xəlvət yollarla gəlib qızın qabağını kəsdi. Qız dedi:

– Oğlan, yoldan çıx, yoxsa səni vuraram.

Cəlalı Məhəmməd nə qədər yalvardı, minnət elədi, fayda çıxmadı. Qız dedi:

– Əl çək. Yaxın gəlmə, yoxsa öldürəm.

Cəlalı Məhəmməd əl çəkmədi. Qız gördü ki, oğlan onu ləngidir və bu işin axırı pisliklə qurtara bilər. Səs-küy qopar, haraya gələrlər. Onu tutub apararlar. Qılincı sıyrıb Cəlalı Məhəmmədə endirdi. Qılinc oğlana dəyib onu yıxdı. Qız atını sürüb getdi. Bir az gedəndən sonra ürəyi dözmədi. Oğlana yazığı gəlib qayıtdı. Atdan düşüb kəlağayını başından açdı. Oğlanın yarasını bağlayıb başını dizinin üstünə qoydu. Ürəyi davam gətirməyib hirsindən ağladı. Birdən fikirləşdi ki, indicə gəlib onu tutub apara bilərlər, ürəyi göyçərlədi, görək nə dedi:

Fələk saldı məni dərdə,

Gedər oldum, gedər oldum.

Haq bəla versin namərdə,

Gedər oldum, gedər oldum.

Başı olub yara-yara,

Kim eyləsin dərdə çara.

Sən yaralı, mən biçarə,

Gedər oldum, gedər oldum.

Tavat xanım şirin dilli,

Oxuyur şeyda bülbüllü.

Səni qoyub mən nisgilli,

Gedər oldum, gedər oldum.

Sözünü tamam eyləyib oğlanın başını yerə qoydu. Atını minib səyirtdi, gedib çatdı Tiflisə, düz atasının evinə.

Atası Cəlalı Məhəmmədin gəlmədiyini görüb təşvişə düşdü. Adamları götürüb dalınca getdi. Gəldilər, gördülər ki, oğlan yara-

lidir. Ata oğlunun başını səriyib şəhərə apardı. Loğman çağırıldılar.

Cəlalı Məhəmmədi loğmanlar burada sağaltmaqdə olsunlar sizə kimdən xəbər verim? Qızın atası Knyazdan. Knyaz gördü ki, qızı yaraqlı-yasaqlı gəldi çıxdı. Bir az gözlədi. Belə fikir elədi ki, yəqin ardınca gələn yoxdur. Qızı yanına çağırıldı. Dedi:

– Bala bu nə işdir, niyə gəlmisən və nə səbəbə tək gəlmisən? Yoxsa onların qaydası belədir. Qızı atası evinə tək göndərirlər. Yoxsa qaçıb gəlmisən? Düzünü söyləməsən, səni öldürərəm.

Qızı cavab verir ki:

– Ata, müsəlmanlar məni bəyənmədilər, mən də gəldim. Yeddi il pəncərədən baxa-baxa qaldım. Göz dustağı oldum. Nişanlım üzümə baxmadı, axırda mən də təngə gəlib çıxdım gəldim.

Qız sözünü qurtarıb ağladı. Atası dedi:

– Eybi yoxdur, bəyənməyiblər, cəhənnəmə bəyənsinlər. Yaxşı eyliyib gəlmisən.

Knyazın qardaşı oğlu – Tavatın əvvəlki nişanlısı qız gedən gündən xiffət eləyirdi və hələ də evlənməmişdi. Knyaz ona xəbər göndərdi ki, toy edə bilərsən.

Oğlan toy tədarükü eylədi.

Sizə xəbəri kimdən verim, Cəlalı Məhəmməddən. Başının yarası saqlanan kimi Tiflisə getməyə hazırlaşdı. Atası-anası nə qədər yalvardılsa dedi:

– Ya gedib qızı gətirəcəyəm, ya da öləcəyəm.

Tiflisə tərəf yola başladı. Sazını götürüb az getdi, çox getdi, Tiflisə yaxınlaşdı. Bir qoca kişiyyə rast gəldi.

– Salam.

– Əleykəsalam, bala, hara gedirsən?

– Tiflisə.

– Nə işə?

Oğlan başına gələni ona söylədi. Qoca dedi:

– Bala, getmə. Onlar tayfa, sən tək. Bu saat toy edir, yeyir, içirlər. Keyflənib səni öldürərlər.

Cəlalı Məhəmməd dedi:

– Ya gərək ölüm ya qızı qaytaram.

Qoca dedi:

– Bala, onda mən sənə bir iş öyrədim, onu eylə. Bəlkə onda işin rast gətirə. Bu dağın ardında devlərin məkanı var. Bunların peşəsi ətraf mahalı çalıb talamaqdır. Kişi ləri gedib çapıb gətirir, qarılıları da bunlara yemək-içmək hazırlayırlar. Əgər sən o qarının südündən bir-ikicə udum içsən, onlar sənə bata bilməzlər. Evə sərvaxt get, birdən dal tərəfdən çatıb qarının tuluğunu ağızına salıb içə bilsən sənə xəta, zərər yoxdur.

Cəlali Məhəmməd getdi devlərin məkanına. Yaxınlaşdı. Gördü qarı dalı buna sarı çörək pişirir. Yürüyüb özünü ona yetirdi. Yetirən kimi tuluğu ağızına salıb içdi. Qarı dönüb bunu qapdı, qaldırılıb yerə çaxdı. Amma gördü ki, tuluq ağızındadı. Qarı dedi:

– Bala, farağat dayan, sən də oldun mənim oğlum.

Götürüb Cəlali Məhəmmədi gizlətdi. Çünkü devlər görsəytilər, onu məhv edərdilər.

Bir az keçdi, devlər tox quzular, heyvanlar gətirib kəsdilər, ocaq çatdilar, bişirdilər. Dedilər:

– Ana, çörək hazırlırmı?

Dedi:

– Hazırdır.

Dedilər:

– Onda gətir, yiye.

Qarı dedi:

– Hələ yeməmiş sizə bir sözüm var. Mənim bir oğlum da var. Südümü əmib, onu da gətirmişəm. Ona dəysəniz, mənim südüm sizə haram olsun.

Dedilər:

– Ana, elə söz demə eyibdir. Biz sənin itayətindən çıxmarıq.

Qarı cimini çıxartdı. Cəlali Məhəmmədi ortaya qoydu.

Devlər onu götürüb əl gəzdirdilər. Şamama kimi qoxladılar.

Dedilər:

– Oğlan, nə mətləbin var?

Cəlalı Məhəmməd başına gələni söylədi.

Devlər dedilər ki:

– Knyaz bizi də qonaq çağırıb, Tavat xanımın toyudur, sən də bizimlə gedək.

Cəlalı Məhəmmədi də götürüb Tiflisə getdilər. Toy qurtardı. Qızı oğlana tapşıranda qarı dedi:

– Qapıda mən duracağam.

Qapıda dayandı. Cəlalı Məhəmmədi də qoltuğunda gizləmişdi. Oğlan galib qızın yanına keçəndə Cəlalı Məhəmmədi gördü. Qılıncını sıyırib tez otağa girdi, Tavat xanımın üstünə cumub dedi.

– Ay köpək kızı, müsəlmanı bəyəndin, məni bəyənmədin.

İndi mən səni öldürəm.

Tavat dedi:

– Pərvərdigara, sən özün Cəlalı Məhəmmədi mənə yetir.

Qarı qapını açıb içəri girdi, Oğlan qarı ilə Cəlalı Məhəmmədi görəndə özünü itirdi.

Cəlalı Məhəmməd qılıncı çəkib oğlanı öldürdü. Tavat xanımı da götürüb tərpəndilər. Devlər getmiş, bircə qarı qalmışdır. Qızı da götürüb devlərin məkanına gəldilər.

Sənə xəbəri kimdən verim, Knyazdan. Səhər açıldı, gözlədi-lər ki, görək oğlandan, qızdan nə xəbər var. Xəbər gəldi ki, oğlanı öldürüb'lər, qız da qaçıbdır. Knyaz dedi:

– Bu iş sarsaq iş oldu. Nahaq belə iş gördüm. Rüsvayçılıq mənə bəsdir. Görünür qız qaçıb gəlib, sonra oğlan yadına düşüb təzədən çıxıb gedib.

Xəbər verim sizə devlərdən. Onlar Cəlalı Məhəmmədi və qızı beş-altı gün qonaq elədilər. Sonra onları Təbrizə yollayası ol-dular. Yola düşməmişdən əvvəl görək Cəlalı Məhəmməd nə deyir:

Başına döndüyüm, ay qarı nənə,

Qarı nənə, ev eşiyyin abadan.


Görüm sən gələsən ərkanı dinə,

Qarı nənə, ev-eşiyyin abadan.

Bağçan olsun, bağın olsun, bar olsun,  
Heyvan olsun, meyvən olsun, nar olsun.  
Nə ki, düşmanın var tarimar olsun.  
Qarı nənə, ev-eşiyin abadan.

Məhəmmədi sən mətləbə yetirdin.  
Yetiribən muradına çatdırın.  
Tavat yarı tezcə mənə gətirdin,  
Qarı nənə, ev eşiyin abadan.

Devlər onu Təbrizə gətirdilər. Cəlalı Məhəmməd onlara yaxşı pul verdi, xeyli hörmət elədi, yola saldı. Bəzirgan gördü ki, oğlu Tavat xanim da yanına gəldi. Tazadan toy elədilər. Küpəgi-rən qarını da bu işlərin müqəssiri kimi tutub öldürdülər. Onlar orda keyfdə-damaxda olsun, biz də burda.



## *Ortoğrol Cavid*

### **“MOLLA CUMA VƏ AŞIQ KÖNLÜNÜN DEYİŞMƏSİ” HAQDA**



U deyişmənin məzmun və analizində nəzəri cəlb edən əsas hissə olan sualların dini məzmun daşımasıdır. Suallar teması:

Allah, Şeytan, Cəbrail, Əli, Xətəməl Muxtar, Qülhüvəllah surəsi, Isa, Nuh, Xizr peyğəmbəri, sureyi əlhəm, Eyyub peyğəmbər, Mikail, İsrafil, Həsən, Hüseyn, İdris, İnkir – Minkir, qızıl öküz, Yusif Nəbi, Davud Nəbi və i.a....

Çox az, bir-iki nümunə tarixə (ms: İskəndər), təbiətə (ms: arının şirin ot seçməsi) aid suallar da var. Lakin əksər suallar dini temadadır ki, bu bütün marağı öldürür, yorqunluq və soyuqluq törədir. Oxucu bunu oxurkən nə öyrənə bilər? Oxucunun öyrənəcəyi kiçik bir şey (deyişmənin formal xüsusiyyəti) müasir oxucuya lazımsız məzmunlu vəraqlar arasında dumanaşmış.

İfadədə böyük zəiflik vardır (məzmunun zəifliyi də buna təsir edir).

İlk misralardan başlanan yavaş-yavaş satiraya keçən humor bəzən çox incə olaraq ifadə olunmuş “Dübeyt”in son misraları nümunə ola bilər:

“Könlü –.....

Saz çalaram tar yerinə

Cuma –.....

Xəncər çallam saz yerinə

“Könlü –.....

Səni allam yar yerinə

Cuma –.....

Qəbulumsan qız yerinə”.

Cumanın cavabları daha kəskindir. Bəzən bədiiliyilə fərq-lənən misralar da var. Lakin bunlar çox-çox azdır. Bir parçanı alalım:

“Könlü – Üç şey nədir insan üstə gəldilər?

Danişdilar biri yüzdə dayandı,

Əvvəl ikisi gəzdi cümlə aləmi

Biri başda, biri üzdə dayandı.

Cuma – Əql, həya, iman insan üçün gəldilər,

Danişdilar iman döşdə dayandı

Ol ikisi gəzib külli aləmi

Həya üzdə, ağıl başda dayandı”


Molla Cumanın cavabı çox incə söylənmiş. Formada da pozuqluq vardır. Bunun bir səbəbi də deyişmə olmasıdır.

Mənzum hissədə bölgü pozuqluğu, misraların uzun qısalığı, qafiyə yalnızlığı çoxdur. Nəzəri məşğul edəcək qrammatik xüsusiyyət lap azdır (həcmində görə). Xalq ifadəsi nümunələri var. “Alım”, “verim” əvəzinə “alayım”, “verəyim” yaxud “o” əvəzinə “ol” əvəzliyi. Bir yerdə “Səki” əvəzinə “Şəkistan” işlənmişdir.

Deyişmədə mühakimələr yürüdüləcək xarakter cəhətlər yoxdur.

Dil tarixi elementlərini o qədər də vermədiyindən, formadakı dağınıqlıqla, bunlardan daha əsas sualların dini xarakter daşıması ilə (real praktik hadisələrini verən deyişmələr qiymətlidir) çapa lüzumu yoxdur. Deyişmənin məzmunu müasir oxucu dairəsində hürmətsizdir.

3 avqust 1939-cu il  
Bakı.



## MOLLA CUMA İLƏ AŞIQ KÖNLÜNÜN DEYİŞMƏSİ

Söyləyəni: *Aşıq Əhməd,*  
*Nuxa rayonu, Layisqi kəndi.*



ŞIQ Könlü Carlı bir aşiqdır. Molla Cuma Layis-qılıdır. Bu, Molla Cuma öləndən, yəni 1920-ci il-dən bir neçə il əvvəl olubdir. (Aşıq Könlü də Molla Cumadan bir az əvvəl ölüb).

Aşıq Könlü bir gün səhər dan yeri ağarma-mış Cardan durub Molla Cumanın evinə gəlir, qapını döyür. Arvad deyir kimsən, deyir Molla Cumani istəyirəm. Arvad Molla Cumaya xəbər verir. Molla Cuma kürkünü çıynınə salıb əlində xəncər aşığın qabağına çıxır. Salam, əleyküssəlam. Xoş beşdən sonra Molla Cuma deyir buyur evə gedək. Aşıq Könlü deyir. Evə getməyə gəlməmişəm deyişməyə gəlmışəm. Ya sən aşıqsan, ya mən. Deyir gəlibsən çox gözəl, buyur deyişək. Aldı Könlü görək nə deyir:

**(Qafiyə)**

*Könlü:*

Salam olsun sənə ay molla Cuma,  
Yaqt ya mənəmi, ya mənmi gəlim?  
Bir neçə sözlər var bil xəyalımda,  
Yaxşımı söyləyim, yamanmı gəlim.

*Cuma:*

Salam olsun sənə ay aşıq Könlü;  
Yaqt mədəninə gəlirəm dur gəl  
Uzaxdan uzağa eyləmə gop-gop,  
Əğyordan olub gəlirəm dur gəl.

*Könlü:*

Girməyib dəryada ay üzdə dursun  
Süsəni, sünbülü ay üzdə dursun.  
İstərsən saxlayım, ay üzdə dursun,  
İstərsən qalxızıb, ya mənmi gəlim.

*Cuma:*

Bir ad sevdim heç vermərəm min ada,  
Bir daş atdım düşdü min ada.  
Durmaz üzdə qalxısan da min ada,  
Azdan nə haqlıdır, gəlirəm dur gəl.

*Könlü:*

Məyən olsa haçan çatar at mənə,  
Müjgan oxun sinəm üstə atmağa.  
Könlü deyər bir imtahan etmağa,  
Ya sən gəlirsənmi, ya mənmi gəlim.

*Cuma:*

Piyada atlıya çatmaz, a dəlim,  
Tənə sözlə ciyər-bağrim, a dəlim.  
İstəyirəm bir imtahan edəlim,  
Molla Cuma gəlməz, gəlirsən dur gəl.

Molla Cuma deyir, balam bura qapının ağızıdır. Burda durmaq yaxşı deyil. Görən bizi məzəmmət eylər. Gedək evə, çay içək, çörək yeyək oturub söhbət eyləyək. Sonra nə qədər istəyirsən yenə

deyişək. Aşıq Könlü deyir elə şey yoxdur. Burda deyişəcəyik. Belə olanda Molla Cuma başlayır.

**(Dübeyt)**

*Cuma:*

Xoş gəlmisən aşiq Könlü,  
Yerin vardır gözüm üstə  
Fərş olaram ayağına,  
Baş qoyaram üzün üstə.

*Könlü:*

Sağ olginən Molla Cuma,  
Bir cavab ver dilim üstə.  
Gərək deyəm qulluğunda,  
Söz qoşınən sözüm üstə.

*Cuma:*

Buyur gedək evə qoçaq,  
Haqq verəndən yeyək, içək  
Cavabin var orda açaq,  
Söz qoşınən sözüm üstə.

*Könlü:*

Gəlmışəm yeyib içməyə?  
Yoxsa istərsən qaçmağa,  
Gəldim sənnən deyişməyə,  
Sazım durur qolum üstə.

*Cuma:*

Cumayam, bilmərəm halın,  
Dərinə düşüb xəyalın.

Soruş nədir, al suvalın,  
Cavab verrəm dizim üstə.

*Könlü:*

Aşıq Könlü, tanı, mənəm,  
Eşq əhlinin şanı mənəm.  
Canlıların canı mənəm,  
Əl qoygınən əlim üstə.

Molla Cuma yenə təklif eləyir. Aşıq Könlü qəbul eləmir. Camaat bunların başına yiğilir. Onlar da Könlüyü evə getməsini xahiş edirlər. Könlü isə razi olmayıb inadla deyir: Gəlmışəm. Ya mən bunun aşıq olmadığını sübut edib gedəcəyəm, sazını əlindən alacağam, ya da bu məni yenəcəkdir.

Deyişməyə başlayırlar:

*Könlü:*

Molla Cuma səndən xəbər alayım,  
O nədir dünyada qübarda durdu?  
Binasın atəşdən yaratdı Allah,  
Axırda məkanı finnarda durdu.

*Cuma:*

Aşıq Könlü sənə xəbər verəyim,  
Şeytandı dünyada qübarda durdu.  
Binasın atəşdən yaratdı Allah,  
Axırda məkanı finnarda durdu.

*Könlü:*

Quranı göylərdən göndərən kimdir?  
Alıban yerlərə endirən kimdir?  
Kafiri İslama döndərən kimdir?  
Dönən azad oldu, dönməzi qırdı.

*Cuma:*

Qurani göylərdən Allah göndərdi,  
Cəbrayıl gətirib yerə endirdi.  
Kafiri İslama Əli döndərdi,  
Dönən azad oldu, dönməzi qırdı.

*Könlü:*

O hansı sultandır dörddür vəziri?  
O hansı surətdir bıdir bəziri?  
O hansı Nəbidir yedi hazırlı?  
Dilədi Mövladan yanında gördü.

*Cuma:*

Xatəmi Muxtardır dörddür vəziri,  
Qulhüvəllahdır bıdir bəziri  
İsa peyğəmbərdir, yedi hazırlı,  
Dilədi Mövladan yanında gördü.

*Könlü:*

O nədir ki, Nuhun gəmisin deşdi,  
O nədir ki, otun şirinin seçdi,  
O nədir ki, abi həyatdan içdi,  
Bilinməz məkanı, hazırda yurdu.

*Cuma:*

O siçandır Nuhun gəmisin deşdi,  
O arıdır otun şirinin seçdi.  
O Xızırdır abi həyatdan içdi,  
Bilinməz məkanı, hardadır yurdu.

*Könlü:*

Mən aşiq Könlüyüəm hər yerdə addı.  
O hansı surədir bir yerdə məddi?

O hansı surədir ayəsi yeddi?  
Oxunur hər zaman dildə əzbərdi.

*Cuma:*

Mən Cumayam hər yanda şöhrətim addı,  
O ənzalnadır bir yerdə məddi  
O sureyi əlhəmdir, ayəsi yeddi;  
Oxunmuş hər zaman dildə əzbərdir.

Bundan sonra Könlü hirslənib latayer (göstərməyə) deməyə başlayır:

*Könlü:*

Molla Cuma səni agah eyləyim,  
Hünərin yoxsa araya girmə  
Aşıqlar söhbəti qoç davasıdır,  
Beş qafiyə ilə araya girmə.

*Cuma:*

Aşıq Könlü yəqin inan bilginən.  
Şələsi olmayan dəyirmana girməz.  
Bir məsəldir atalardan qalıbdır,  
Yavaya dözməyən xırmana girməz.

*Könlü:*

Çıxbıb çölə tədarükün görməyən,  
Dava etməz hünərini bilməyən,  
Cibində ehtiyat pulu oilmayan,  
Nə məclisə getməz, meydana girməz.

*Cuma:*

Çıxanda tədarükün görginən çölün,  
İşin düşsə bir yana çatmaz əlin

Cibində yox isə ehtiyat pulun,  
Özgə ilə mərc etmə, qaraya girmə.

*Könlü:*

Aşıq Könlü könülləri bəsləyər,  
Düşən yerdə Loğman olar xəstəyə.  
Gücün yoxsa heç qarışma dəstəyə  
Toğlusan dur yanda bərəyə girmə.

*Cuma:*

Molla Cuma bərki-boşu görübdür,  
Neçə aşıqların gülün dəribdir.  
Mövlan qismət edib ənzil (Xızır) veribdir,  
Üzməyi bilməyən ummana girməz.

Yenə Molla Cuma və camaat aşiq Könlünü evə təklif edirlər. Könlü razi olmur, Molla Cumaya lateyir deməyə, onun başı aşiq, kürklü vəziyyətini məsxərəyə başlayır.

**(Dübeyt)**

*Könlü:*

Başın təpəl, qıçın səkil,  
Rəngin bir qulu, Cuma  
Irızqıdan kənar çəkil,  
Murdarın Molla Cuma.

*Cuma:*

Gözün göydü, qaşın sarı,  
Rəngin bir narinc, Könlü.  
Çox da mənə vermə kövrü  
Çox da olma harın, Könlü.

*Könlü:*

Həmişə belə naşarsan,  
Quzğun kimi çox yaşarsan  
Gecələri yer eşərsən,  
Gündüz gir kola, Cuma.

*Cuma:*

Sən ki, məni xak eylədin,  
İt oluban şək eylədin.  
Bəzi taylara kök eylədin,  
Nə bilərsən \_\_\_\_ Könlü.

*Könlü:*

Sən Cumasan mən də Könlü,  
Gəl mənimlə açma nağıl.  
Nə ki səndə olan ağıl  
Almaram bu pula, Cuma.

*Cuma:*

Sən Carlisan, mən Şəkili;  
Hər kəs olsun öz vəkili,  
Cuma danışsa dürr çəkili,  
Sən danışsan bürünc, Könlü.

Yenə yalvarırlar. Fayda çıxmır. Könlü sazını və sözünü tərifləyir.

(Dübeyt)

*Könlü:*

Şükür haqda eyləmişəm,  
Namusum var ar yerinə.

Aşıqlıqda tək gəlmışəm,  
Saz çalaram tar yerinə.

*Cuma:*

Şükür olsun o Allaha,  
Çox veribdir az yerinə  
Məni saldı bu qovğaya  
Xəncər çallam saz yerinə.

*Könlü:*

Yüz min iki fənd eyləsən,  
Dil-ağzını bənd eyləsən,  
Yerişini künd eyləsən,  
Səni allam yar yerinə.

*Cuma:*

Suyun şirin, adın gözəl,  
Mənə olsun qadan, gözəl.  
Üzün tüksüz, bədən gözəl,  
Qəbulumsan qız yerinə.

*Könlü:*

Könlüyüm könül pəstani,  
Çağırram Xızır Ustanı.  
Dağileydi Şəkistanı,  
Allah versin Car yerinə.

*Cuma:*

Molla Cuma gövhər-ləli,  
Çağıraram Zülçəlali,  
Dağılaydı Car mahalı,  
Yel aparsın toz yerinə.

Yenə camaat araya girdi. Dedilər, ay canım, belə iş olmaz.  
Kamil kişisiniz. Sizin üçün ayıbdır. Könlü dedi yox. Yenə başladı:

**(Qafiyə)**

*Könlü:*

Molla Cuma səndən xəbər alayım,  
O kimdir dünyada çox çəkdi dərdi.  
Vücudu çürüüb cümlə töküldü,  
Düşməyə qoymadı bir dənə qurdu.

*Cuma:*

Aşıq Könlü sənə xəbər verəyim,  
Əyyub peyğəmbərdi, çox çəkibdi dərdi:  
Vücudu çürüüb bənd-bənd töküldü,  
Düşməyə qoymadı bir dənə qurdu.

*Könlü:*

O hansı sultandır dörddür qulluqçu,  
O dörd qulluqçunun biridir can alan,  
Biri hesabdardır, biri də elçi,  
Biri çalıcıdır, bilginən durdu.

*Cuma:*

Dörd qulluqçusu olan Cabbarı Cəlil,  
O dörd qulluqçudan elçi Cəbrayıl.  
Hesabdar Mikayıl, can alan Əzrayıl,  
Çalıcı İsrafil bilmışəm, durdu.

*Könlü:*

O nədr ki, dildə haqqın sıfarı.  
O hansı surədir birdir buvəri?

O hansı ərəbdir on iki nəri,  
Üç yüz altmış mahi qatara qoydu?

*Cuma:*

O töhicdir dildə haqqın sivari,  
İnna əteynadır birdir buvəri  
Ilimizdir ərəb on iki ay nər,  
Üç yüz altmış günü qatara vurdu.

*Könlü:*

O nədir insanda misali quşdur,  
O hansı məzhəbdir şərtləri beşdir.  
Yasindən Təbarəkə nə ayıb keçdi,  
Bəraət daşına nə sovqət verdi.

*Cuma:*

Orucdur insanda misala quşdur,  
Dinimiz İslamdır, şərtləri beşdir.  
Yasin ilə təbarəkə keçdi,  
Bəraət daşına bismillah etdi.

*Könlü:*

Mən aşiq Könlüyəm könlümdür gümrah,  
O kimdir ki, əvvəl quldu, sonra şah?  
O kimdir ki, dəryalardan aldı mah,  
Xudavənddən buna belə əmirdir.

Yenə yalvar-yaxış elədilər. Fayda vermədi. Deyişməyə başladılar:

*Cuma:*

Aşıq Könlü sənə minnət eylərəm,  
Getginən buradan abırın üstə.

Yaşın az olsa da özün kamilsən,  
Bir höysələn olsun səbirin üstə.

*Könlü:*

Molla Cuma mənə minnət eyləmə,  
Duraram özgənin oyunu üstə.  
Gərək dinlə, alam səndən qisası,  
Beyt deməyəcəm beytin üstə.

*Cuma:*

Əslimiz şairdir, biz də şairik,  
Düşərsən azara yiğarsan unsux.  
Qalarsan altında olarsan mansuq,  
Necə Quran gəldi Zəburun üstə.

*Könlü:*

Elə demə özün altda qalarsan,  
Xifətindən saralıban solarsan.  
Bir gün sabah dərdə düşüb ölürsən,  
Oxuyanlar gələr meyitin üstə.

*Cuma:*

Cuma bir çeşmədir qaynayıb axmaz,  
Hər yetən namərdin sözünə baxmaz.  
Sənə bir toy tutar yadından çıxmaz,  
Bir qarış ot bitər qəbirin üstə.

*Könlü:*

Gərək gedəm bu yerlərdə ad qoyam,  
Dostun ağlar, düşmənini sağ qoyam.  
Könlü deyər cəsədinə od qoyum,  
Yandıraram piltə tək nöyütün üstə.

## Bağlama

*Könlü:*

Göydən yerə neçə sühub enibdi?  
Əvvəl gələn kimin üstə dayandı?  
Ol qalanı de kimlərə verdilər?  
Lap çoxusu hansı kəsdə dayandı.

*Cuma:*

Göydən yerə yüz sühub enibdir,  
Onu əvvəl Adəm üstə dayandı.  
Otuzu verildi İdris Nəbiyə,  
On Xəlildə, əlli şəstə dayandı.

*Könlü:*

O kimdir ki, ərşि-əlvan bəzədi?  
O nədir ki, qızıl güldən təzədi?  
O nədir ki, əvvəl-axır bizədi?  
Növbət-növbət axır nəsdə dayandı.

*Cuma:*

Həsən, Hüseyin ərşि əlvan bəzədi,  
O elmdir, qızıl güldən təzədi,  
O ölümdür, əvvəl axır bizədi,  
Növbət-növbət axır nəsdə dayandı.

*Könlü:*

İbrahim Xəlil xabda görən quş nədir?  
Ol ağası buyurduğu iş nədir?  
Bir qəfəsdə üç yüz altmış quş nədir?  
Cümlətanı bir nəfəsdə dayandı.

*Cuma:*

İbrahim Xəlil xabdan oldu xəbərdar,  
Oğlunu qurbanlıq buyurdu Cabbar  
Hər insanda üç yüz altmış damar var,  
Cümlətanı bir nəfəsdə dayandı.

*Könlü:*

O kimdir ki, xeyrin-şərin yazarlar,  
O kimdir ki, burun-başın əzərlər.  
O kimdir ki, qatar-qatar gəzərlər,  
Hansi yerdə dəstə-dəstə dayandı.

*Cuma:*

Kərəmnən katibdir xeyri şəri yazarlar,  
İnkir-Minkir vurub başın əzərlər.  
Məleykələr qatar-qatar gəzərlər,  
İbadətdə dəstə-dəstə dayandı.

*Könlü:*

Aşıq Könlü ömrün səna eylədi,  
O kimdir ki, qızınnan zina eylədi?  
O kimdir Kəbəni binə eylədi?  
Bildir görüm neçə yaşıda dayandı?

*Cuma:*

Molla Cuma haqda sina eylədi,  
Qaraçıdır, qızıynan zinə eylədi,  
İbrahimdir, Kəbəni binə eylədi,  
Söykəndi əsayə xəstə dayandı.

Axırda Könlü bir lateyir deyib Molla Cumani pisikdirmək istəyir:

*Könlü:*

Molla Cuma səni qoşmaq istərəm,  
Kəlçə kimi görünürsən mənə sən.  
Laçın kimi çalıb qapmaq istərəm,  
Sərçə kimi görünürsən mənə sən.

*Cuma:*

Aşıq Könlü, səni minmək istərəm,  
Qatır kimi görünürsən mənə sən.  
Qorxum budur yaxın dursan yoluxam,  
Qotur kimi görünürsən mənə sən.

*Könlü:*

Tutub boğazından elə sıxaram,  
Gərəldikdə gözlərinə baxaram,  
İtələyib dalın üstə yixaram,  
Yatır kimi görünürsən mənə sən.

*Cuma:*

Barmaq salıb gözlərini oyaram,  
Çəkib dərin diri-dir soyaram.  
Vurub-büküb dizim altda qoyaram,  
Xalça kimi görünürsən mənə sən.

*Könlü:*

Aşıq Könlü qaçanmışdır qaçan mən,  
Aşıqlıqda bir az səndən bacam mən.  
Heç bilirsən indi necə acam mən,  
Külçə kimi görünürsən mənə sən.

*Cuma:*

Mən Cumayam doğru sözü deyərəm,  
Oxlay alıb xəngəl kimi yayaram,

Ac qurd kimi bir loxmada yiyrəm,  
Fətir kimi görünürsən mənə sən.

Yenə yalvarır, deyir canım, acsan, gedək çörək ye, ayıbdır.  
Camaat da təvəqqə eləyir. Könlü yenə deyişməyə başlayır:

*Könlü:*

Üç şey nədir insan üstə gəldilər,  
Danışdilar biri döşdə dayandı.  
Ol ikisi gəzdi cümlə əzanı,  
Biri başda, biri üzdə dayandı.

*Cuma:*

Əql, həya, iman üçü gəldilər.  
Danışdilar, iman döşdə dayandı.  
Ol ikisi gəzib külli əzanı,  
Həya üzdə, əqil başda dayandı.

*Könlü:*

O nədir ki, göy üzünə sərildi,  
O kmdir ki, dörd yol öldü, dirildi,  
Əlli nədi gündə bizə verildi,  
Minnət oldu axır beşdə dayandı.

*Cuma:*

O ulduzdur, göy üzünə sərildi,  
Çərkəz Nəbi dörd yol öldü, dirildi,  
Əlli namaz gündə bizə verildi,  
Minnət oldu axır beşdə dayandı.

*Könlü:*

O nədir ki, xalq Quranda itirdi,  
O nədir ki, gecə-gündüz öpürdü,

O nədir ki, bu yerləri götürdü,  
Bircə kəlmə hopa-hişdə dayandı.

*Cuma:*

İsmi-əzəmdir, xalq Quranda itirdi,  
O daşdır ki, gecə-gündüz öpüldü,  
Qızıl öküz bu yerləri götürdü,  
Bircə kəlmə hopa-hişdə dayandı.

*Könlü:*

O kimdir ki, bəzəmişdi qəməri  
O kimdir ki, mum eylədi dəmiri.  
O kimdir ki, uzun sürdü ömürü,  
Bildir görüm neçə yaşıda dayandı.

*Cuma:*

Yusif Nəbi bəzəmişdi qəməri,  
Davud Nəbi mum eylədi dəmiri.  
Nuh Nəbidir uzun sürdü ömürü,  
Düz doqquz yüz əlli yaşıda dayandı.

*Könlü:*

Aşıq Könlü heç gözləməz abırı,  
O kimdir ki, çəkdi səddi-səbiri  
O kimdir ki, oxuyanda Zəburu  
Avazına ötən quşlar dayandı.

*Cuma:*

Molla Cuma çox gözlədi abırı,  
O İsgəndərdi, çəkdi səddi-səbiri  
Davud Nəbi oxuyanda Zəburu,  
Avazına ötən quşlar dayandı.

Molla Cuma dayı gördü ki, axşam olur. Aşıq Könlü də yaxasından el çəkmir. Təngə gəldi. Qərar verdi ki, bunun başına elə iş açmaq lazımdır ki, çıxıb getsin. Aldı görək nə deyir:

*Cuma:*

Yeddi Qurandadır, yeddi surada,  
Yeddi şamamanı bir taqda gördüm.  
Yeddisi ağdadır, yeddi qarada,  
Yeddi bülbülü də bir bağda gördüm.


Bu qıflıbəndin açılmasını Könlüdən tələb elədi. Könlü cavab verə bilmədi. Cuma davam etdi:

Yeddisi ayaqda, yeddisi başda,  
Yeddisi yerdədir, yeddisi ərşdə.  
Yeddisi yazdadır, yeddisi qışda,  
Yeddi ovçunu da bir dağda gördüm.

Könlü bunu da aça bilmədi.

Yeddisi altdadır, yeddisi üstdə,  
Yeddi düşməndədir, yeddisi dostda.  
Yeddisi toydadır, yeddisi yasda,  
Yeddi almanı bir budaqda gördüm.

Könlü buna da cavab verə bilmədi. Nə qədər təvəqqə elədi-lərsə də evə getmədi. Axırda “yeddi” deyə-deyə Cara çıxıb getdi.



## *Ortoğrol Cavid*

### “HƏSƏN ƏMİNİN ÖKÜZÜ” HAQDA

B

U yumorik nağılin obrazları zidd xarakterlidirlər. Həsən əmi nə qədər aciz, korafəhm isə qadını o qədər diri, irəlini görən praktikdir. Qadındakı aktivlik simpatiya, kişidəki passivlik yumorla verilib. Həsən əmiyə gülünür, lakin bu gülüş məhv etmək deyil, islah üçündür. Onun korafəhmliyi nədədir?

Çox pulu alınıb, tək əvəzinə arıx, xəstə öküz verilməsini, pul keyfiyyətini anlamayıb yalnız sayını söyləməsi (“on pul” deyərək durur) ilə yenə aldanır və bunları hiss etmir. Çünkü o praktik deyil.

Nağılin ideyası da budur ki, həyatda praktik olmalı. Digər tərəfdən bu obrazda müvəffəqiyətsizliyini anladıqdan sonra belə ümidi kəsməmək vardır. İnək əvəzinə xəstə öküzlə aldadıldığını bilirkən, bir aya bəsləyib, kökəldəcəyini düşünür, öküz öldükdən sonra dərisini soyub satmağı düşünür vəd edir. Bu isə obrazda həyata qarşı olan optimizmdir. Heç bir şey onu həyatdan küsdürmür. O yaxşılıqlar görmək istəyir, rahat möişət yaratmaq istəyir, lakin başı daima daşa dəyir. Neçin? Çünkü praktik deyil. Bu yumorik nağılin gülüş obyekti Həsən əmidir. Onun gülünəcək tərəflərini ifşa üçün, üzə çıxartmaq üçün əks xarakter qadını verilmişdir. O aktivdir. Ehtiyacı ödəməm, inək almaq üçün o qənaətlə pul yığır, səhv edənləri tənqid edir. Bu funksiyani Həsən

əminin qardaşı oğlu da daşıyır. O da öz əmisini səhv etdiyi üçün tənqid edir.

Nağıl teması etibarı ilə doğru, ifadə forması ilə nisbətən standartlıqdan kənar, doğru ideya daşıyır. Yeganə ağırlıq “Ustadnamə”dədir. Nağılin tematik, sıqı bağlılığı olmayan bu parça mücərrəd yalvarışdan ibarətdir. Nədən ötrü? Aydın deyil. Bütün bəndlər dini kəlmələrlə doludur. Zəburdan, İncildən, Tevratdan, Qurandan, sureyi-yasindən tutmuş ta Turusima dağına, Həvvaya, Adəmə, 124.000 peyğəmbərə, Xatəməl Muxtara, Hənifəyə, Xızr peyğəmbərinə, abi-zəmzəmə, abi-kövsərə, abi-həyata hamısına and verilir ki, bağışlasın. Müraciət Allaha doğrudur. Nədən ötrü yalvarılır? Heç bəlli deyil. Nağılla bağlılığı olan bu hissə çap edilirkən verilməməlidir. Müasir insanın ruhunu oxşamayan bu hissə həcmən də böyükdür.

13 bəndlilik “Ustadnamə”də formal naqisliyi də var. Sxemasi:

<u>5+7</u>	6+5	<u>5+8</u>	<u>4+3+4</u>
<u>8+5</u>	6+5	<u>6+5</u>	<u>6+5</u>
<u>6+5</u>	6+5	<u>6+5</u>	<u>4+3+5</u>
<u>7+5</u>	6+5	<u>6+5</u>	<u>8+5</u>
 6+5	 6+3	 6+5	
 6+5	 6+5	 6+5	
 <u>6+5</u>	 <u>4+4+3</u>	 6+5	
 6+5	 6+5	 6+5	
 6+5	 6+5	 <u>4+4+3</u>	
 <u>4+4+3</u>	 6+5	 6+5	
 <u>5+5</u>	 6+5	 <u>6+6</u>	
 6+5	 6+5		

6+5	6+5	6+5
6+5	6+5	6+5
6+5	6+5	6+ <u>6</u>
6+5	6+5	6+5

52 misrada 14 bölgü zərfliyi yanlışlığı vardır. Qafiyələr də elədir (doğru və yarımcıq qafiyələr qevslə göstərilib). Nağıldakı mənzum parçalarda bir tamlıq vardır. Aşağıdakı “qafiyə”nin ilk bəndi:

“Əvvəlinci: bu sözlərə maşallah  
Haradan gətirmisən bu alaşı kişi  
Qohum qardaş bizi görə gülüşər  
Ver itə eyləsin taraşı kişi”.

2-ci misra uzundur. Heca bölgüsü belədir:

4 + 4 + 3  
6+ 6  
4 + 4 + 3  
6 + 5

Aşağıda:

“Arvad – Bəxtəvər adamdır sənə satıbdır  
Salıb başını bəlaya kişi”.

2-ci misra qıсадır. Heca bölgüsü: 6+5  
5+5

Qafiyələrdə ara bir naqislik görünür:

“Çağırıram heç kim qabağa çıxmaz  
Əsl mal olduğun bir kimsə bilməz

Heç kim bu qiymətə bir heyvan verməz  
Düşübdür müftədir, çalıb gəlmışəm”.

Çıx-maz, bil-məz, ver-məz kəlmələri qafiyə deyildir. Lakin çox vaxt qafiyələr doğrudur. Yenə:

“Həsənəm qarşıda qalmışam qallah  
Qabağıma çıxıb deyin maşallah  
Onca manat pula almışam vallah  
Özüm bir tərlanam çalıb gəlmışəm”.

Burdakı “qallah”, “maşallah” və “vallah” kəlmələri qiymətli qafiyələrdir. İfadədəki originallığı bu nağılda ən çoxdur. Temadakı humorizm ifadədəki səmimiliyə böyük təsir etmiş.


Həsən əminin deyişlərində xüsusi sadədillik vardır ki, öküzlə olan müraciətində açıx aydın görünür.

“Bir minnətə gəlib Həsən yanına  
Qalx ayağa aman a sarı öküz  
Oğul uşax yanında sərgəndəyəm  
Sən eylə papağın yuxarı öküz” və i. a.

Dil xüsusiyyətinə gəlinçə Molla Cumanın nağıllarında görünən, müzare zamanının başqa zamanları əvəz etməsi burada da var. “... pulu alıb, tərpənər. Göylük və Layışlığın arasında Tala kəndi var. Həsən gedib çatar bu kəndə. Deyər qardaş...”

Bəzi kəlmələr xalq ifadəsindədir. Ms.: beyqafil...

“Həsən əminin öküüzü” nağılı xarakterik formal, dil xüsusiyyətlərinə malik olmamasına baxmayaraq, temanın ideyanın doğruluğu ilə “Ustadnamə”si atılmaqla xalq yaradıcılığı nümunəsi kibi çapa layiqdir. Bir qüvvətli tərəf də stildəki humorluqdur.



## HƏSƏN ƏMİNİN ÖKÜZÜ

### Ustadnamə

Bir diləyim var dərgahımdan istərəm,  
İsmi olan o minbirə bağışla Yarəb.  
Dilim duadadır, üzüm də haqda,  
Təbibim piri nurə bağışla, Yarəb.

Biz ona ümmətik, o bizə ağa,  
Günahkar bəndəyik, düşdük ayağa,  
Ol huri qılmana, səkkiz uçmağa,  
Şərabən təhurə bağışla, Yarəb.

Şərabən təhurə axar cənnətə,  
Qismət olsun bir günahkar ümmətə.  
Beş vaxt qılman fərzi sünətə,  
O, Leylətil Qədrə bağışla, Yarəb.

Leylətil Qədrdir ildə bir gecə,  
Dostun hüzuruna gələr meyraça  
Ehsan üçün olan bir ay oruca,  
Quranə, Zəburə bağışla, Yarəb.

Quranə, Zəburə, İncil, Tövrata,  
Sureyi Yasin, başsız barata.

Abi zəmzəm ilə abi həyata,  
Ol ali kösərə bağışla, Yarəb.

Ali kösər için olar şən,  
Musa gündə min bir kəlmə danışan.  
Eşqi tutub alovlanan, alışan,  
Ol Turi-Sinayə bağışla, Yarəb.

Turi-Sina məsgən oldu Musaya,  
Əvvəli Adəmə, sonra Həvvayə,  
Yüz iyirmi dörd min gələn mövlaya,  
Xatəmül Muxtara bağışla, Yarəb.

Xatəmül Muxtar da şahdır İslama,  
Hənifə məzhəbə, o dörd imama  
Yığışıb gedərlər beytul həramə,  
Ol beytul məmurə bağışla, Yarəb.

Beytul məmurda ziyanətkar məlaikə  
Yığılıb gedərlər külli diləyə  
Yeddi qat yerlərə, yeddi fələyə,  
Şəms ilə Qəmərə bağışla, Yarəb.

Şəms ilə Qəmərə, gecə gündüzə,  
Xeyri-şəri yazarlar, Lohu məhfuzə.  
Qəriblikdə gəlib kim getsə bizə,  
O Nəbiyi Xızırə bağışla, Yarəb.

Xızır çatsın qəriblərin dadına,  
Hər kəsi yetirsin öz muradına.  
Əmbiya məsgəni Məkkə, Mədinə,  
Şamilə buxara bağışla, Yarəb.

Şamilə buxarda olan ərvaha,  
Yığılıb gedilən o bərgargaha  
Yunisi dəryada saxlayan mahata,  
Yeddilər qırxlara bağışla, Yarəb.

Çağırıram yeddi qırx ənbiyanı,  
Siz amini deyin, mən də duanı  
İki dözüm şöləsi ismi pünhanı,  
Molla Cumayı kəmtərə bağışla, Yarəb.

Sizə kimdən xəbər verim? Həsən əmidən. Həsən əmi qışlaq  
gölüklü qoca bir kişi imiş. Nə var-dövləti varmış, nə atı, heyvani.  
Fağır və kasib bir adammış. Arvadı yumurta satıb pul yiğarmış.  
Fikirləşirmiş ki, bu pulu yiğib bir sağın alsınlar.

Arvadı on manat yiğib kişisinə verir ki, a kişi, get buna bir  
inək al, yavan qırılıraq. Kişi pulu alıb tərpənir. Göylük ilə Layis-  
qinin arasındaki Tala kəndində. Həsən əmi gedib çatar bu kəndə.  
Deyir, qardaş, mən bir inək axtarıram, kimdə tapılar. Bu kəndin  
camaatının hamısı baməzə, lotu və kinto adamdır. Deyirlər, aha,  
Həsən əmi gəlir. Birisi deyir, Həsən əmi, burda bir yaxşı inək var,  
verək sənə apar. Nə qədər pulun var? Həsən əmi deyir ki, on ma-  
natım var, buna bir inək istəyirəm.

Demə, burada cütdən, kotandan yorulmuş bir öküz varmış.  
Quyruğu, başı didilmiş, beli, yanları çubuq yarası ilə dolu arıx bir  
öküz.

Lotular pulu alıb, bir ölüvay öküüzü Həsən əmiyə verirlər. O  
da öküüzü götürüb sürür, yavaş-yavaş kəndə gedir. Beş saatlıq yolu  
üz gündə gedir. Öküüzü otara-otara aparır. Arabaçılardan çörək  
alıb dolanır.

Qərəz öküüzü gətirib həyatə çıxardır. Öküz yorulduğundan hə-  
yatə girən kimi çəpərə söykənir, yixilmaq istəyir. Həsən əmi böy-  
rünü öküzə söykəyərək onu yixılmağa qoymayırlar. Öküüzü birtəhər  
həyatın ortasına gətirir. İstəyir ki, arvadı evdən çıxsın, ona baxıb se-  
vinsin. Görür ki, qabağına çıxan yoxdur. Aldı görək sözlə nə deyir:

**(Qafiyə)**

Çıixin qabağıma, xanım əfəndi;  
Görün necə buğaca alıb gəlmışəm.  
Qoca qeyrət, əsl əcəb camaldır,  
Üç gün bundan ötrü qalıb gəlmışəm.

Çağırıram heç kim qabağa çıxmaz,  
Əsl mal olduğun bir kimsə bilməz.  
Heç kim bu qiymətə bir heyvan verməz,  
Düşübdür, müftədir, çalıb gəlmışəm.

Həsənəm, qarşıda qalmışam vallah,  
Qabağıma çıxıb deyin: Maşallah!  
Onca manat pula almışam, vallah!  
Özüm bir tərlanam, çalıb gəlmışəm.

Bu səsə arvad eşiyə çıxır, görür ki, əri öküzə söykənib söz deyir. Deyir, a kişi qırąğa dursana, öküzə niyə söykənirsən? Həsən qırąğa çekilir. Çekilən kimi yixılır. Arvad deyir, başına dəysin aldığıñ öküz də, özün də yerə girəsən.

Aldı arvad görək nə dedi:

**(Qafiyə)**

Əvvəlinci bu sözlərə maşallah,  
Hardan gətirmisən bu alaşı, kişi!  
Qonu-qonşu bizi görsə gülüşər,  
Ver itə eyləsin taraşı, kişi!

*Həsən:*

Xanım əfəndi, hələ təhri canadır,  
Çox uzağı gözlər, bir aya, arvad.

Bilər, bilməz sözləri sən söyləmə,  
Birdən gedib çatar Talaya, arvad!

*Arvad:*

Qışda bunu qovsan qan-tərə batar,  
Beyqafil ürkərsə kim gəlib tutar?  
Nədən leşin-lüşün sorağı sənə çatar?  
Neçin olsun sevdanda naşı, işi?

*Həsən:*

Arpa versəm əyər dərisin yaqlar,  
Əlimdən zara gələr meşələr, dağlar.  
Qoşaram cütə dar daş üstə dağlar,  
Çulunu basdırram malaya, arvad.

*Arvad:*

Xanım əfəndinin acığı nəçün tutubdur?  
Bilseydim o bura necə çatıbdır?  
Bəxtəvər adamdı sənə satıbdır,  
Salıbdır başımı bəlaya, kişi.

*Həsən:*

Həsən alıb bu möhtəbər öküyü,  
Baxıb bəyənibdir, tutubdur gözü.  
Bərkidib həyəti, ev, mülkümüzü,  
Döndərrik qıraqın qalaya, arvad!

Sözünü tamam elədi, birtəhər öküyü itələyib dama saldı. Arvadla çox söyüşdülər, dalaşdilar. Həsən əmi dedi: Ay arvad, bir səbrin olsun, dayan. Bir ayı səbr elə, yaxşı olmasa nə deyirsən de. Arvad dedi ki, eybi yoxdur, görək bu zibildən nə çıxacaqdır.

Həsən əminin qardaşı oğlu variymış, onumla bir yerdə olurmuş. Əmisinin gəldiyini görüb cəld tövləyə yürüür. Bir öküzə baxdı, gördü ki, əmisi meyit alıb gətirib. Aldı görək əmisinə nə deyir:

(Qafiyə)

Başına döndüyüm, atam qardaşı,  
Bu öküüzü aldin haradan əmi?  
Sevda eyilyəndə niyə oldun naşı?  
Başına ağıl qoysun Yaradan, əmi.

*Əmisi:*

Gedə, Allahı sevərsən, dindirmə məni,  
Hürmə ağzın ilə it haramzada!  
Yığma cinimi başıma itirrəm səni,  
Dur çıx cəhənnəmə get, haramzada!

*Qardaşı oğlu:*

Bizə güləcəkdir qohum, qonşu, hamı,  
Gör nə yaraşığa salıb öküz damı!  
Buna qatlaşarmı boyunduruq, samı,  
Əhdacını qırrıq haradan, əmi?

*Əmisi:*

Gedə, bir görginən, dilin çeynəmə!  
Çox dağlar çəkmə sən yazış sinəmə!  
Yekə-yekə qələtləri eləmə!  
Get quru keçəndə yat, haramzada!

*Qardaşı oğlu:*

Abdulla qorxudan ağızını tutur,  
Öküzünə dəysin şirə ilə qotur.  
Ya bu öküüzü dur gözdən itir,  
Yoxsa gedirəm mən buradan, əmi!

*Əmisi:*

Həsən deyər əcəb qurşağın toxdur,  
Yədiyin deyəsən çox böyük poxdur.

Öküzü istəyən ölkədə çoxdur,  
Apar üç tümənə sat, haramzada!

Gədə küsür. Arvad danışmir. Həsən əminin əlacı kəsilir, ev-də otura bilməyir. Pərt və dilxor halda bir az gəzir, sonra öküzinə yanına gəlir. Bir də içəri girəndə görür ki, öküz qılçalarını uzadıb can verir. Aldı görək Həsən əmi nə dedi:

**(Qafiyə)**

Bir minnətə gəlib Həsən yanına,  
Qalx ayağa, atam, a sarı öküz!  
Oğul-uşaq yanında şərməndəyəm,  
Sən eylə papağım yuxarı, öküz!

Məni qoyma belə tənəli sözdə,  
Göy otu tökərəm qabağına yazda.  
Qalxıb böyrə-böyrə gəzginən bozda,  
Qışda verim sənəsuxara, öküz!

Həsən əmi sənin qulağına deyir:  
Qorxuram dəyməyə səndən bir xeyir!  
Sənin ucbatlıdan oğul-uşaq söyür,  
On manatım getdi, tar-mar öküz!

Sözünü qurtardı, öküzinə canı çıxdı. Dərisini cəld soydu. Belə fikir elədi ki, cəhənnəm, aparıb günü satım, arvadin on manatını verim, zəhləmi tökməsin. Yoxsa başımı keçəl eyləyəcək. Bəli, dərini götürüb Göynikdə həftə bazarına satmağa apardı.

Bazara çatdı, gördü Nuxadan bir dəstə dabbax gəldi. Onları dayandırıldı.

Dedilər: Həsən əmi, nəyin var. Dedi: gönüm. Nuxalılar dedilər aç baxaq. Baxdılarsa, gördülər ki, gönüñ üstündə bir tük də

yoxdur. Şirə düşmüş, qotur düşmüş bir dəridir. Dedilər biz bunu alası deyilik. Yola düzəldilər. Həsən əmi dedi bir dayanın.

Aldı görək Həsən əmi nə deyir:

**(Qafiyə)**

Başına döndüyüm ustakar başı,  
Mənim bu gönümü alasan, dabbax!  
Gözlərimdən axıdib qanlı yaşı,  
Hər gələndə bizdə qalasan, dabbax!

*Aldı dabbax:*

Aman qardaş, mənə minnət eyləmə,  
Belə minnətlərə baxa bilmərəm!  
Gəl sən bizi tutub yoldan eyləmə,  
Xeyirsiz sevdaya girə bilmərəm!

*Həsən:*

Sevərsən Allahı, sindırma məni,  
Sözüm yerə salma, alginən gönü,  
Uzunu uzundur, eni də eni,  
Sanbayıb baxgınən bir mala, dabbax.

*Aldı dabbax:*

Gönünün yoxdur heç bir nərəsi,  
Tamam cəmdəkdir qollarının arası.  
Bundan çətin olar nəhrə sərəsi,  
Bunu alıb evimi yıxa bilmərəm.

*Həsən:*


Həsənəm, qarşında qalmışam məlul,  
İmdadına yetsin Həzrəti Rəsul.

Heç tapmırıam bu sözlərə bir dəlil,  
Nə ola halımı bilsən, dabbax.

*Aldı dabbax:*

Ustakar başiyam, adımdır Nəzər,  
Öküzünə dəyib mundar bir azar!  
Yoldan etmə məni keçir həftə bazar,  
Ötər bazar sonra çata bilmərəm!

Söz qurtardı, dabbaxlar yenə yola düzəldilər. Amma gördülər ki, Həsən əmi çox yalvarır. Dedilər a kişi, neçəyə deyirsən? Dedi, ona. Dedilər on nədir. Dedi on pula. Dabbaxlar bir-birilə piçıldıqları. Biri yoldaşına göz eyləyib dedi, a kişi, çıxart pulunu ver də. Dabbaxbaşı əlini cibinə saldı, dedi, Həsən əmi aç əlini. Həsən əmi əlini açdı. Dabbax kök qara şahılardan çıxardıb bir beş on mis şahı saydı. Həsən əmi dedi Allah bərəkət versin. Pulu götürüb kəndə qayıtdı. Arvad dedi haraya getmişdin? Dedi öküzün göğünü satmağa. Arvad soruşdu ki, satdinmı? Həsən əmi dedi ki, hə. Neçəyə? Ona. Arvad dedi gətir görək. Dedi aç əlini. Arvad əlini açdı. Həsən əmi pulları saydı. Bir, iki, doqquz, on. Arvad dedi bu nədir? Dedi ondur də. Dedi, a başı batmış gic kişi, bu ki, on şahidir. Dedi on şahi-mahı bilmirəm. On pul almışdım, on pula da satdım, məndən nə istəyirsən.



## *Ərtoğrol Cavid*

### **“SAYAT BƏY VƏ SAYALI XANIM” (MOLLA CUMA) ƏFSANƏSİ (SÖYLÜYÜB AŞIQ ƏHMƏD QAFAROV) HAQDA BİR NEÇƏ KƏLMƏ**

B

İR çox nağıllar kibi bu da uzun macəralardan sonra sevgililərin yetməsi temasında verilmiş. Hər vaxt macəra maneələri dəf etmədən ibarət ikən (aktivlik), bu nağıllarda acizlik, sevgidən xəstə olma, arıxlama, yuxuları izləmə, ümumi bir passivlik mevcuddur. Ən ağır vəziyyətdə ilahi qüvvətə malik qoca, dərviş kömək edir. Obrazlardakı passivliklə tema inkişaf etmək istəmir. Çünkü obrazlarda onu hərəkətə gəti-rəcək aktiv qüvvə yoxdur. Belə hallarda, tema inkişafına böyük yardımçı yuxular, dərviş, pirani qoca görür.

Ms.: Hacı Müslümlə Sayat bəy Yəmən şəhərinə ticarətə gə-lirkən yolda Sayat bəy gördüyü yuxu (bir qocanın qızıl alma uza-dıb, geri dartması) əsas temanın başlanmasına hazırlıqdır, onu əvvəlcədən hiss etdirir, xəbər verir.

Paşa qızının Sayat bəyi sevməsini bilən Hacı Müslüm geri dönürkən, yolda yenə Sayat bəy yatıb yuxu görür ki, əvvəlki qoca ona cənnət şərəbini içirib, Sayalı xanımı göstərir. Bu yuxunu həmin vaxt Sayalı xanım da görür. Qoca ona Sayat bəyi göstərir. Bu yuxu da nikah kimi bir şeydir. Avtor onları bağlayacaq vasitə yuxunu tapır.

Başqa nağıllara nisbətən dini təsir də burada dərindir. İş çətinə düşəndə namaza, Allaha yalvarmağa müraciət edilir. Başqa əfsanəvi momentlər də var:

Yoldan keçən dərviş Sayat bəyə baxır, sonra “Dərviş də çölə çıxdı Xoca içəri girdi ki, pul gətirib dərvişə versin. Çıxanda dərvişi görmədi. Hər tərəfi axtardı, dərviş tapılmadı. Təəccüb eylədi...” yaxud quyuya düşmüş Sayat bəy oxuduqdan sonra “Sözünü tamam eylədi, badə verən qoca kişi zahir oldu. Quyuya onu enib quyudan çıxartdı. Dedi: – Haramzadanın biri haramzada bir də yol gedəndə adam oğlu kimi yol get. Gözün dala qaşağa baxmasın” – sözünü deyib, qeybə çekildi...”

Təşbihlərdə də bu hal görülür. Sayat bəy quyudan oxuyur.

“Beyqəfildən gəlib düşdüm bu caha  
Yazığam bu çağda saxlama məni.  
İsmayıł tək boyun verdim bıçağa  
İnşallah kəsmədi piçax da məni”

Bu xüsusiyyətlərin qabarıq verilməsi (yuxular, zahir olmalar...) hər şeydən əvvəl avtor xarakterinə (Molla Cuma) aiddir. Bu nağılda daha bir xarakterik cəhət vardır. Xalq nağıllarında çox vaxt keçəl obrazlarına təsadüf olunur. Onlar əksərən aktiv kölə obrazı xarakterini özündə saxlayır (Fiqaro, Sqapen kimi). Bunlardan başqa onlar haqqı sevən, haqsızlara nifrət edən, cəsur, hakimlərin ifşaçısı kimi verilir. Burada isə keçəl obrazı başqa xarakterlər daşıyır. O (və özündən geri qalmayan nənəsi) sənəti duymur, qabadır, pisliyi ifşa üçün deyil, pislik yaratmaqçın hiyləgərdir, insani deyil, daha çox heyvani həyəcanları yaşıyır, kinlidir, kiçik bir kinayəni qəbul etməz, dikbaşdır... insanın bütün mənfilikləri keçəl buzovçu simasında mərkəzləşmişdi. Keçəllər daima müsbət qəhrəmanlar ikən, burada mənfidir.

Nağılin əsas obrazları Sayat bəy, Sayalı xanım və Xoca Müslümdür. Sayat bəy heyrətlər içərisində, dini təsirlə böyümüş

passiv bir gəncdir. Sayalı xanım dəlisoy qız olub, hakim mühitdə böyükmiş (Hacı Müslümü həbs etmə səhnəsi onun, arzularına mane olanlara etdiyi rəftarı bir epizodlardır) və buna görə aktivdi. Xoca Müslüm isə dindən, ehtiyatkar hacıdır.

Xoca Müslümlə, Sayat bəy Sayalı xanımı görə daha passivdir, bu səbəbə əfsanəvi momentlər ən çox birincilərin hadisələr inkişafına kömək edir, təkan verir. Sayalı xanım və Sayat bəy, hər ikisi yüksək təbəqədəndir. Nağılların böyük hissəsində baş qəhrəman xan, şah oğlu, bəy oğlu və sairə olur. Nə üçün? Çünkü onların həyatı rəngarəngdir. Lakin bəsit xarakterli xalq məişətindən öylə hərarətli, səmimi epizodlar alınır ki, bu temalı nağıllar xüsusi avtoritetə, xüsusi populyarlığa malikdir. (“Koroğlu”, “Qaçaq Nəbi”...) Nağıllarda təsadüf olunan məzmun uyğunsuzluğu burada da vardır.

Yuxuya getmiş Sayatı hamı gözlüyüür  
“Uşaq yenə oyanmadı, adam yatinca gözlədilər”.

Hamının əhvali pozan (bozan), keyfi pozğun idi. Gözlədilər, oyanmadı. Xoruz bir ağız banlayana qədər gözlədilər. Belə güman eylədilər ki, səhərə yaxın ya oyanar, ya da keçinər”.

Sonra çadırdakıların bayira çıxması haqda heç bir cümləyə təsadüf etmədən, bunu oxuyuruq:

“Namazın vaxtı keçir, – deyə getdi namazını qılmağa. Dedi, pənah Allaha, ölürlər, qalar da ki, qalar. Namaza başlayanda Sayat bəy oyandı. Ağlı başına gəldi, ayağa durdu. Gördü çadırda kimsə yoxdur”.

Bəs bayaqqı adamlar nə oldular? Folklorda bu tipli momentlərə çox təsadüf edilir.

Nağılin formal cəhətləri bir o qədər də nəzəri cəlb etmir. Bunu səbəbi konkret avtorun (Molla Cuma) olmasıdır. Lakin dil-lərdə gəzməsi ilə xalq yaradıcılığındakı formanı məzmunu qurban vermə prinsipi buna da təsir etmiş.

Ən böyük pozuqluq (şeirlərdə) misraların uzun, qısa olmasıdır.

Aşağıdakı misralar sona doğru uzanır:

“Bir minnətə gəlmışəm yanına aman nənə  
Minnətin eylə qəbul qəddimdir kəman nənə  
Adın zərif, özün arif hər bir işdən halısan  
Həm ədəbdə, həm mərifətdə dəryayı-ümmən nənə”.

Bu parçadakı bölgü izlənərsə bu sxema alınar:

$$\begin{aligned}14 &= 7 + 7 = 4 + 3 + 3 + 4 \\14 &= 7 + 7 = 3 + 4 + 3 + 4 \\15 &= \underline{8} + 7 = 4 + \underline{4} + 4 + 3 \\16 &= \underline{9} + 7 = 4 + \underline{5} + 3 + 4.\end{aligned}$$

Hecalarda ümumi bir qarışılıqlıq vardır. 11 hecalı “qafiyə”də qısa və uzun misralar vardır:

“Allah səndən ümidini kəsməsin (4 + 4 + 3)  
yox salıb çölə məcnun eylərsən” (3 + 4 + 3)

Bu səbəblərlə oxucu misraları uzatmalı, qısaltmalı olur.  
Yenə:

“Dəli gönül eşqə gəlib çağlayır, (4+ 4 + 3)  
Əşq odu ilə ciyər bağın dağlayır, (5+ 4+ 3)  
Oyan Sayad Baban Müslüm ağlayır.” (4+ 4 + 3)

Çox güman “əşq oduyla deyilmiş, yazan yanlışmış. Çünkü, folklorda formadakı sınıxlıq səbəbi məzmuna fikir vermədən doğur. Lakin, buradakı məzmun dəyişmir”.

8 hecalı, 24 misralı “Divani”nin 10 misrası 7 hecalıdır. Əyər

bunlar müəyyən sistemlə düzülmüş olsayıdı 15 hecalı misraların parçalanmış forması kimi düşünmək olardı, lakin o da yoxdur.

Ustadnamənin formasını nəzərdən keçirək. Parça 6 bənddir.

I	II	III	IV	V	VI
			6+5		<u>5+5</u>
		6+5	6+”		<u>6+6</u>
6+5	7+5	6+5	6+5	6+5	<u>5+5</u>
<u>6</u>	<u>5</u>	<u>5</u>	<u>5</u>	<u>5</u>	<u>6</u>
<u>5</u>	<u>5</u>	<u>5</u>	<u>5</u>	<u>5</u>	<u>5</u>
<u>5</u>	<u>5</u>	<u>5</u>	“	<u>5</u>	<u>5</u>
<u>5</u>	<u>5</u>	<u>5</u>	<u>6</u>	<u>5</u>	<u>5</u>
			<u>5</u>		

Hər bənddə 5 qısa misra vardır. Uzun misralar sayı qarışığıdır. Qövslərlə doğru, xətlərlə zəif qafiyələr göstərilmiş. Tamamilə səhvsiz bənd varsa o da III-dür. (“)la işarə edilən misralar natamamdır, nüqtələr düzülmüş. Artıq misralar və bölgülərdəki qarışılıqlıq, uyğunsuzluq göz qarşısındadır. Qafiyələr haqda da bir-iki kəlmə söyləmək lazımdır. Zəif və yanlış qafiyələr yox deyildir.

Ms.:	əmanət olsun	gəzsin
	həvadar olsun	düşsün
		yazsın

Sağlam qafiyələr də var:

Ms.	ay	bala
	pay	hala
	çay	dala
	vay	

Nağılin formasından danışılarkən yanlışlığın nisbətən az olmasına mütləq qeyd etməli. Səbəb avtorun olmasıdır.

Formanın zəifliyinə baxmayaraq məzmun itmir, daha tam verilir. Aşağıdakı bəndi misal alaq, o məzmunu verməkçin tam forma axtarmaq bir o qədər də asan deyildir.

“Göyərçin göy balası  
Humay quşun ay balası  
Xoca Müslümün bir danəsi  
Aman nə hallara düşdü?”

Hecalar:	8 = 4 + 4, qafiyələr göy balası
8 = 4 + 4	ay balası
9 = 5 + 4	danəsi
8 = 3 + 3 + 2	

Doğru formada vermək mümkün mü? Mümkün! Bu ifadə-dəki səmimiyyət qalarmı? Orası şübhəlidir. Buna görə məzmunu daha çox fikir verilir.

Şıfahi nümunəsi olması ilə yeknəsəq ifadə forması burada da vardır. (“Bəli sizə hardan xəbər verim?...”, “Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər...”, “... muradlarına yetdilər. Allah hər kəsi öz muradına yetirsin. Onlar orda qaldı, biz burda”. Original, qiymətli və həssas duyğulu cümlələr də vardır. Ms.:

“Gün gəlir günorta aya döyüdü  
Oyanmadı əl-ayağım soyudu  
Ağla gözüm ağlamağın toyudu...”

Yaxud:

“Uşaq yenə oyanmadı, adam yatinca gözlədilər. Hamının əhvalı pozan (bozan), keyfi pozğun oldu” yaxud:

“Sayalı – Çünkü bül-bül gəlib qondu butağa  
Babasını gətirin bu otağa...”


Leksikon etibarı ilə bəzi köhnə və yeni kəlmələrə təsadüf olunur. Hələ Dədə Qorqut dilindəki “baba” (“ata” əvəzinə), “bə-zirgan” (“tacir” əvəzinə) burada da vardır. Lakin “baba” kəlməsi ilə paralel olaraq “ata” kəlməsi dəxi eşidilir. Yeni doğan kəlmələr dəxi var: “Durub, bazara getdi, oğluna ədrişindən, qaverxot-dan bir neçə dəst paltar aldı”

“Bəli piyadə yol başladılar. Dərviş bason düzlərə düşdülər”.  
Bir çox kəlmələr xəlqiləşmiş formadadır:

Ms.: “Oğluna baxanda təccüb eylədi” (elədi), “Ağzından bir az da köpük çox daşdanır” (daşlanır), “Babası namaz qıldıığı yerdə çadırı dinşəyirdi” (dinləyirdi), “Beyqəfildən gəlib, düşdü...” (biqəfil)...”

Bu nağıllar nağıllarında nəzəri cəlb edən tematik poetik və dil xüsusiyyətlərini bir o qədər də özündə toplamamış. Hamısının səbəbi konkret avtorun olmasıdır. (Molla Cuma). Təklikdə çap olmasına lüzum yoxdur. Lakin bəzi hallarda “Nağıllar məcmuəsi”ndə verilə bilər. (Ms: Xalq) nağılları obrazlarının aktívliyi izah etdikdən sonra, onun əksi də olduğunu verirkən – passivlik yenə təkrar edirəm ki, ayrılıqda nağılin çapı lüzumsuzdur.

**27.III.39  
Bakı.**



## *Molla Cuma*

### SAYAT BƏY VƏ SAYALI XANIM \* USTADNAMƏ

Bir vəsiyyət edim sizə, qardaşlar,  
Bədəslin, namərdin üzünə baxma.  
Məclisinə çıxma,  
Gəl desə getmə,  
Yanından ötmə,  
Versə yüz tümən  
Diyarı çəmən.

Diyarı çəmən gəlib girdi araya,  
Heyifdir ona toy-bayram məclisi,  
Yeridir əylis,  
Olsun Nəsranı,  
Xalis moltanı,  
Od qulluqçusu,  
Dünyanın pisi.

Dünyanın pisidir namərd, bədəsl.  
Nagah kimkəsinə getsə bir əsl.  
Hər biri bir yandan ona sataşar.  
İt kimi yanşar,

Hörmətsiz eşşək,  
Qılqıruq köpək,  
Soxular ham-ham,  
Di gətir davam.

Necə davam etsin bu işi görən  
Səni təqlid edər oğraş.....  
İstərsə yixilsin İranla Turan,  
Bir zərrə insandan üzü utanmaz.  
Mərifət qanmaz,  
Qaşqabaq tökər,  
.....çəkər,

Tfu, lənət cəddinə,  
Sonra boyuna.  
Sonra baxarsan ki onun boyuna,  
Bazburtda oxşayır Təbriz bəyinə  
Başlarında olmaz ar ilə namus.  
Özləri dəyyus.  
Adam azdırən,  
Fitnə gəzdirən,  
Qəlbləri qara,  
Getsin finnara.

Getsin finnara namərd insanlar,  
Heyifdir cənnətə bədəsil olanlar,  
Mən bir-bir deyim, dinləsin onlar,  
Molla Cuma bu sözü deməz,  
Dediyini yeməz,  
Yazar kağıza,  
Düşər ağıza,  
Eşidən əlbət,  
Oxuyar lənət.

Bəli, sizə hardan xəbər verim?  
Buxara şəhərindən.  
Buxara şəhərində kimlər əyləşmişdi?

Hacı Müslümlə Mürsəl bəy. Bunlar dost idilər. Bir-birini qardaş kimi istəyirdilər. Xoca Müslümün bir, Mürsəl bəyin altı oğlu var idi. Xoca Müslümün oğlunun adı Sayatbəy idi. Özü bə-zirgan idi. Sayatbəyin əli qələm tutunca öldü. Bu zaman Mürsəl bəyin bir oğlu da oldu. Xoca Müslümün arvadı dedi:

– A kişi, get dostuna, qardaşına deynən təzə oğlunun adını Sayatbəy qoysun.

Kişi durub dostunun yanına getdi. Söhbət zamanı öz arzusunu dostuna bildirdi. Mürsəl dayı onun xahişini qəbul eylədi. Xoca Müslüm qayıdır gəldi və əhvalatı arvadına söylədi. Arvadı dedi:

– İndi də get xahiş elə, uşağı versinlər baxaq.

Xoca Müslüm ürəyi dərdli adam idi. Aşiq idi. Oğlunun ölü-mündən sonra ürəyi çox dolmuşdu. Sazını da götürüb getdi. Öz aləmində fikir elədi ki, uşağı elə-belə istərəm. Verməsə söz deyib istərəm. Dostunun evinə girib salam-kəlamdan sonra oturdular. Çay qoydular, içdilər. Mürsəl bəy onun sazını görməyirdi və fikrindən xəbərdar deyildi. Çünkü Xoca Müslüm sazi kürkünün altına vurmuşdu. Birdən Mürsəl bəyin gözü saza sataşdı. Dedi:

– Aşna, yoldaşını da götüribsən. Yaxşı eliyibsən, bir çıxart çal.

Xoca Müslüm dedi:

– Qardaş, oğlum ölündən sonra heç çalmağa həvəsim yoxdur. Ama sən xahiş eləyirsən, gərək çalam.

Mürsəl bəy dedi:

– Ölüb, Allah əvəzini versin. Hamımız öləcəyiz, qəm eləmə.

Xoca Müslüm sazını götürdü görək nə deyir, necə deyir:

Sayatını, qardaş səndən istərəm,  
Onu tapşır mənə, əmanət olsun.

Əmanətin candan artıq bəslərəm,  
Dərdli babasına havadar olsun.

Aparım dalimca mən bu cavani,  
Gəzib gəşt eyləsin cümlə cahani,  
Görsün şəhərləri – Təbriz, Tehrani,  
Oyanıb hər yerdən xəbərdar olsun.

Bir az da babası Müslümlə gəzsin,  
Bu sıniq könlümə təsəlli düzsün,  
Alınana baxsın, verəni yazsın,  
Malımin üstündə sahibkar olsun.

Mürsəl bəy dedi:

– Qardaş, nə deyirəm. Apar. Yeddi oğlumu istəsən, verərəm. Amma gəl böyüdək, sonra apar.

Xoca Müslüm dedi:

– Arvad xiffət eyləyir. Gərək aparım.

Mürsəl bəy razılaşdı, uşağı qundaqlı gətirib dostuna verdi.

Dedi:

– Apar, neyləyirsən elə. Bu gündən sənin övladındır.

Xoca üslüm uşağı evə gətirdi. Baxdılardır, böyüdüldür.

Yeddi yaşa çatanda məktəbə qoydular. Xoca özü savadsız adam idi. İstəyirdi ki, uşaq savadlansın. Onun malı, dövlətinə göz çəkib haqqı-hesabı saxlasın. Uşaq oxudu, əli bir az qələm tutandan sonra onu məktəbdən çıxartdı. Mal-dövlət yiğdi, karvan qurdı. Yükləri çatıb Yəmən şəhərinə alverə yola düşdülər.

Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər. Bir bulaqlı, ağacı, kölgəli yerdə dayandılar. Xoca Müslüm oğlunu çağırıb dedi:

– Bala, buralarda yatmayasan. Burda yatmaq olmaz.

Özü malı, yükü düşürdü. Qat ilə qatırla məşğul oldu. Çadır qurdu, əyləşdi. Kişi bu işlərnən məşğul olanda oğlu babasının tapşırmasına baxmayaraq bir ağacın kölgəsində uzanıb yatdı. Gün

günortadan əyildi. Onun üstünə gün düşdü. Xoca Müslüm gəlib gördü ki, oğlu yatıb, üstünə də gün düşüb. Təəssüf etdi və günün qabağında durdu ki, uşağa kölgə olsun. Oyatmaya qiymadı. Bir-dən uşaq yuxuda səksəndi. Bir az oyandı, amma yenə yatdı. Xoca Müslüm təşvişə düşdü. Dedi:

– Allah, sən saxla, birdən bu da ölər, evim yixılar.

Nökərini çağırıldı, sazını gətirtdi, görək uşağa nə deyir:

Dedim, bala, yatmaginən günəşdə,  
Qorxaram keyfimi məhsun eylərsən.  
Qəza sənə nə göstərdi bu tuşda,  
Səksəndin bağrıma kurxun eylərsən.

Mən dedim ki, balam məndən küsməsin,  
Gün üzünə isti yellər əsməsin.  
Allah səndən ümidimi kəsməsin,  
Özü salıb çölə Məcnun eylərsən.

Dəli könül eşqə gəlib çağlayır,  
Eşq odu ilə ciyər bağın dağlayır  
Oyan, Sayat, baban Müslüm ağlayır.  
Gözlərin yaşını ceyhun eylərsən.

Uşaq gözünü açıb durdu. Gördü babası ağlayır. Dedi:

– Baba, niyə ağlayırsan?

Dedi:

– Sən səksəndin, mən də qorxdum ki, ya rəbb, buna nə oldu?

Onun üçün ağlayıram. Bəs niyə yuxuda səksəndin?

Dedi:

– Baba, bir qoca kişi gəldi, mənə bir alma uzatdı. Qızıl əhmədi alma. Mən alanda dartıb geri almaq istədi. Qolumdan çə-kəndə səksəndim. Məni çəkib aparırdı, səksənib durdum.

Xoca Müslüm fikirləşdi ki, aha, burdan çıxıb getmək yaxşı-

dır. Xatalı yerdir.

Çay qoymuşdular, çayı içdilər, durub köç eylədilər, yola düşdülər.

Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər. Yəmən şəhərinə çatdırılar. Şəhərin kənarında çadır qurub əyləşdilər. Xoca Müslüm qullarını, nökərlərini və Sayatbəyi çadırda qoyub özü malları hamballara, yüklətdi, şəhərə apardı. Şeytanbazارında satmağa başladı.

İndi sizə xəbəri haradan verim. Yəmən şəhərində Muxtar paşadan. Muxtar paşanın gözünün ağı-qarası bircə qızı varmış. Qız bircə olduğundan atası onun kefinə deyməyirdi. Nə deyirsə ona əməl eləyirdi. Qız köçəsi vaxtına çatmışdı. On beş-on altı yaşında yumurta kimi qıvraq və qar kimi ağ idi. Qız bir gün baba-sına dedi ki:

– Baba, mən şəhərin ətrafını kəcavəyə minib gəzməyə çıxa-cağam. Hansı cavan oğlan xoşuma gəlsə, ona gedəcəyəm.

Atası dedi:

– Yaxşı.

Qız atları qoşdurub şəhəri gəzməyə çıxmaqdə olsun. Şəhəri bütün gəzib qurtarandan sonra belə fikirləşdi ki, “Bir şəhərdən kənara da çıxım, görüm kim var, kim yox.”

Gəzə-gəzə gəlib Xoca Müslümün çadırlarına yetişdi. Kəcavədən düşüb çadırına girdi. Gördü burada beş-altı adam var. Bir də növrəstə cavan oğlan oturub. Günə deyir sən doğma, mən doğa-cağam, aya deyir sən çıxma, mən çıxacağam. Getmə gözümdən, gedərəm özumdən. Soruşdu:

– Bu oğlan kimin uşağıdır?

Qullar cavab verdi ki:

– Bəzirgan Xoca Müslümün oğludur.

Paşa qızı soruşdu ki:

– Bunu satmazsınızmı?

Qullar dedilər:

– Buna bizim ixtiyarımız yoxdur. Atasından soruşun.

Qız bəzirganın yerini soruşdu. Yerini dedilər.

Qız kəcavəyə minib düz Şeytanbazarına sürdürdü. Geldi, gördü bəzirgan mal mətah satır. Soruşdu:

- Xoca Müslüm sənsənmi?
- Bəli, mənəm, – dedi.
- O oğlan sənindirmi? – dedi.
- Mənimdir.

Soruşdu:

- Onu mənə satarsanmı?

Xoca Müslümün bərk acığı tutdu. Hirslənib hec cavab vermədi. Malını satmaqla məşğul oldu.

Qız dedi:

- A kişi səninlə deyiləmmi?

Xoca Müslüm qışqırdı:

- Mən sizin bu şəhəri satın alaram. Oğul satmağa gəlmisəm?

Get, burdan həyasız cənginin biri.

Qız bunu hədələdi, dedi:

- Bu saat səni tutdurram, asdırram.

Bəzirganı belə hədələdi ki, bəlkə Xoca Müslüm yola gələr. Çox çalışdı, bir şey çıxmadı. Gördü xoca Müslüm yola gələn adam deyil. Kəcavəyə minib getdi. Evlərinə çatdı. Yorğan-döşək saldırib yatağına uzandı. Yatası oldu. Ürəyində dedi:

“Pərvərdigara, ya məni öldür, ya o cavani mənə qismət eylə”.

Qarabaşlarına tapşırıdı ki, “Mən oyanmayınca məni yuxudan durğuzmayıñ. Kim məni yuxudan oyatsa, boynunu vurdurram”.

Sizə kimnən xəbər verim xoca Müslümdən. Muxtər paşanın qızı gedəndən sonra belə fikiləşdi:

“Bura da qərib yerdir. O da paşa qızıdır, arvad şəri pis şeydir. Başına müsibət açar. Malımı dəyər-dəyməzinə satım, çıxıb rədd olub gedim”.

Malını ucuz-baha satıb çadırlara qayıdıb dedi:

– Çay qoyun, mən bir şəhərə dəyim, bir-iki para şey alım, qayıdım, çıxaq gedək.

Oğluna baxanda təəccüb eylədi. Gördü uşaq çox pərtdir. Bayaqqı kimi şən deyil. Saz çadırın ağacından asılı idi. Götürdü görək Sayat bəyə nə deyir:

Bu şəhərdə nə gəlibdir xoşuna  
Buyur, oğul, gedim tez alım sənə,  
Əgər dillə deməyə utanırsan.  
Adını kağıza yaz, alım sənə.

Qızıldan saat var asmağa döşdən,  
Alım, yeginən hər cür yemişdən,  
Uşaq həris olar qızıl, gümüşdən,  
İstiyırsən bir qala qoz alım sənə.

Biz evdən çıxmışıq səfa qılmağa,  
Cahanı dolaşib azad olmağa,  
Yol uzunu inciyəndə çalmağa  
İstiyırsən sədəfli saz alım sənə.

Nə buyursan qəbulumdu baş ilə,  
Bir işarə et göz ilə, qaş ilə,  
Uşaq var ki,həris olar quş ilə,  
İstiyırsən ördəklə qaz alım sənə.

Şükür ki, Müslümün hər şey varıdır,  
Mal-dövlətim hamı sənə sarıdır.  
Gözəl-gözəl məhbubların yeridir,  
Könlündən keçirsə qız alım sənə

Qız adı çəkiləndə Sayatbəyin qaşqabağı bir az açıldı. Gü-lümsündü. Xoca ürəyində dedi:

“Ay ləvənd vələdüzna. Fikrini bilmışəm, pərtliyini başa düş-dük. Deməli, iş əngəl oldu. Qaçmaq, həm də tez qaçmaq lazımdır.”

Durub bazara getdi, oğluna ədrişindən, qaverxotdan bir neçə dəst paltar aldı. Gətirib gəldi, geyindirdi, oxşadı, sevdi, təriflədi. Amma oğlanın qaşqabağı açılmadı. Müxtəsər durub gedəsi oldular. Yola düşdülər. Həmin bayaqqı kölgəli, bulaqlı yerə gəldilər. Xoca yenə oğluna tapşırdı ki:

– Harada olursan, ol, amma yatma.

Çadır qurdular, yüksəkleri boşaltdılar, dincəlməyə başladılar. Nökərlər qəfləqatırı yerləşdirdi, çay qoydular, xörək bişirdilər.

Hər şey hazır olandan sonra süfrə salıb yeməyə hazırlaşdılar. Xoca Müslüm gəlib gördü ki, oğlu bərk yuxulayıb. Gözlədlər ki, oyansın, çörək yesinlər.

Bu zaman oğlan yenə yuxu görürdü. Bayaqqı qoca kişi yanına gəlib ona deyirdi:

“Oğul, qalx, bu badəni iç, çaxır deyil, cənnət şərabıdır”.

Oğlan alıb içdi. Qoca kişi şəhadət barmağı ilə bir yeri göstərib dedi:

“Bax, gör kimi görürsən?”

Dedi:

“Yəmən şəhərində Muxtar paşanın qızı Sayalı xanımın camalını görürəm”.

Dedi:

“Allah onu sənə qismət eyləsin.”

Sözünü deyib gözdən yox oldu. Qoca kişi həmin zamanda Sayalı xanımın da yuxusuna girdi. Ona da badə içirdi. Dedi:

“Bax, gör kimi görürsən?”

Dedi:

“Mürsəl bəyin oğlu Sayatbəyi görürəm”.

Ona dedi:

“Allah sənə o oğlana qismət eyləsin”.

Bunu deyib gözdən qeybə çəkildi.

Xoca Müslüm ha gözlədi ki, oğlu yuxudan oyansın, gördü yox, uşağın halı xarabdı. Ağzından, burnundan daşlanır. Xoca Müslüm haray-həşirə düşdü. Dedi:

– Vay belim qırıldı. Uşaq ölüür.

Aldı sazi əlinə, görək nə dedi:

Sayat bala, dur babanı şad eylə,  
Oyan xabdan, qalx ayağa, ay quzu.  
Dağıtginən dərt-qəmimi, gəl dilə,  
Haqq veribdir səni mənə pay, quzu.

Duruban soyginən narınc turuncu,  
Şadiman eylə bu könüldə rənci  
Gah oyna aşıq-qoz, gah da şətrənci,  
Gah istəsən tökək, içək çay, quzu.

Sağ yatmışdın qulluğunda, bala, sən,  
Nədən düşdün belə müşkül hala sən?  
Baban qəddin döndərmisən dala sən,  
Mən necə etməyim ahla vay, quzu.

Xoca Müslüm gördü oğlu oyanmır, gün də günortadan əyi-lib gedir. Yenə sazi götürüb söz deyəsi oldu.

Ox, nə ola Sayatbəyim oyana,  
Aça gözlərini görəm, ay mədət.  
Allahın yoluna bir istəyənə,  
Götürüb min qızıl verəm, ay mədət.

Gün gəlir, günorta aya doyudu,  
Oyanmadı, əl-ayağım soyudu.  
Ağla gözüm, ağlamağın toyudu,  
İnnən belə mən gülmərəm, ay mədət.

Atasından almış idim əmanət,  
Əmanətə haqq etməsin xəyanət.

Xoca Müslüm, səndə yoxmuş dəyanət,  
Əvvəl-axır baxtı kürəm, ay mədət.

Söz tamam oldu, oğlu yenə oyanmadı. Halı daha da xarablaşır. Ağızından bir az da köpük çox daşdanır. Axşam qaranlığı çökür. Kişi fikirləşdi ki, bəlkə indi oyanar. Sazını götürüb görək nə dedi:

Axşam olub, qaş qaraldı,  
Dur xabidən oyan, bala.  
Neçin belə hala düşdün,  
Et sırrini əyan, bala.

Şirin deyib, xoş danışdın,  
Gülürdün səhər-axşam.  
Dur babana söykənginən  
Onu zülmə qoyan, bala.

Yetişib can hulqumuma,  
Oynayır gözüm, qaşım  
Atana nə cavab verim,  
Sorsa altı qardaşın.

Gəl, qullar, mən ağlayım.  
Siz səsimə səs qoşun.  
Necə deyim ərzi-halım.  
Allaha əyan balam.

Allah, məni bu cavanın  
Yolunda təslim elə.  
Çünki buna sədəqəyəm,  
Övladım, əslim eylə.

Gəlin qullar, aqlaşalım,  
Bu Qoca Müslüm ilə.  
Axırətə meyl eyləyib  
Kamin almayan, bala.

Oğlan yenə oyanmadı. Adam yatınca gözlədilər. Hamının əhvalı poran, keyfi pozğun idi. Gözlədilər, oyanmadı. Xoruz bir ağız banlayana qədər gözlədilər.

Belə güman eylədilər ki, səhərə yaxın oyanar, ya da keçinər. Yenə oyanmadı. Xoca Müslüm sazi əlinə alıb ağlaya-ağlaya oxuyaşı oldu. Görək nə dedi:

Qənəd döyüdü ərşin, yerin xoruzu,  
Avazın çatıbdır qulağa, bala.  
Dan yerinə təzə səda düşübdür,  
Oyanıb, qalxıban ayağa, bala.

Kim qarğadı, şirin badən şor oldu,  
Ağlamaqdan baban gözü kor oldu.  
Bu dərd mənə əvvəl gündən zor oldu,  
Necə qatlaşım mən bu dağa, bala?

Xoca Müslüm ağlar a zarı-zarı,  
Atan yanındayam şərmi misarı,  
Malim, mülküm, sənin neyniyəm vari,  
Çevirrəm başına sədəqə, bala.

Oğlan yenə oyanmadı. Səhər açıldı. Xoca Müslüm fikirləşdi ki, bir də sazi alım deyim. Görək nə çıxır. Bəlkə allahın rəhmi gəldi, oyandı. Aldı sazi görək nə dedi:

Sayat bəyim səhər oldu,  
Qalxdı karvan, yola düşdü.

Qəm-hicran cana doydu,  
Baxt iqbalin qala düşdü.

Gül ağızından köpük daşdı,  
Daşiban yanlara aşdı,  
Gözüm qanlı, bağrim bişdi,  
Qollarım sağ-sola düşdü.

Göyərçinin göy balası,  
Humay quşun ay balası,  
Müslümün uca qalası.  
Nədən belə hala düşdü?

Gördü oğlan yenə oyanmadı. Lənət şeytana deyib əlinə aflatavanı götürdü, dedi:

“Mən yanılmışam, nə edirəm. Bir dəstəmaz alım, Allaha istixasa eyləyim. Üç rükət namaz qılım, bəlkə Allah səsimi eşidə”.

Çadırda çölə çıxanda gördü bir adam gəlir. Altında at, tərkində heybə, heybənin içi kitab dolu. Dedi:

- A, bu, dərvishdir. Gəlsin, dərdimi açıb buna deyim.
- Bəlkə bir çarə eylədi.
- Salam.
- Əleykəssalam.

Dedi:

– Ay dərviş, bir baxın görün bu uşağın dərdi nədir? Bəlkə buna bir əlac tapasan?

Çadırda girdilər. Xoca Müslüm içəri girən kimi ağlamağa başladı. Gördü ki oğlanın hali ləp xarabdır. O ağlayanda dərviş sazi götürdü görək nə deyir:

*Dərviş:*

Xoca Müslüm, gəl bu qədər ağlama,  
Eşidər naləni oyanar indi.

Bu cavanın ciyərini dağlama,  
Piltə tək alışib lap yanar indi.

*Xoca Müslüm:*

Ağa dərviş, nə sorarsan halımı,  
Görmürsənmi yatan cavanı, dərviş?  
Yolunda xərclərəm bütün malımı,  
Tapılmır dərdinin dərmanı, dərviş.

*Dərviş:*

Şükür həqqə hələ bunda adam var,  
Xəcalətin qabağında adam var.  
Əlbət bunu dərdə salan adam var,  
Yetişə üstünə, o yanar indi.

*Xoca Müslüm:*

Əylənin karvanım yolda qalıbdır,  
Tökülüb dövətim çöldə qalıbdır.  
Baş yastıqda, əlim əldə qalıbdır.  
Babasının aman zamanı, dərviş.

*Dərviş:*

Mən dərvişəm, yetimlərə fədayam,  
Sayad bəyin üzü oxşar bir aya  
Qıl namazın, üzün çevir Xudaya,  
Keçər şəfahətin, oyanar indi.

*Xoca Müslüm:*

Əzəldən cismimdə vardır bir yara,  
Bu sağaldar deyə düşdüm diyara.  
Necə ağlaması Müslüm biçara,  
Babasının aman-zamanı, dərviş.

Xoca bu sözləri deyib eşiyyə çıxdı. Dərviş də çölə çıxdı. Xoca təzədən içəri girdi ki, pul gətirib dərvişə versin. Qayıdanda dərvişi görmədi. Hər tərəfi axtardı, dərviş tapılmadı. Təəssüf eylədi. Yenə çadırı girdi, aldı sazi, bu dəfə sözü özü tək deyəsi oldu.

Aman Allah, qıyma belə göyçəyə,  
Yusifimi, Züleyxaya bağışla.  
Aya bənzər bunun teli, birçəyi,  
Qaşları həmdəmi aya bağışla.

Batırmışam bu torpağa bir Sayat,  
Adın varıb, qoydum dübara ayat.  
İnsaf eylə, etmə məni namurad,  
Ol Kəbeyi-Beytullaya bağışla.

Bir babası sığallasın üzünü,  
Bir anası sürmələsin gözünü,  
Bir Mülüm eşitsin şirin sözünü,  
Ol həbibi Mustafaya bağışla.

Bu sözləri deyib getdi. Namazın vaxtı çatır, keçib namazını qılmağa. Dedi:

– Pənah Allaha, ölürlər, qalar da ki, qalar.

Namaza başlayanda Sayatbəy oyandı, ağılı başına gəldi, ayağa durdu. Gördü çadırda heç kəs yoxdur. Sazi divardan götürdü, görək saznan nə deyir:

Aşıqlığı hərdən qıldın təmənnah,  
Bu işi özümə ya mən eylədim.  
Cəfasın çekib səfasın görmədim,  
Yanıldım ya Xuda, ya mən eylədim.

Rast gəldim bir çeşmi cadu bəlayə,  
Qələm qaşlı tənə edir balayə,

Ol səbəbdən başım düşdü bəlayə,  
Mənzilimi indi Yəmən eylədim.

Məcnun oldu Qeys içibən butasın,  
Avçı pusub gözlər maral butasın.  
Sayat bəydir, Sayalisa butası,  
Açdı rüxsarımı, yaman eylədim.

Babası namaz qıldıgı yerdə çadırı dinşeyirdi. Səs eşidib mat qaldı. Öz-özünə dedi:

“Pərvərdigara bu nə sirdir? Oxuyan kim ola?”

Sayat sözü eşidən kimi namazını yarımcıq qoyub qaşa-qaşa gəldi. Sayat bəyin boynuna sarılıb qucaqladı, üzündən-gözündən döñə-dönə öpdü. Karvana bir şadlıq gəldi. Samavara od saldılar. Ocaq qaladılar. Kabab çəkdilər. Yemək-içmək hazırladılar. Axırda köç eyləyib yol başladılar. Buxaraya tərəf getdilər. Gedib yerlərinə düşdülər. Babası onu naz-nemət içində saxladı. Yidirtdi, içirtdi. Keyf məclisləri qurdurdu. Şadlıqlar eylədi. Amma gördü ki, oğlanın hali o hal deyil. Heç özünə gəlmir. Üzü gülmür ki gülmür.

Bir axşam evlərində oturduqları zaman sazi aldı ki, oğlunun qaşqabağını açmaq üçün bir-iki kəlmə söz desin. Görək nə deyir:

*Xoca Müslüm:*

Sayat balam, o gözəllik səndədir,  
Sənin sərin taxtı taca yaraşır.  
Əbrişimdən tikdirdiyim xələtlər,  
Qamətinə ucdn-uca yaraşır.

*Sayatbəy:*

Kamalliya dərs öyrətmək nə lazıim,  
Mən tək kamalsıza həccə yaraşar.  
Keyf əhlilər geyər xələt məxmərdən,  
Ürəyi qəmliyə necə yaraşar.

*Xoca Müslüm:*

Sən bülbülsən quba qazlar içində,  
Fəsih dilsən xoş avazlar içində.  
Geyinib gəzərsən qızlar içində  
Yaza gündüz, qışa gecə yaraşır.

*Sayatbəy:*

Baba, neyçin mənə belə söz atmaq,  
Deyilən söhbəti neyçin uzatmaq,  
Butasından özgəsinə göz atmaq  
Oğraşa, qəhbəyə, bicə yaraşır.

*Xoca Müslüm:*

Dünya pis dünyadır, axırı viran,  
İxtiyar əldəykən sürginən dövran.  
Cavan cavan ilə eyləsən seyran,  
Müslüm tək piranə qoca yaraşır.

*Sayatbəy:*

Baba, neyçin öz sözündə durmazsan?  
Cavan cavana layiq görməzsən?  
Mən istəyən qızı neyçin verməzsən?  
Sayat Sayalıya necə yaraşır.

Söz tamama yetişdi. Kişi gördü ki, bunu saxlamaq mümkün deyil. Dedi:

– Aparım bunu, ata-anasına verim. Başına xata-zad gələr. Aradan müqəssir ollam.

Səhər açıldı, məsələni oğluna açdı. Dedi:

– Qalx, gedək atanın yanına. Səni mənə verərlər, halallaşıb gələrik. Verməzlər, qalarsan atangildə. Olar bilər, sən bilərsən.

Oğlanı da götürüb getdi. Ata-anası onları çox böyük hörmət, izzətlə qarşılıdı. Oğlanın boynundan, üzündən, gözündən öpdülər. Şadlıq eylədilər. Yedilər, içdilər. Aldı Sayatbəy görək anasına nə deyir:

Bir minnətə gəlmışəm  
Yanına aman, nənə,  
Minnətim eylə qəbul,  
Qəddimdir kaman, nənə.

Adım zərif, özüm arif,  
Hər bir işdən halisan.  
Həm ədəbdə, həm mərfətdə  
Dəryayı ümman, nənə.

Bir səfərə düşdü yolum,  
Yalnız gücüm çatmayırlar,  
Yalvarıramsa babama,  
Babam mənlə getməyir.

Çoxdur mənə tay olanlar,  
Heç kəsi meylim tutmayırlar,  
Eşit, deyim bu dərdimi,  
Sən olginən dərman, nənə.

Duz-çörəyin halal eylə,  
Balan qalib dilbəsdə,  
Şükür Haqqa, möhtac döyləm  
Nə düşmənə, nə dosta,

Dövlətin həddən ziyada,  
Yeyib yat böyrün üstə.  
Sayat bəyin şirin canı  
Canına qurban, nənə.

Sözünü tamam eylədi. Anası dedi:

– Balam, bu nə əhvalatdır? Bu uşaq nə istəyir?

Xoca Müslüm əhvalatı açıb söylədi. Ata-anası dedi:

– Xoca Müslüm, biz bunu sənə vermişik. Sənin öz övladındır. Nə eyləyirsən eylə. Məsləhət sənindir.

Xoca Müslüm məsələni anlayır, ürəyində deyir: “Bəli, deməli, mən bunu götürüb Yəmən şəhərinə aparmalıyam”.

Qərəz, yedilər, içdilər, yola düşməyə hazırlaşdilar. Sayatbəy sazı alıb onlarla salamatlaşmalı oldu. Görək ata-anasına nə deyir:

Şad könlümü basdı məlal,  
Gedirəm, ana, gedirəm.  
Nitq tutuldu, dil oldu lal,  
Gedirəm, ana, gedirəm.

Heu mənim aqsaaqqal atam,  
Əf etginən cüri xətam,  
Gözü yolda qalmış butam,  
Gedirəm, ana, gedirəm.

Yeddi oğlun biri bayat,  
Çıx mövlayə, et əmanət,  
Elə bilin yoxdur Sayat,  
Gedirəm, ana, gedirəm.

Salamatlaşış ayrıldılar. Xoca Müslümün evinə gəldilər. Evdən yemək-içmək, pul götürüb sazlarını tarazladılar, yola hazırlaşdilar.

Bəli, piyada yol başladılar. Dərvish kimi düzlərə düşdülər. Bunlar getməkdə olsun. Sizə kimdən xəbər verim, Sayalı xanımdan.

Sayalı xanım yatmışdı. Yuxudan oyandı. Qul, qarabaşı çağırdı. Dedi:

– Qızlar, mənə bir saz tapın.

Qulluqçular cəld gedib bazardan bir saz alıb gətirdilər. Sayalı xanım sazı götürüb basdı sineyi sandığına. Aldı görək nə deyir:

Gəlib məni dərdə salıb gedibdir,  
Öz sərrini özü qanmış bəzirgan.  
Əqlimi sərimdən alıb gedibdir,  
Bəd gəlməmiş, çərxi dönmüş bəzirgan.

Ölməyibən neçə illər qalasan,  
Mənim kimi sinə dağlı qalasan,  
İl uzunu xəstə, ağlar qalasan,  
Yanağı saralıb solmuş bəzirgan.

Buxaranın fitnəkarı bəzirgan,  
Sayatbəyin sevdakarı bəzirgan,  
Sayalının sehrikarı bəzirgan,  
Bəd gəlməmiş, boynu sınmış bəzirgan.

Sayalı xanım o gündən saz götürüb şəhəri gəzəsi oldu. Harda aşiq görürdüsə yanına gedib çalıb-çağırıb deyişirdi. Bu burda calmaqda-çağırmada olsun, sizə kimdən xəbər verim yol gedən Xoca Müslüm ilə Sayatbəydən.

Onlar az getdilər, çox getdilər həmən o kölgəli, ağaçlı bulağ'a çatdilar. Xoca Müslüm istədi bir az burda dayanıb dincəlsin, yuxulasın. Oğlan dayanmaq istəmədi. Babasına da deyə bilmədi. Dəli qoyun kimi gəzməyə başladı. Xoca Müslüm söykənən kimi gözünə yuxu getdi. Oğlan o yan-bu yana gəzirdi. Gördü uzaqdan qoyun sürüsü gəlir. Qoyunun doğan vaxtı idi. İstədi getsin, qoyun-quzu ilə bir az oynasıń. Gözü göyə baxa-baxa gedirdi. Birdən ayağının altını görməyib Nuh əyyamından qalmış qırx arşın dərinlikdə bir quyuya guppagupla düşdü.

Bəli, bu quyuda qalmaqda olsun. Babası oyandı, gördü Sayatbəy yoxdur. Durdu cəld bir yana yüyürdü. Tapmadı. Gördü qoyun sürüsü var. Çobanın yanına gəldi. Çoban gördü qoyunun qırağında bir adam hərlənir. Bu haramzada oğlu yəqin qoyunu oğurlamağa gəlib. Çomağı götürüb cumdu bunun üstünə. Dedi:

– Əuə, köpək oğlu, günün günorta çığı qoyun oğurlamağa gəlmisən?

Xoca Müslüm dedi:

– Oğul, mərifətin olsun, söyüş söymə. Mən oğru deyiləm. Sözüm var.

Çoban da baxdı gördü ki, bunun sazi var. Özü də heç oğruya oxşamır. Onu dinlədi. Görək Xoca Müslüm nə deyir:

Mənim burda bir övladım var idi,  
Heyf düzdə itirmişəm, bu çoban.  
Çox axtarıb yorulmuşam, tapmiram,  
İzin bura gətirmişəm, ad çoban.

Çoban dedi:

– Ay axmaq kişi, mən adam oğrusuyam? Çıx burdan get. Sən heç düz adama oxşamırsan. Başımı aldadıb qoyun oğurlamaq istəyirsən.

Dedi:

– Ay çoban, dalına qulaq as.

Görək nə deyir:

Həsrətiydim, üzərindən doymazdım,  
Gündüzlər, gecələr ayrı uymazdım,  
Bir saat gözüm dən yana qoymazdım,  
Heyf, işi ötürmüşəm, ay çoban.

Bu Müslümü kim yetirsə Sayata,  
Səbəb eylər yuz axçadan ziyada,

Varım, yoxum bircə odur dünyada,  
Nə zillətlə yetirmişəm, ay çoban.

Söz tamama yetişdi, çoban dedi:

– Qardaş, mən adam-zad görməmişəm çıx get Allahı sevərsən.

Xoca Müslümün keyfi pozuldu. Bulağın başına qayıtdı. Xif-fətindən ölüb gedəsi oldu.

Sənə kimdən xəbər verim quyudakı Sayatbəy dən. Quyuda saz alıb söz oxuyası oldu. Dedi:

– Bir saz çalıım, oxuyum, görək bəlkə dadıma çatan oldu. Aldı görək nə deyir:

Beyqəfildən gəlib düşdüm bu cağa,  
Yazıqam, bucaqda saxlama məni.  
İsmayııl tək boyun verdim bucağa,  
İnşallah, kəsmədi bıçaq da məni.

Tullayıb dəryaya, ay bada verən,  
Cavan ömrü, ey a bada verən,  
Yetiş üstə hey, a bada verən,  
Yazıqam, saxlama bıçaqda məni.

Sayat bəyin canı darda qalmışdır,  
Babasının yanrı yerdə qalmışdır.  
Sayalının gözü yolda qalmışdır,  
Yazıqdır, saxlama bu çağda məni.

Sözünü tamam eylədi, badə verən qoca zühur oldu. Quyuya enib onu quyudan çıxartdı. Dedi:

– Haramzadanın oğlu haramzada, bir də yol gedəndə adam oğlu kimi yol get. Gözün dala-qabağa baxmasın.

Sözünü deyib qeybə çəkildi. Sayatbəy yüyürə-yüyürə

babasının yanına gəldi. Gördü babası yatır, aldı sazı görək onu oyatmaq üçün nə deyir:

Qalx ayağa, Müslüm baba,  
Gəlmışəm, baba, gəlmışəm.  
Fələk verdi dərdə dava,  
Gəlmışəm, baba, gəlmışəm.

Beyqəfildən düşdüm çağ'a,  
Yalvarmışım şahlar şaha,  
Çıxarıban saldı rahat,  
Gəlmışəm, baba, gəlmışəm.

Bizə dəyən dil oxudur,  
Dərdimə çarə yoxudu.  
Sənə deyən bu yuxudur,  
Gəlmışəm, baba, gəlmışəm.

Babası yuxudan oyandı. Dedi:

– Ay oğul, niyə belə eyləyişən?

Müxtəsər, oğlu başına gələni söylədi. Yığışılıb yola düşdülər. Az getdilər, çox getdilər Yəmən şəhərinə yaxınlaşdırılar. Gör-dülər ki, qoruqlarda buzovçu buzovları kölgəyə yiğir. Günorta vaxtıdır. Bir doppunun ağızına qarın dərisi bağlayıb iki də çöp gö-türüb tappıldadır. Sayatbəy dedi:

– Baba, o buzovçunun yanına gedək. Bir az dincələk, həm də əhval bilək.

Buzovçunun yanına gəldilər.

– Salam-əleykəssalam.

– Aşıq qardaşlar, xoş gəlmisiniz. Götürün sazinizi çalın, bir qulaq asaq görək nə təhər oxuyursunuz.

Xoca Müslüm sazını çıxardıb çalası oldu. Buzovçular oynadılar. Dedilər:

— Ay qoca kişi, bu sazını ver bu cavan oğlan da çalsın. O səndən yaxşı çalar.

Aldı Sayatbəy görək babasını bəyənməyən buzovçuya nə deyir:

Müslüm baba, sən qulaq as  
Vəsfin edim daz keçəlin.  
Canımda var eşq həvəsi,  
Başı sərəndaz keçəlin.

Bax, bu keçəlin işinə,  
Papağı basıb başına,  
Heç əsla gəlməz xoşuna,  
Üç ay yazla yay keçəlin.

Bax, bu keçəlin oynuna,  
Gərtmən tökülüb boynuna.  
Gör nə girişib beyninə,  
Sayat çalan saz keçəlin.

Sözünü tamam eylədi, buzovçu keçəl dedi:

— Mənə qonaq olun.

Bir az gözlədilər. Buzov qayıdası vaxt oldu. Xoca Müslüm dedi:

— Oğul, gedək. Dərviş adamıq. Bu keçələ qonaq olaq görək başımıza nə iş gəlir.

Evə çatanda qapıdan içəri girməmiş dayandılar. Keçəl dedi:

— Mənim çox bir pis anam var. Qonaq gələndə mır-mır mırıldar. Əvvəl mən girim, siz sonra gəlib deyin: “Allah qonağı istiyarsınız mı?”

Keçəl içəri girdi. Bunlar ondan sonra girdilər. Gördülər həyatın ortasında bir qarı əyləşib. Gözləri gömgöy, qabağında bir cəhrə dizbədiz ip əyirir.

– Salam, qarı nənə.

– Əleykəssalam.

– Qarı nənə, bizi qonaq elərsənmi?

Qarı baxdı gördü ki, bunların biri bozburutlu kişidir. Biri də qəşəng bir oğlan. Dedi:

– Zərər yoxdur qalın. Ürəyində də dedi:

"Bunları bir qonaq saxlayaram, bəlkə bir az xeyri dəydi".

Gətirib altlarına palaz saldı. Dedi:

– Hələ bir oturun, oxuyun görək siz nə çalansınız?

Ustalığınız nədir?

Sayatbəy görək nə dedi:

Bülbül kimi bağdan bağa gəlmışəm,  
Dolanıram qızıl gülə, ay nənə.  
Divanəyəm, dağa, daşa düşmüşəm,  
Bir Leyli tək şirin dilə, ay nənə.

Qarı dedi:

– Heç qanmiram sən nə oxuyursan. Bu nə oxumaqdır? Sayatbəy dərdli idi. Görək sözünün dal bəndində nə deyir:

Cavan ikən əlif qəddimi əyib,  
Dostu ağlar, düşməni şad qoyub.  
Qohum-qardaş, dost-aşnanı yad qoyub  
Düşmüşəm çöllərdən çölə, ay nənə.  
Mən oğluyam, bu da mənim atamdır,  
Buna dəyən mənim şərim, xatamdır.  
Adım Sayad, Sayalı da butamdır,  
Onunçun gəlmışəm elə, ay nənə.

Sözünü tamam eylədi. Qarı dedi:

– Vallah, sənin sözlərindən heç bir şey başa düşə bilmirəm.

Bir sazı ver görək bu kişi nə təhər çalır.

Aldı Xoca Müslüm görək oğlunu bəyənməyən qariya nə deyir:

Sayat balam bülbül kimi şaqqıldar,  
Nə anlasın bundan fiqarə qarı?  
Qancıq eşşək dodaqların şappıldar,  
Dişlərim findadır mağara qarı.

Qarı dedi:

– Bax, bunu mən başa düşdüm. Sözü aydın deyir. Sağ ol aşiq, dalını de gəlsin.

Xoca Müslüm davam etdi.

Ayıb yoxdur sifətinə, şüuruna,  
Yixıb yerə, yer verəsən buruna.  
Qandırmaqçun lazım ərikdən zurna.  
Yanında cökədən nağara qarı.

Qarı dedi:

– Sağ ol, hamısını başa düşdüm. Nağara, mağara, zurna. Səni burdan beş il getməyə qoymayacağam.

Xoca Müslüm dedi:

Miislümü yanında saxlayır beş il,  
O murdar gözləri kələzdən yesil,  
Olaydı bəhməzli bir qazan xaşıl,  
Pörtdədib tökəydi dağara qarı.

Bəli, axşam oldu, bunlar burda gecə qalası oldular. Buzovçu da bilməz adamlar kimi içəri girdi.

– Vay, aşıqlar, xoş gəlmisiniz, səfa gətirmisiniz. Çalıb-oynayıb keyf eyləyək.

Qərəz gecə yixildilar, yatdilar. Qarı gecə durub Xoca Mü-

lümün yanına girdi. Xoca dedi:

— Allahdan qorx, əl götür məndən, ay Allahın çəpəli. Biz buraya belə işdən ötəri gəlməmişik.

Qarı əl çəkmədi. Xoca Müslüm də səhərə kimi yata bilmədi. Onlar süpürüşə-süpürüşə qaldılar.

Səhər açıldı, üstümə xeyir açılsın. Bunlar burda olmaqdə olsun sizə kimdən xəbər verim Muxtar paşanın qızı Sayalı xanımdan.

Sayalı xanım vaqyada gördü ki, Sayatbəy Yəmən şəhərinə gəlibdi. Sabah ertədən durdu, qul, qarabaşı yanına çağırıldı. Aldı sazin görək onlara nə deyir:

Yatmışdım, yaman gördüm huşumda,  
Qızlar, yarım bu şəhərə gəlibdir.  
Mən şöləni yanan gördüm başımda,  
Qızlar, yarım bu şəhərə gəlibdir.

Gedin, qızlar, bu şəhəri dolanın,  
Canı yansın məni dərdə salanın,  
Gəzin bu şəhəri, xəbərdar olun,  
Qızlar, yarım bu şəhərə gəlibdir.

Sayalıyam, baxtım yaman görünürəm,  
Gələndən, gedəndən xəbər alıram,  
Muştuluğa bir dəst paltar verirəm.  
Qızlar, yarım bu şəhərə gəlibdər.

Sözünü tamam eylədi. Qızlar da qısır əmən qızlar idi. Onlara tapşırıldı ki, hərəniz bir yana dağılın. Yollara baxın. Küçələri, şəhərin qapılarını kəsin. Harda sazlı aşiq görsəniz qabağınıza qatıb gətirəsiniz.

Qızlar şəhərə dağıldılar. Bir neçəsi də şəhərdən kənara çıxdı. Sizə kimdən xəbər verim, qarının evində qalan Xoca

Müslüm və Sayatbəydən. Xoca Müslüm oğlunu qarının evində qoyub özü getdi şəhərə. Dedi:

– Gedim bir xəbər öyrənim, gəlim. Görüm nə var, nə yox.

Durub yola düşdü. Şəhərin qapısından içəri girən kimi qıṣır əmən qızlar onu yaxaladı. Tutub apardılar Sayalı xanımın yanına. Xoca Müslüm dedi:

– Aha o hədə ki, mənə gəlmışdı, gördüyüünü də görmüşdü. İndi hayfinı məndən çıxacaq.

Xoca Müslümü apardılar Sayalı xanımın yanına. Sayalı nə qədər ondan kim olduğunu, nəçi olduğunu, hardan gəlib haraya getdiyini soruştusa Xoca Müslüm dinmədi. Axırda Sayalı xanım aldı sazı görək nə deyir:

*Sayalı:*

Qoca aşıq, söylə görüm dərdini,  
Sən nə işə şah-divana gəlmisən?  
Tərk etmisən vətənini, yurdunu,  
Əcəb ölüm meydanma gəlmisən.

*Xoca Müslüm:*

Bir bülbüllə mən çıxmışam seyrana,  
Qızıl gülün xəndanına gəlmisəm.  
Pərvanə tək qalib o yana-yana,  
Şəm odunun suzanına gəlmisəm.

*Sayalı:*

Qoca aşıq, indi bildim işini,  
Üzə gülüb sınavaram dışını,  
Vaxtkən qaçırt, yeşirt yekə başını,  
Əcəb ölüm meydanına gəlmisən.

*Xoca Müslüm:*

Heç ölümdən qorxmayıram burda mən,  
Sözümüz söylərəm düşən yerdə mən,  
Giriftaram bir davasız dərdə mən,  
Sən təbibin dərmanına gəlmışəm.

*Sayalı:*

Buxaranın fitnəkarı bəzirgan,  
Sayad bəyin sövdagarı bəzirgan,  
Sayalının xırıdırı bəzirgan,  
Əcəb ölüm peymanına gəlmisən.

*Xoca Müslüm:*

Adım Müslüm, mən bəzirgan deyiləm,  
Nə süsənəm, nə sünbüləm, nə güləm.  
Nə ağlaram, nə qəmginəm, nə güləm,  
Muxtar paşa divanına gəlmışəm.

*Sayalı dedi:*

– Aparın bunu zindana salın.

Xoca Müslümü aparıb dustaq eylədilər. Xoca Müslüm inanmırkı, dalına baxırdı ki, yəqin qız zarafat eyləyir. Amma gördü gerçəkdən aparırlar. Qız da öz aləmində hələ gülürdü.

Xoca Müslüm baxıb gördü ki, daha dustağə gedir, aldı sazi görək nə dedi:

*Xoca Müslüni:*

Dərdim çoxdur, qan ağlaram,  
Dərdsiz-qəmsiz gülən xanım.  
Başıma qara bağlaram,  
Saralıban solan xanım.

*Sayalı:*

Rast gəlmisən yay, oxuna,  
Piyaləsi dolan aşıq.  
Tanıtmışam mən çoxuna,  
Ədəb-ərkan olan aşıq.

*Xoca Müslüm:*

İncitməyin fuqaranı,  
Təbibsən, bağla yaranı,  
Zindana mən biçaranı  
Nahaq yerə salan xanım.

*Sayalı:*

Gül üzümdür aya təşbeh,  
Qələm qaşım yaya təşbeh,  
Eşqim dəryaya təşbeh,  
Dərd oluban qalan aşıq.

*Xoca Müslüm:*

Müslüm ağlar məlalətdən,  
Mən tək ölləm xəcalətdən,  
Qorxum yoxdur ədalətdən,  
Saralıban solan xanım.

*Sayalı:*

Hələ yeri gir qalaya,  
Yat orada çapalaya,  
Dağ çəkibsən Sayhiya,  
Söyləyirsən yalan aşıq.

Sözünü tamam elədi. Xoca Müslümü dama saldılar. Sayalı qızlara əmr verdi ki:

– Gedin şəhərin kənarına, yolları kəsin, yenə aşiq gəlsə, tutun gətirin.

Qızlar getdilər, yenə yolları kəsdilər.

Sizə kimdən xəbər verim Sayatbəyədən. Qarı o birisi gecə bunu da incitdi. Zinhara gətirdi. Oğlan bir-iki gün gözlədi, babası gəlmədi. Axırda sazını götürüb yola çıxdı. Şəhərin kənarına çatar-çatmaz qızlar bunu basmarriyib apardılar. Düz Sayalının yanına gətirdilər. Oğlan dedi: – Hə, babam bunun dustağıdır.

Sayatbəy heç bir şey demədi. Sayalı onu ha oxşadı, danışdırıcı, güldürdü, amma Sayadbəy dinmədi. Sayalı dedi:

– Qızlar sazı buraya gətirin.

*Sayalı:*

Xoş gəlmisən, oğlan, bizim ellərə,  
Söylə, danış, olum dilin qurbanı.  
Nə düşüsən fitnələrə, çöllərə,  
Söylə, danış, olum dilin qurbanı.

*Sayatbəy:*

Nə söyləyim, lal edibsən dilimi,  
Aman xanım, azad eylə babamı  
Cavan ikən sindirıbsan belimi,  
Aman xanım, azad eylə babamı.

*Sayalı:*

Sənin baban sindirmişdi sözümü,  
Ol səbəbdən bir göstərdim özümü,  
Tənə edib yaşlandırma gözümü,  
Söylə, danış, olum dilin qurbanı.

*Sayatbəy:*

Əfv etginən, ağlı başdan çəşibdir,  
Qoca quldur, doxsanından aşibdir,  
Mən sarıdan pis bəlaya düşübdür,  
Aman xanım, azad eylə babamı.

*Sayalı:*

Çünki bülbül gəlib qonub budağa,  
Babasını gətirin bu otağa.  
Sayalı da Sayadbəyə sadağa,  
Söylə, danış, olum dilin qurbanı.

*Sayatbəy:*

Buxaradan gəlməliyim yamandır,  
Aman xanım, mürvət eylə amandır.  
Sayatbəylə Sayalıya qurbanı,  
Aman xanım, azad eylə babamı.

Söz qurtardı. Sayalı hökm verdi. Xoca Müslümü zindandan gətirdilər. Oturub söhbətə başladılar. Hamısı çox sevindi. Süfrə salındı, yedilər, içdilər, Sayalı dedi:

— İndi mən muradıma çatdım. Ancaq bir məsələ var ki, bu iş atamsız ola bilməz. Mən qızam, öz başıma iş tutə bilmərəm. Gedək bir atama da minnət eləyək, razılıq versin. E1 adət etdiyi üzrə toy eliyək.

Sayatbəy sazını götürüb Muxtar paşanın sarayına getdi. Paşanın hüzuruna girib görək ona nə dedi:

Şükvə qıllam, yet ərzimə,  
Eşit dadım, şahım, mənim.  
Kim yetişsin bu mərzimə,  
Eşit dadım, şahım, mənim.

Budur ərzim, şahım sənə,  
Butamı bağışla mənə.  
Gəlməkliyim bu Yəmənə,  
Eşit dadım, şahım, mənim.

Eşq əhlinin atasıyam,  
Əməyindən tutasıyam.  
Sayalının butasıyam,  
Sayatbəydi adım, şahım.

Muxtar paşa məsələni başa düşdü. Qızın bənd olduğu oğlan bu olduğunu anladı. Vəzir-vəkilinə xəbər verdi ki, camaat yiğilsin. Bunların doğrudan o adamlar olduğunu yoxlasın. Və imtahan eyləsinlər. Düz olsa, qanun-qayda ilə toy busatı qurulsun. Camaat yiğildi, Muxtar paşa Sayatbəyi imtahan eyləyəsi oldu. Əlli yaşına çatmış bir qız var idi. Heç kəs almırıldı. Bir də Sayalının yanında qulluq eliyən bir kifir qaravaş vardı. Üç adam: Sayalı, Məcazi xanım, bir də qaravaş hərəsi məcməiyə bir alma qoydu. Paşa vəzirə dedi:

– Əyər Sayatbəy məcməidə qoyulan almalardan hansını Sayalı qoyduğunu tapsa qız onundur.

Bəli, götirdilər. Sayatbəyin gözünü yeddi qat bez ilə bərk-bərk bağladılar. Sazı verdilər əlinə. Almaları qoyanları bir-bir söyləməsini təklif elədilər.

Məcazi xanım deyirdi: “kaş mənim almamı götürəydi”. Aldı Sayatbəy görək nə dedi.

*Sayat:*

Muxtar paşa işimizi duyubdur,  
Səni göndərmək bəhanədir, alma.  
Birincini qaravaş Mehri qoyubdur,  
Bilənə çox böyük təhnədir alma.

Şikayətim vardır gecə-gündüzdən,  
Aşdırıcı dərdimi, aşırı yüzdən.  
İkinci sovqatdır Məcazi qızdan,  
Töhfəsi özü tək köhnədir, alma.

Sayad, sərvidir boyu dilbərin,  
Boyundan şirindir suyu dilbərin,  
Ətrdən iyildir mui dilbərin,  
Qismətim deyilsə, bəs nədir, alma?

Hamı dedi:

– Əhsən. Bu kişinin öz butasıdır. Yarını tanıdı.  
Mollaya xəbər verdilər. Molla gəldi, kəbin kəsdilər. Beş gün-  
beş gecə toy elədilər. Sayatbəylə Sayalı xanımı bir-birinə tapşırdılar.

Yığılıb toya gələn  
qohum-qardaşı bu bəyin,  
Cümləniz edin dua,  
xoş keçsin işi bu bəyin.  
Üstünə kölgə salsın  
ol Humay quşu bu bəyin,  
Sürübən sövqi səfa  
yüz olsun yaşı bu bəyin.  
Həmişə bahar olsun  
payızı, qışı bu bəyin.  
Nə qəşəng geyiniblər  
yanında duran yançılar,  
Hərəsi başı üstə hazır  
durur qulluqçular.  
Məclisi yola salır,  
dolanır böyük kişilər,  
İnşallah, günbəgündən  
daha da baxtı açılar

Açılsın, tutulmasın  
Qabağı, qaşı bu bəyin.

Libasın hər birisi  
yaxşı yaraşır boyuna,  
Yığışıb dost-aşnası,  
cəmisi gəlib toyuna,  
Kimisi əl salıban,  
kimisi girər oyuna,  
İki gün şadlıq edər,  
sonra tapşırar evinə.  
Görməsin fitnə-fəsad  
əsla başı bu bəyin.

Ey Xuda, bu bəy üçün  
dilərəm səndən bir dilək:  
Yazmasın günahını  
sol ciynində duran mələk.  
Yar ilə xoş keçinsin,  
uzun ömrünü etmə güdək.  
Nə ki, var mətləbini  
yetirginən, çərxi-fələk,  
Bol olsun yavanlığı.  
əppəyi, aşı bu bəyin.

Bu bəyin Hatəm kimi  
adı yayılsın aləmə,  
Yığılıb dost-aşnası,  
cümləsi gəlsin salama.  
Yançılарın hər birisi  
oxşayır Zala, Rüstəmə,  
Vəsf edər sözün tamama.  
xidmətkarı Molla Cuma

Görər nə şəfqət eliyər  
Sağdış, soldışı bu bəyin.

Qərəz Muxtar paşa qoşun verib göndərdi onları öz yerinə.  
Xoca Müslüm və Sayatbəy qoşunnan Buxara şəhərinə kimi  
getdilər. Qoşun qayıtdı. Onlar ata-baba evlərində oturmuşdular.  
Keyfləri kök, damaqları çağ. Görək gördükləri işdən bir-birilərinə  
nə deyirlər.

*Müslüm:*

Yarın etdi imtəhan,  
Bixəbərsən ondan, bala.  
Bir hərbə, bir həmədan,  
Bixəbərsən ondan, bala.

*Sayat:*

Mənə də özün bildirdi,  
Bixəbərsən ondan, baba.  
Gah ağlatdı, gah güldürdü,  
Bixəbərsən ondan, baba.

*Müslüm:*

Qarı gecə gəldi cuşa,  
Atılıban mindi döşə,  
Bir götür hay, bir tamaşa.  
Bixəbərsən ondan, bala.

*Sayat:*


Sayatbəyəm, tuş görmüşəm,  
Xətrimi çox xoş görmüşəm.  
Sağ əlimdə quş görmüşəm,  
Bixəbərsən ondan baba.


Sözlərini tamam eylədilər. Muradlarına yetdilər. Allah hər  
kəsi öz muradına yetirsin. Onlar orda qaldı, biz burda.



# AŞIQ MİSKİNLİ VƏLINİN YARADICILIĞI

*Təqdimatçı: Hümmət Əlizadə  
Yazılıya aldı: Ərtoğrol Cavid*





## *Ortoğrol Cavid*

### MİSKİNLİ VƏLİNİN ŞEİRLƏRİ HAQQINDA

LİZADƏ tərəfindən toplanmış bu 32 parça Azərbaycan aşığılıq tarixindəki revolyusiyaya, tematik yeniliyə, müasir xalq ruhunu öyrənməyə ən münasib əsərlərdəndir. Məzmunu doğru olan bu parçaların formal tərəfləri dəxi nisbətən mükəmməldir. Az-çox yanlışlıq, zəiflik yalnız deyişmələrdə, bağlamalarda nəzərə çarpır.

Məsələn: Miskinli Veli ilə Cahanın “Deyişmə”sinin 2-ci bəndindən:

“Vəli – Mən əslim Gədəbəyli 3+4  
Üz dudub bu yanə gəldim” 4+4

Son misradakı “yanə”, kəlməsi uzadılaraq tələffüz edilməlidir (yana mənasında). Əsas yanlışlıq ilk misranın qısalığıdır. Bu tripli səhvər düzəldilsə yaxşıdır. Məs:

Mənim əslim Gədəbəyli 4+4  
Üz tutub bu yana gəldim 4+4

## Yaxud

“Çox aşıqlar mənim ilə 4+4  
Bəhs elədi burada” 4+3

2-ci misranın 2-ci bölgüsü qıсадır. Belə səhvləri düzəltmək olar, çünki ifadədəki xalqçılıx pozulmur.

*Məs:* Çox aşıqlar mənim ilə 4+4  
Bəhs elədi bax burada 4+4


Bu şeirlər çapa hazırlanarkən, redaktə edilərək, kiçik səhvlər düzəldilməlidir. Deyişmə, bağlamalarda bu tipli formal səhvlərə çox təsadüf olunması səbəbi onun üzərində mükəmməl işləməməsidir. Arabir başqa şeirlərdə də ritmikanın, metrikanın pozulması hiss olunur. Məsələn (“Qızlar” şeirinin 3-cü bəndindən):

“Bağban olan yaxşı bəslər bağıını 6+5  
Gül bülbül çağırar yarışa a qızlar”. 6+6

2-ci misranın 2-ci bölgüsü uzundur. Buradakı “a” nidasını pozurkən, heç bir şey pozulmaz. Şeirin adı da “Qızlar”dır, “A qızlar” olsaydı, “a” nidasını pozmaq o qədər də doğru olmazdı.

“Bağban olan yaxşı bəslər bağıını 6+5  
Gül bülbül çağırar yarışa, qızlar!” 6+5

Bəzən uzun-qisaliq deyil bölgü səhvi olur. Aydın olmaqçının “Bəxtəvər” şeirinin sxemاسını nəzərdən keçirək. Burda müstəzad forması təsirləri var. Bu parçadakı yanlışlıq bölgülər və sistemsiz formadadır. Qafiyələr qevslərlə göstərilib. Parça 3 bənddir.



Böyük qarışqlıq vardır.

*Oxşarlıq:* 1. Hər bənd 3 hissədən ibarətdir (8 hecalılar, 5 hecalılar və 8 hecalı beyt).

2. Kiçik misralar ayrı, bəndlərin son misraları ayrı, əvvəl-dəki 8 hecalı parçanın cüt misraları ayrı qafiyələrə malikdir.

*Fərqlər:* 1. 8 hecalılar sayı (8-11 arası), 5 hecalı misraların sayı (4-6 arası) müxtəlifdir.

2. Bölgülər müxtəlifdir, gah  $4+4$ , gah  $2+3+3$ , gah  $3+2+3$  və i.a...

Görünür ki, möhkəm sistemlilik yoxdur. Bu parçaya xüsusi

bəzəyi verən müstəzad formalı kiçik misralardır. Oxşar tərəflər ayrı-ayrı bəndlərin misraları arasında da vardır.

I bəndin ilk 8 hecalılar hissəsində 4+4  
3+2+3 ] beyt forması

4 dəfə təkrar olur (bir yerdə      3+4      səhvi var).  
                                        3+2+3 ]

II bəndin ilk hissəsində 4+4

4+4

4+4

3+2+3, dörtlük forması 3 dəfə tək-

rar olur (3-cü dəfə son misranın yoxluğu ilə). III bənddə isə I-nin təsirləri var (pozuq halda).

“Dodaxdəyməz”də başqa bir şey marağı cəlb edir. Neçin bu parça dodaxdəyməz deyə adlanır. Bunun üçün “b” və “m” samitləri olmamalı idi. Lakin 14-cü misradan başlayaraq bu qanun pozulur.

“Yenə addım gəndən gəda,

Dərdinə dərman olmaz.

Təbib loğmandan danış...

Canan deyib, can qoymuşam

Bir gözəlin yolunda

Eşitmışəm sorağını

Canbaxçanın elində

Mən səni deyib gəldim

Azərbaycandan, gözəl...”

Görüldüyü üzrə altından xətt çəkilmiş hərflərdə dodaxlar dəyir. Bu şəkildə “dodaxdəyməz” çap edilə bilməz. Formal səhv-lərə (hecalar, qafiyələr, bölgülər...) baxmayaraq çox vaxt qüvvətli misralara, qafiyələrə təsadüf olunur.

“Bənzər” şeirinin son bəndi:

“Gözüm qaldı uca boyda  
Gülə xar qonar nə fayda  
Vəli deyər, isti yayda  
Sinən sərin buza bənzər.”

Qafiyələr doğru, fikir səmimidir. Bəzən bir misrada qafiyədar kəlmələrə təsadüf olunur ki, bu daha başqa harmonik təsir buraxır.

Məsələn:

“Yeriyir”, şeirinin ilk bəndi:

“Baxtavar başına, a çeşmə, sənin  
Hər səhər üstünə sona yeriyir.  
Gözlərini süzür, canımı üzür  
Qəmzələri nahaq qana yeriyir”.

3-cü misradakı “süzür” və “üzür” kəlmələri qafiyədardır. Bu, axıcı harmonik təsir bağışlayır, yaxud “Bəxtəvər” şeirindən:

“Gözüm qaldı yanğında  
Alma yanax, qaymax dodax”.

Buradakı “yanax” və “dodax” qafiyələrindən başqa onlar-la yarım qafiyə olan “qaymax” kəlməsi daha başqa təsir buraxır.

Bəzən sonları qafiyədar deyil, ilk hecaları, törəmə kökləri eyni olur. Bu bir dərəcə ağırlıq törətsə də tədqiq üçün xarakter ci-hətdir. “Dilbər” şeirindən:

“Ovçuyam ovumu ovlaram naşı  
Aranıb dönübsən marala, Dilbər”.

İlk misradakı “ovçu”, “ov” isim, “ovlamaq” isə feildir. “Ovçu” düzəltmə isim, “ovlamaq” düzəltmə feildir. Bunların hər üçünün düzəltmə kökü “ov”dur. Bu kökün 3 dəfə təkrarı ağırlıq törədir.

Ümumiyyətlə aşix ədəbiyyatını xalqa sevdirən sadəlik, səmimilik və sairələridir. Aşix Vəlidə də onlar, o xalq ruhu vardır. “Yeriyir” şeirinin 3-cü bəndi:

“Qüdrət qələmilə çəkilib qaşı,  
Sinəmi yandırır eşqin atası,  
Qoysalar məzara hörsələr daşı,  
Yenə ruhum o canana yeriyir.”

Bu misralarda səmimi bir aşiqin təmiz qəlbi çırpınır, yaxud “Gözəl” şeirinin son bəndi:

“Dəhanın gövhərdi, ləblərin baldı,  
Gözəlsən libasın ipəkdi, şaldı,  
Desələr ki, Vəli qurbətdə qaldı,  
Aman kəsmə məndən etibar, gözəl.”

Bir çox yerlərdə ifadələr təkrar olur. Onlar şifahi ədəbiyyatın standart təşbihləridir.

*Məs:* “Səhər-səhər bağa qədəm basanda,  
Ağ sinəndə gördüm bir cüt nar, gözəl.”  
(“Gözəl”).

“Qoynun içi eyni cənnət bağıdır,  
Nar düzülüb ağ sinayə gözəllər.”  
(“Gözəllər”).

Bu tipli nümunələr yenə də göstərmək olar (bal dodax, mina gərdən, alma yanax...). Bir çox şeirlərdə, hətta səhifələrdə çatma-mazlıq vardır.

“Gedirsiz” şeirinin sonu yoxdur,  
“Tellərin” şeirinin 2-ci bəndi natamamdır,  
“Olmasa” şeirinin 3-cü bəndi natamamdır,  
“Deyirəm” şeirinin 1-ci bəndi natamamdır,  
“Deyişmə” şeiri natamamdır. Bunlar tamamlanmadan çap ola bilməz.

Leksikonda xalq canlı dili hakimdir. Hansı söz olursa-olsun xalq işlədən kimi verilib.

Bəzən bir söz iki formada verilir. Məs: həm “bəxtəvər”, həm “baxtavar”. Xalq dili xüsusiyyətlərinə görə “baxtavar” doğrudur. O biri forma yanlışdır, düzəldilməlidir.

Dil tarixi xüsusiyyətləri də var. Əksər folklor materiallarının olan bağlama forması (feilin kökü + ıban, ibən...) burada da var. “Gedirsiz” şeirinin 2-ci bəndi:

“Sallanıban siz seyrana çıxanda  
Xəstə gönlüm eşq oduna yaxanda.”

Sallanıb+an forması köhnədir.

3-cü şəxs tək əvəzliyi “ol” formasında burada da vardır.

Azərbaycan dilində feilin kökü sonundakı iş, iş, uş, üş şəkilçiləri (alış, veriş, vuruş, görüş) iki tərəf, iki şəxs arasındaki işi bildirir.

Heç kim tək olurkən gülüşürəm deyə bilməz. Bu doğru deyil (yaxud gəzişirəm) uş cəm formasını bildirirsə “əm” tək I şəxsi göstərir. Ziddiyət doğur – həm cəm, həm tək; bu forma işlənməz. Rus dilində infinitivə “neopredelennaə forma” deyilərsə, Azərbaycan dilində infinitivlərdə kəmiyyəti, tək-cəmliyi ayırmaq olar, küşüsmək, gülüşmək, qaçışmaq, görüşmək, tapismaq, gəzişmək, barışmaq, güləşmək, yarışmaq kibi feillər cəmə aiddir. Lakin bunların bəziləri uzun vaxtdan işlənməklə cəmlik funksiyasını itirmiş: soruşmaq (ibtidai forması sormaq, ol sorur – o soruşur)...

“Yazmaq” feilinin kökü “yaz” tək əmr forması olarsa, “yazışmaq” feilinin də kökü “yazış” cəm əmr forması olur. Bu xüsü-

siyyət xalq dilində, şifahi ədəbiyyatda qalmış.

“Qızlar” şeirinin 4-cü bəndindən

“Payəndazam gözəllərin yolunda  
İstəsən sinəmdən yeriş, a qızlar.”

“Yeriş” kəlməsi ədəbi dildəki “yeriyin” mənasını daşıyır. Bu ibtidai forma özünü xalq dilində saxlamış.

Fonetik hal olaraq assimilyasiyaya misal göstərmək olar. “Bənzər” şeirinin ilk bəndi:

“Ay qız sənin mah camalın  
Bahar fəqli, yaza bənzər  
Gözlərin cannar alındır  
Qamətin şahbaza bənzər.”

“Can” isminin sonundakı “n” samiti cəm şəkilçisi “lar” dakı “l” samitinə təsir edib, öz halına çevirib “canlar” əvəzinə “cannar”. Kök şəkilçiyyət təsir etməklə. Bu assimilyasiyadır.

Məzmun etibarı ilə bu parçalar doğrudur. Şeirlərin düzülüyündə sistemszilik vardır.

Parçaları gözəllər haqda, deyişmələr və başqaları deyə 3 qrupa bölmək olar. Bu parçaların sıra sistemi düzəlməli, kiçik formal səhv'lər islah edilməli, “Dodaxdəyməz” atılmalı, natamam parçalar tamamlanıb, yoxlanmalı ən nəhayət hərtərəfli düzəlişdən sonra çapa buraxmali.

Parçaların düzülüş sistemi belə olmalıdır.

*I Gözəllər haqda.*

1. Gözəl.
2. Qızlar.
3. Gözəllər.
4. Yeriyir.
5. Gedirsiz.

6. Dilbər.
7. Sevdiyim.
8. Tellərin.
9. Zərnışan.
10. Bəxtəvər.
11. Görmüşəm.
12. Bənzər.

*II Deyişmələr.*

13. Deyişmə.
14. Bağlama.
15. Deyişmə.
16. Deyişmə.
17. Deyişmə.
18. Bağlama.
19. Bağlama.
20. Dodaxdəyməz.

*III Müxtəlif şeirlər.*


21. Olmasa.
22. Olmaz.
23. Deyirəm.

*IV Yeni şeirlər.*

24. Mollalar.
25. Savadlı bisavat sözü.

Yuxarıda göstərilən təkliflərə əməl edildikdən sonra bu şeirlər çap edilə bilər.

**13.08.1939  
Bakı**



## *Hümmət Əlizadə*

### MİSKİNLİ VƏLİ



ƏLİ Gədəbəy rayonunun Miskinli kəndində 1894-cü ildə anadan olmuşdur. İki yaşında ikən atası vəfat etmiş, o, yetim qalmışdır. Anası çox çətinliklə Vəlini böyütmüş. Vəli on beş yaşlarına çatanda muzdurluğa başlamış. Vəli 7-8 il muzdur və çoban olmuşdur. O, muzdurluqda ağır həyat keçirmiş, ilk şeirlərini bu təsirdə söyləmişdir.

Vəli ölkə sovetləşdikdən sonra kurslara getmiş, yazıb oxu-maği öyrənmişdir. Miskinli Vəli indi Gədəbəy rayonunun Rüstəm Əliyev adına kolxozun üzvüdür. Miskinli Vəlinin bir çox gözəlləmə, müxəmməs, deyişmə, divani və gəraylıları olmaqla bərabər Sovet quruluşuna, kolxoz həyatına, maldarlığa dair və dahi rəhbər Leninə, Stalinə aid şeirləri vardır. Miskinli Vəli sazında “Qaraçı”, “Şərili”, “Ovşarı”, “Qaytarma”, “Dilqəmi”, “Yanığ kərəmi” və “Gəncə gözəlləməsi” havalarını çalır və bu havalarda mahnilər oxuyur.

1939

## GÖZƏLLƏR HAQDA

### GÖZƏL

Səhər-səhər bağa qədəm basanda,  
Ağ sinəndə gördüm bir cüt nar gözəl.  
Ağ üzündə çışa tellər əsəndə,  
Könlümü qoyursan intizar gözəl.

Xudam səni nə xoş gündə görübdür,  
Sinən üstə tər bənəfşə səribdir.  
Qızıl gül bağını sənə veribdir,  
Ağ gül qırmızı gül tamam var gözəl.

Dahanın gövhərdir, ləblərin baldı,  
Gözəlsən libasın ipəkdi şaldı.  
Desələr ki, Vəli qurbətdə qaldı,  
Aman kəsmə məndən ehtibar gözəl.

### QIZLAR

Yüz işvə naz ilə gedən zamanda,  
Nəydi mənim üçün gülüş a qızlar.  
Bağrim başın şan-şan edən zamanda,  
Qafil eşq oduna alışa qızlar.

Dolanırsan dağı gül çiçəyin dər,  
Əgər layiq bilsən dər bizə göndər.  
Yanmışam oduna misli səməndər,  
Pərvanətək nara sarış a qızlar.

Sağ əlində gəzdirirsən sağını,  
Sinəndə görmüşəm gülgəz ağını.  
Bağban olan yaxşı bəslər bağını,  
Gül-bülbül çağırıar yarışa qızlar.

Yaşılbaşlar gəşd eyləyər gölündə,  
Şeyda fəqan eylər meyli gülündə.  
Payəndazam gözəllərin yolunda,  
İstəsən sinəmdən yeriş a qızlar.

Mən Miskin Vəliyəm vardır vatanım,  
O süzgün baxışın axıdır qanım.  
İncimə sözümdən, sən mənim canım,  
Əgər küsübənsə barış a qızlar.

## GÖZƏLLƏR

Səhər vaxtı siz seyrana çıxmısız,  
Salmısız cahana saya gözəllər.  
Səf-səf olub, qatar-qatar yeriyib,  
Nə dönubsuz siz durnaya gözəllər.

Zərnışan da gözəllərin sağıdır,  
Nərgizin yanağı gül yarpağıdır.  
Qoynu içi eyni cənnət bağıdır.  
Nar düzülüb ağ sinayə gözəllər.

Miskin Vəli sözün deyər sərindən,  
Buxaq ağdır o dağların qarından.  
Gül kimi seçilmir biri-birindən,  
Vəsfı düşüb cəm dünyaya gözəllər.

## YERİYİR

Baxtavar başına a çeşmə sənin,  
Hər səhər üstünə sona yeriyir.  
Gözlərini süzür, canımı üzür,  
Qəmzələri nahaq qana yeriyir.

Hərdən-hərdən al yaşla bulanır,  
Yorğun maral kimi sərxoş dolanır.  
Xəstə gönül eşq oduna qalanır,  
İşvəsinin qəhri cana yeriyir.

Qüdrət qələmilə çəkilib qaşı,  
Sinəmi yandırır eşqin atası.  
Qoysalar məzara, hörsələr daşı,  
Yenə ruhum o canana yeriyir.

Ləblərin dönübüdür bala neyliyim?  
Məni salıb min xiyala neyliyim?  
Sözü istər canım ala neyliyim?  
Dəstindən zülfünə şana yeriyir.

Yenə könlüm quşu canana döndü,  
Kərəmtək od tutub yanana döndü.  
Yazılı Vəli Şeyx Sənana döndü,  
Səməndərtək yana-yana yeriyir.

## GEDİRSİZ

Bu yolla gedirsiz hansı yaylağa,  
Sizin oylağınız hara, gözəllər.  
Qənd tökülür şirin dilə, dodağa,  
Libasın ipəkdir xara, gözəllər.

Sallanıban siz seyrana çıxanda,  
Xəstə gönlüm eşq oduna yaxanda.  
Gendə durub pünhan-pünhan baxanda,  
Eylərsiz qəlbimi para, gözəllər.

Hərəniz bir cürə ipək libasda,  
Tər sinə üstündə şamama bəsdə.  
Köçünüz ayrıldı Ağbulaq üstə,  
Vəlini saldınız nara, gözəllər.

## DİLBƏR

Nə səfali yerdir kəhrizin başı,  
Hayif ki, düşərik aral a dilbər.  
Ovçuyam ovumu ovlaram naşı,  
Arınıb dönübsən marala dilbər.

Yaşılbaş sonatək yana çekirsən,  
Nə eşq ataşıdır cana çekirsən.  
Ağ nazik əlində şana çekirsən,  
Çin-çin eylə zülfün arala dilbər.

Mən Miskin Vəliyəm yoxdur soyadım,  
İstəyirəm qəmli könlüm oyadım.  
Layiq bilsən hasil eylə muradım,  
İstəmə ki, rəngim sarala, dilbər.

## SEVDİYİM

Eşqin göllərini çalxanıb üzən,  
Sənsən yaşılbaşlı sona sevdiyim.

Nədir qəsd eyləyib bağrimi əzən,  
O süzgün baxmağın yana, sevdiyim.

Könlüm sevdı səntək mina gərdəni,  
Eşqin atəşinə yandırma məni.  
Məhəbbət odunun nədir dərməni,  
Qəsd eyləmə şirin cana, sevdiyim.

Göz götürməm yanağından, xalından,  
Gül bənövşə ətir verir telindən.  
Mərhəmətli gözəl, nəzik əlinən,  
Ver Vəliyə bir nişana, sevdiyim.

### TELLƏRİN

Gözəl, sənsən gözəllərin ülkəri,  
Nədəndi tökülüb yana tellərin.  
Açılmış qönçənin təzə novrağı,  
Düşüb böylə bir nişana tellərin.

O gözəl zənburu şandan eyləyir,  
Şeydaları o gülşandan eyləyir.  
Görən aşıqları candan eyləyir,  
Bağrını döndərir qana tellərin.

Mən Miskin Vəliyəm düşməm xiyala ,  
Sən ahu ceyransan gözlərin ala.  
Bənövşə ətirli yanağı lala,  
Ətir verir ol rizvana tellərin.

## ZƏRNİŞAN

Ala gözlü tuti kimi,  
Şirindir dilin Zərnışan.  
İnci sədəf dırnaxların,  
Nazikdir əlin Zərnışan.  
Bir əlində tər bənəfşə,  
Süsən sünbü'lün Zərnışan.  
Ağ üzündə dənə-dənə,  
Düzülüb xalın Zərnışan.  
Buxağından ətir qalxır,  
Açılıb gülün Zərnışan.

Ahu kimi yandan baxır,  
Belə gözlər görməmişəm.  
Kamil ahunun ovçusu,  
Etsin qubar görməmişəm.  
Bu cürə gözəl sevəndə,  
Qəm ahizar görməmişəm.  
Sinənin ağlığında,  
Yaylaxda qar görməmişəm.  
Haq sənə bir qələm çalıb,  
Çoxdur cəlalin Zərnışan.

Bu hüsnüdə gözəl olmaz  
Ay qabağın bənzər günə  
Cumubsan eşqin gölünə  
Sənsən yaşılbəşli sona  
Tovuz kimi cilvelənib  
Baxışın bənzər tərlana  
Dişlərin inci sədəf  
Sərraflar tapmaz bəhانا  
Aşıqlərə məlum olur  
Sənin hər halın Zərnışan.

Səntək can alan gözəli  
Heç bir mahalda görmədim  
Ellərə sorağın düşüb  
Bu qılıq-qalda görmədim  
Züleyxa sənin kimi  
Cahı cəlalda görmədim  
Ağ üzündə dənə-dənə  
Həbəşə xal da görmədim  
Aşıqları bəndə salıb  
O gül camalın Zərnışan.

Vəli deyər belə gözəl  
Dağda aranda tapılmaz  
Şəki, Şirvan, Şamaxı  
Nə də Səlyanda tapılmaz  
Ordubadda, Şərurda  
Nə Naxçıvanda tapılmaz  
Bilirəm külli Qafqazda  
Nə İrvanda tapılmaz  
Heç gözəl sənə bənzəməz  
Nə xoş əhvalın Zərnışan.

## BAXTAVAR

Şirin dilli, ağır eili  
Yaradıb Tarı baxtavar  
Nazik belli mah camallı  
Dağların qarı baxtavar  
Oldum xəstə, sinəm üstə  
Bəsləyir narı baxtavar  
Kim alar həmdəm olar  
Bir belə yarı baxtavar

Boyundur bəstə  
Eşqi həvəsdə  
Olmuşam xəstə  
Bir cüt nar bəsdə  
Tər sinən üstə  
Gəl ikimiz söhbət edək  
Durax üzbarı baxtavar.

Gözüm görür, ətir verir,  
Qızıl gülər var başında  
Gəlir gedir xidmət edir  
Çoxları solu sağında  
Var zənburun şirin balı  
Sənin qaymax dodağında  
Kimdi gələn mehman olan  
İndi bu gözəl çağında  
Mən ki gəldim mayil oldum  
Gözüm qaldı yanağında  
Alma yanax, qaymax dodax  
Bu gözəl çağın  
Aldım sorağın  
Çəkdim fəraigin  
Yetişib bağın  
Hüsnünə səcdə qılır  
Yazın baharı baxtavar  
Miskinli Vəli var kamalı  
Gördün bu canı dünyada  
Nə ola qarşı gələ  
Yaxşı cananı dünyada  
Yazan yaza xoş muraza  
Götürə kanı dünyada  
Görüşən ayrı düşən  
Çəkər fəğanı dünyada

Mən ki gördüm olmaz dərdim  
Bircə Cahani dünyada  
Yaradıb sübhan  
Təbibdir loğman  
Dəndlərə dərman  
Qoynudur rizvan  
Huriyi qılman  
Can alan canan  
Gülsən sən bülbül üstə  
İstəmə xarı baxtavar.

### GÖRMÜŞƏM

Bu gün bir sona görmüşəm  
Çalxanırdı göl içində  
Tər istəkan, zerdə bölmə  
Dolandırır əl içində.  
Zülfü gərdanda qoşadır  
Deyəsən boyu şuşadır  
Ətir verir bənövşədir  
Gül yanağı xal içində.  
Sallanıb gəlir mərdana  
Miskin Vəli oda yana  
Saçı tökülüb gərdana  
Şana gəzir tel içində.

## BƏNZƏR

Ay qız sənin mah camalın  
Bahar fəsli yaza bənzər  
Gözlərin kannar alandır  
Qamətin şahbaza bənzər

Bülbül oxur gül içində  
Vəzfin çıxıb el içində  
Yaşılbaşsan göl içində  
Çırpinmağın qaza bənzər.

Sinən nişanıdır qarın  
Məmən məzəsidir narın  
Səndən ayrı düşən yarın  
Artıx dərdi yüzə bənzər.

Sənin kimi gözəl olmaz  
Yar yarını dərdə salmaz  
Beinsafsan ay dilbilməz  
Yandı bağrim közə bənzər.

Gözüm qaldı uca boyda  
Gülə xar qonur nə fayda  
Vəli deyər isti yayda  
Sinən sərin buza bənzər.

## DEYİŞMƏLƏR

### AŞIX MƏMMƏDLƏ AŞIX VƏLİNİN DEYİŞMƏSİ

**AŞIX MƏMMƏD** – Aşixlığın qaydasını bilməyən  
Saz götürüb hər meydanda danışır.  
Bir kamil ustaddan dərsin almayan  
Heç utanmir arif yanda danışır.

**VƏLİ** – Aşixlıq elmindən xəbərdaram mən  
Saz götürüb hər meydanda gəzirəm.  
Bir kamil ustaddan dərsim almışam.  
Arif mənəm arif yanda gəzirəm.

**AŞIX MƏMMƏD** – Dildə sümük yoxdur deyir yalanı  
Mən bilirəm dərsi dərin olanı  
Meydan açır hər burya gələni  
Kirmış sazı vermir manda danışır.

**VƏLİ** – Heç kimsəyə tanıtmaynan özünü  
Arif yanda çasdırmaynan sözünü  
Mötəbərsən əldən vermə sazını  
Mərdanəyəm mərd devranda gəzirəm.

**AŞIX MƏMMƏD** – Məmmədəm burada peyda olmuşam  
Cümlə ustadaları xofa salmışam  
Neçə aşixların sazin almışam  
İndi mənlə bir çoban da danışır.

**VƏLİ** – Miskin Vəli neylər çoban deyərsən  
Bir söz desəm ondan qorxu yeyərsən  
Acizyanə sazı yerə qoyarsan  
Mən sərrafam gövhərkanda gəzirəm.

## BAĞLAMA

### AŞIX MƏMMƏDLƏ AŞIX VƏLİNİN BAĞLAMASI

AŞIQ MƏMMƏD – Səndən xəbər alım ay Aşıq Vəli  
O nədir çox gəzir aya görünmür?  
Gah yaxır, gah tikir o insanatı  
Gah salır üstünə saya görünmür.

VƏLİ – Gəl sənə söyləyim ay aşiq Məmməd  
Fikirdir çox gəzir aya görünmür  
Gah yıxır, gah tikir abad könlümü  
Gah salır üstünə saya görünmür.

MƏMMƏD – O necə meyvədir bağı pozulmaz  
Dərmək ilə budağından üzülməz  
Hərcainin dəftərinə yazılmaz  
Ariflər saxlayır maya görünmür.

VƏLİ – Şairdir sözünün bağı pozulmaz  
Yüz də desə dahanından üzülməz  
Nəsihət yad sinəsinə yazılmaz  
Ariflər saxlayır maya görünmür.

MƏMMƏD – Məmmədəm qəhridən yata bilmədim  
O necə şikardır yetə bilmədim  
Bir bərəyə gəldim ötə bilmədim  
Hər kim gəlsə o bərəyə görünmür.

VƏLİ – Vəliyəm dünyada yatan olmayıb  
Kamınca mətləbə yetən olmayıb  
Şanlı gün bərədir ötən olmayıb  
Hər kim gəlsə o bərəyə görünmür.

## CAHANLA VƏLINİN DEYİŞMƏSİ

### DEYİŞMƏ

- CAHAN<sup>1</sup> –** Qışın çilləsində gədikdən aşsan  
Düşərsən çovguna, qara bilgilən.  
Gözün yumub yalçın qayadan düşsən  
Sağ cismini para-para bilginən.
- VƏLİ –** Bir adam ki, sənlə ülfət eləsə  
Onun əсли-zatın ara bilginən  
Həqiqətdən, həcviyyatdan söyləsə  
Mərifətin sən dübara bilginən.
- CAHAN-** Zimistan qəhrinə bahar, yaz demə  
Ala qarğalara quba qaz demə  
Səndən Məcnun olmaz Leyli gözdəmə  
Düşməginən hər diyara bilginən.
- VƏLİ –** Bağbandsansa bəslə almanın narı  
Sərrafsan qiymətə yetir mirvari  
Mətahının bağlı olsa bazarı  
Onda öz baxtını qara bilginən.
- CAHAN –** Ürəyim coşubdur içmişəm bada  
Xof etmərəm heç kimsədən dünyada  
Bir meydan açmışam bu Canbaxçada  
Aşix gətirmişəm zara bilginən.
- VƏLİ –** Kamalın var məclislərdə az danış  
Nakəmalsan səhralarda gəz danış  
Danəndəsən bir danəndə söz danış  
Təbibsən dərdinə çara bilginən.

<sup>1</sup> Karakilis rayonunun Canbaxça kəndində bir qızdır ki, Miskin Veli ilə deyişmişdir.

CAHAN –

Mən ki, varam aşixları ələrəm  
Mujgan atıb bağın başın dələrəm  
Bilməsən cismini şan-şan elərəm  
Yandırram cəsədin nara bilginən.

VƏLİ –

Danişma məclisdə dəli divana  
Qayda budur şama yanar pərvana  
Xəstəyəm yanına gəldim dərmana  
Ağ sinəndə bir cüt nara bilginən.

CAHAN –

Cahanam danışan imran dil mənim  
Baxça mənim, bülbül mənim, gül mənim  
Qohum mənim qardaş mənim el mənim  
Səni çəkdirərəm dara bilginən.

VƏLİ –

Miskin Veli nə çəkirsən ahı-zar  
Fərar şikarında dolanar tavar  
Qəzəbli danışma ay nazlı dilbar  
Yar belə söyləməz yara bilginən.

## DEYİŞMƏ

CAHAN –

Oğlan əslin haralıdır  
Üz dutub bu yana gəldin  
Deyən baxtın qaralıdır  
Mən kimi ümmana gəldin.

VƏLİ –

Mənim əslim Gədəbəyli  
Üz dutub bu yanə gəldim  
Miskin elli mis mədənli  
Sənintək ümmana gəldim.

CAHAN –

Sən bura gəldin nə ada  
Əlimdən gedərsən dada  
Tora düşdün Canbaxçada  
Bağrıñ dönər qana gəldim.

VƏLİ –

Mən gedirəm hər diyara  
Hələ düşməmişəm tora  
Ağ sinəndə bir cüt nara  
Dərdimə dərmana gəldim.

CAHAN –

Cahan deyir dayanarsan  
Şirin candan osanarsan  
Düşdün odlara yanarsan  
Necə ki, pərvana gəldin.

VƏLİ –

Meydan üstə Miskin Veli  
Dağılmaz huşu kəməli  
Sənintək dünya gözəli  
Bir ismi Cahana gəldim.

## DEYİŞMƏ

CAHAN –

Qafil düşdün kəməndimə  
Gəlirdin sən handan aşix  
Gəl ikimiz cəng eyləyək  
Qaçma bu meydandan aşix.  
Çox aşixlar mənim ilə  
Bəhs elədi bax burada  
Cisminə lərzə salmışam  
Qorxubdular qandan aşix.

VƏLİ –

Qəza gəldi xəta dutdu  
Kim qaçar ondan gözəl  
Durmuşam qulluğunda  
Getməm fərmandan gözəl  
Bil ki, nə müddətdir zalim  
Mən bir dərdə düşmüşəm  
Dərdimə dərman istərəm  
Səntək loğmandan gözəl.

CAHAN –

Mən bir kamili səyyadam  
Şikar üçün duraram  
Sənin kimi çorpalara  
Mən torumu quraram  
Yəqin bil ki, ruzgarına  
Bircə zərbə vuraram.

## CAHANLA VƏLINİN BAĞLAMASI

### BAĞLAMA

CAHAN –

On iki otağın bircə daşı var  
Qırx səkkiz məhləyə dəydi qayıtdı.  
Üç otağı cəfakardı aşkar  
Gönlüm butağını əydi qayıtdı.

VƏLİ –

On iki aydır gün hesabında  
Qırx səkkiz həftəyə dəydi qayıtdı  
Üç ay zimistandır qəhr eylər aşkar  
Gönlüm butağını əydi qayıtdı.

CAHAN –

On dördü ağ geyir on dördü qara  
On dördü dərd olur on dördü çara  
Onlar gedib salam verdilər hara  
Doxsan altı kəlam qoydu qayıtdı.

VƏLİ –

On dördü ağ geyər on dördü qara  
Gecə gündüz söyləyirəm aşkara  
Qırx səkkizin iki həftə dübarə  
Doxsan altı həftə saydı qayıtdı.

CAHAN –

O nədir dünyada tapılmaz çara  
O nədir ki, silmək olmaz aşkara  
O nədir ki, qiymət alır dübara  
Cahan da dil ilə saydı qayıtdı.

VƏLİ –

Vəliyəm ölümdür tapılmaz çara  
Xayın qəlbi bilmək olmaz aşkara  
Nəsihətdir qiymət almaz dübara  
Atalar dilindən yaydı qayıtdı.

## BAĞLAMA

VƏLİ –

Bir otağa girdim dörd aynası var  
Dört də surətini yağıın görmüşəm  
Hər birinin dörd gülünü sanadım  
Üç yerdən bağlanan tağın görmüşəm.

CAHAN –

Bir ilin içində dörd də fəsil var  
Onun dörd surətin mən də görmüşəm  
O bir aydır dörd həftəsin sanadım  
Üç ay üç ay fəsil tağın görmüşəm.

VƏLİ –

Orada görmüşəm üç növrəs cavan  
Rəngli bağ salıb o gülü rovşən  
Çəkir həsrətini cümlə yaranan  
Çox səfali xoş yaylağın görmüşəm.

**CAHAN –**

Elimdir bilirəm mən aşkarını  
Cəfa çəkən dərir bəhri barını  
Adamlar çox sevir novbaharını  
Şölə verən bir çırığın görmüşəm.

**VƏLİ –**

Vəli deyər bildim mən aşkarını  
Cəfa çəkən dərir bəhri barını  
Adamlar çox sevir hər novbarını  
Şölə çəkir bir çırığın görmüşəm.

## **CAHANLA VƏLINİN DODAQDƏYMƏZİ DODAXDƏYMƏZ**

**CAHAN –**

Sidqi dillə siğın haqqa  
Yetişəcək dadə gəz  
El səni salsa nəzərdən  
Kənardə səhrada gəz  
Nəhəng deyilsən dərya nədir  
Gəl sən nəzik ada gəz  
Cansızsan işin nədir  
Şiri aslandan gədə.

Sən insansan insanlığı  
Gəl eylə nişan gədə  
İtirirsən irəddini  
Çiskindən, çəndən gədə.  
Cəhd eylə həqiqətə sayə sal  
Hərcayı hədyan deyirsən  
Alqılan endən gədə.

VƏLİ –

İnsan gərək ürək sözün  
Aşkar etsin dilində  
Canan deyib can qoymuşam  
Bir gözəlin yolunda  
Eşitmişəm sorağını  
Canbaxçanın elində  
Mən səni deyib gəldim  
Azərbaycandan gözəl.

CAHAN –

Yeddi qapı yer əzbərim  
Yeddinci göydən danış  
Elmidə dərya mənəm  
Vermərəm boydan danış  
Meydanıma çoxlar gəlib  
Əsildən soydan danış  
Bac verib bac almayıb  
Aşix Cahandan gədə.

VƏLİ –

Qavvas olan ləl axtarar  
Dəryalarda dərindən  
Sənin kimi gözəl sevən  
Ağlı olmaz sərindən  
Miskin Vəliyəm şikara  
Durdum vədə yerindən  
Kəklik olan can qurtarmaz  
Şuxi tərlandan gözəl.

## MÜXTƏLİF ŞEİRLƏR

### OLMASA

Bağban bağ bəsləsə itər əməyi,  
Bəslədiyi bağın barı olmasa,  
Bülbül fəğan eylər ağlıyar neyi,  
Əyər qızıl gülün xarı olmasa.

Hərcayı məclisdə isbatı nədir,  
Namərdin dostluğa hörməti nədir,  
Bivəfa adamın mərfəti nədir,  
Doğru sözün üzü qara olmasa.

Miskin Vəli sözün söyləyər qısa,  
Hər vaxt qiymət verər yaxşıya pisə,  
Könlü müşkül olar çox batar yasa.  
Hər igidin səntək yarı olmasa.

### OLMAZ

Mən bir söz söylərəm arif yanında  
Sözüm yerə düşüb bimiqdar olmaz  
Namərd bulunsa da mərd meydanında  
Durub ilqarında mötəbər olmaz.

Xəstə ollam namərd gülün dərəndə  
Şəfa bullam mərdə salam verəndə  
Namərd gözdən olar mehman görəndə  
Mərd açar süfrəni qəlbi dar olmaz.

Miskin Vəli tut mərdlərə üzünü  
Mərifətdən kənar etmə özünü  
Hər vaxt həqiqətdən söylə sözünü  
Bundan qeyri sənə yadigar olmaz.

## DEYİRƏM

Namərd ilə köçün sürmə yaylağa  
Səni yurdda qoyub köçər deyirəm.

Olmasa hörmətdən keçər deyirəm.

Mənim sözüm hərcayıdən pünhandır  
Əhli hal yanında ləl mərcandır  
Namərd adam var gününə mehmandır  
Dar gündənə sənnənən qaçar deyirəm.

Vəli, əlin vermə namərd əlinə  
Yetəmməzsən fitnəsinə, felinə  
Yalandan seryağib döysə belinə  
Doldurub qanından içər deyirəm.

## MOLLALAR

Kəsmirdi yalanın hiylən fəsadın  
Nə günə qoymuşdun eli mollalar.  
Mövhumati yayıb xalq arasına  
İşlədirdin fitnə feli mollalar.

Deyirdin qurban kəs başı mənimdir  
Bölün yeddi yerə beşi mənimdir.

Bir də quyruq ilə döşü mənimdir  
Sən tökürdün yağlı dili mollalar.

Deyirdin camaat qılın namazı  
Demirdin oxuyun öyrənin yazı  
Sənin dostun idi bəy, ağa, qazı  
Nə salmışdın qılı-qalı mollalar.

Hökmündü arvatlar çadra bürünə  
Günah olur bir kimsəyə görünə  
Yazıxları döydürürdün ərinə  
Dutmuş idin kəc xiyali mollalar.

Salmış idin bir ay orucu işə  
Pəl vururdun hər vaxt düzgün gedİŞə  
Xalqı talamağı qlılmışdın peşə  
Toplayırdın devlət malı mollalar.

Deyirdin məshəbi, dini bəsləyin  
Sinə vurun, əziz günü bəsləyin  
Özünüz ac qalın məni bəsləyin  
Aşırırdın yağı balı mollalar.

Vəlinin sözləri qalarmış sana  
Lənət sənə xalqı doydurdun cana  
Baş yozurdun söyləyirdin əfsana  
Ayırırdın ərkən yolu mollalar.

## SAVADLI BİSAVAD SÖZÜ

Firqənin kütləyə bir günəş var  
Layıxdırımı bu cahanda bisavad.  
Savadlı elmidən oxuyur əzbər,  
Baxa-baxa qalır yanda bisavad.

### *SAVADLI*

Göhər olur mədənyətin yolları,  
Sürər dövran bu cahanda savadlı,  
Oxuyanda qumru kimi dilləri,  
Qiymət alar imtahanda savadlı.

### *SAVADSIZ*

Elm oxuyan heç bir yerdə allanmaz,  
Elmisiz xeyrini, şərini qanmaz,  
Elm öyrənməyən insan sanılmaz.  
Yəni qalma biavanda bisavad.

### *SAVADLI*

Alan dərsin əzbər edən kitabı  
Elm üçün firsətdə heç olmaz tabı  
Hər sahədə özü çəkər hesabı  
Allanılmaz heç bir yanda savadlı.


### *SAVADSIZ*

Miskin Vəli sözün yadigar gərək,  
Elm mədəniyyət əldə var gərək,  
İnsan hər elmdən xəbərdar gərək,  
Utanar hesabda, sanda bisavad.

*SAVADLI*

Miskin Vəli de sözünü möhtəbər,  
Elm deyər adama dünyada nə var,  
Həm yerdən, həm göydən salıbdı yollar,  
Çəşt eyləyir həft asmando savadlı.

**Son.**



## İSTİFADƏ OLUNAN AŞIX-EL HAVALARININ ADLARI

“Qafiyə” havası

“Dübeyt” havası

“Divanı şikəstə” havası

“Dübeyt” yaxud

“Yusufu Kənani” havası

“Divanı” havası

“Şikəstə” havası

“Koroğlu” havası

## MÜNDƏRİCAT

**Dahi şairin şeirşunas oğlu (Gülbəniz Babaxanlı) ..... 5**

### **Molla Cumanın əsərləri**

#### **Ərtoğrol Cavid**

Molla Cumanın şeirləri haqda ..... 11

**Molla Cumanın tərcümeyi-halı ..... 19**

### **Həcvlər**

Qıpçaqkəntli varlı və dövlətli bir hacı olan Hacı Kərimə .....	23
Aşıqla höcət çəkər .....	26
Gəl ağızını təmiz saxla .....	27

### **Gözəlləmələr**

Gecə gündüz yalvarıram .....	31
Yar başına dolanım mən .....	32
Xeyli dəmdir mən naşıydım .....	33
İsmi pünhan, nə peşmansan .....	34
İsmi pünhan, şəfqət eylə .....	35
Gəl oyan qəflətdən, ey qafil insan .....	36
Bülbül kimi sayıl idim .....	37
Hər gədədən suval etsən .....	40
Aşıq çün danışanda .....	41
Qardaş, sizlə hansı dildə danışım .....	42
Gördüm camalını eşqinə düşdüm .....	43
Çəkibən yaşımağı üzün yaşıtma .....	43
Sığallanıb qarşımıza çıxanda .....	44
Ay qız dayan, ol Mövləni sevərsən .....	44
İsmi pünhan, sinəmizi dağladın .....	45
Nə yaxşı sən bizi gəlibssən, canan .....	45
Muştuluk, sevdiyim, istəkli yarım .....	46

İsmi pünhan namərdəsənsə bax gəlmə.....	46
Sallanıban sudan gələn bəxtəvər .....	47
Maşallah xoş görünür gözümə .....	47
Gözəlim eylə tamaşa .....	48
İsmi pünhan, söylə görüm .....	49
İsmi pünhan neçin məndən küsmüsən .....	49
A qız məndən can istəsən.....	50
Ay qız gəl gir bu qoynuma.....	50
Yenə gördüm bağ içində .....	51
Zənn eyləmə yüngüləm mən.....	52
Gözəlin meylində kin kifir olmaz.....	53
Sığınaram Yaradana .....	54
Ox sənin həsrətlərin bu canımda qaldı, Nigar .....	55
İsmi pünhan ismi pünhan .....	56
Mən bu işə mat qalmışam ağalar .....	57
Əvvəlinci getdim usta yanına.....	57
İsmi pünhan, mən ki səndən .....	58
Ağrin alım sənə gözəl demərəm .....	59
Avçıydım ava getdim.....	60
Salatın dilbərim, nə xoş camalın .....	60
Əzəlindən bülbül olub .....	61
Üç qafiyə yazdım İsmi pünhana.....	62
Ay ağalar bir tərlanın balası .....	62
Necə dad etməyim aman ay fələk .....	63
Aman yarab Allah bu necə işdir .....	63
Haq yaratdı səni fani dünyada.....	64
Gül camallı xoş qılıqlı gözəlsən .....	64
Bibəfadan aşna tutma .....	65
Sevdiciyim məndən sənə nəsihət .....	66
Necə haqdan qorxmuyuban bu dünyada azar insan .....	66
Sənə necə bel bağlayım ey bəfasız fani dünya .....	67
Ay ağalar bu il mənə .....	68
Aşığı məşuqdan ayırsalar .....	70

## Molla Cumanın əsərləri

### Ərtoğrol Cavid

Molla Cumanın şeirləri haqqında .....	75
Necə qıydın ey fələk bir belə növcəvanı sən .....	78
Ey ağalar qılın tamaşa belədir işi qocanın .....	80
Yar sənin gül buxağına demişəm bu müxəmməsi .....	81
Həm özü nazik, həm qaməti sərvər .....	82
Ağalar siz də bilin mən bir gülü göstərmışəm .....	83
Ey ağalar tutdu qolumdan əzəl başdan qocalıq .....	84
Ey ağalar tutdu yaxamı bixəbərdən qocalıq .....	85
Ey mənim şad könlümü dərd-qəmə tökən saqqalım .....	86
Ay ağalar siz də baxın mən deyən canan budu bu .....	87
Gülə-gülə qarşımıza çıxanda .....	88
Qurban ollam ala gözdü yara mən .....	89
Nə pozqunluq saldın mənim canıma .....	89
İsmi pünhan Ərəsətin düzündə .....	90
Aşix qardaş mat elə dünyani .....	91
Ey ağalar gəlin sizə söyləyim .....	92
Nə yandırdın eşq əhlinin canını .....	93
İsmi pünhan nə üçün məndən küsmüsən .....	94
Yar sənin ucundan günahkaram mən .....	94
Çünkü aşix gəlir güzgün durgınən .....	95
Qədir Allah qəbul eylə duamız .....	95
İsmi pünhan o mövlamı sevərsən .....	96
Mən görmüşəm govur bəndə görməsin .....	96
Mehribanım sən gözəlsən, özünə .....	97
Ey ağalar eşqə düşən biçara .....	97
Qədir Allah belə dövran dolanıb .....	98
Gen dünya başıma genə dar oldu .....	99
Nə gözəl vətənsən mübarək kəndəsən .....	99
O nədir ki, səndə durar əmanət .....	100
Mənim dərdim çaxıl dağdı .....	102
Günəş kimi xanasından çıxanda .....	102

Ay ağalar gəlin sizə söyləyim .....	103
Gəldim isə yenə çıxıb gedərəm .....	103
Sudya Rəsul məndən sənə çox salam .....	104
Bir dilək bilginən məndən ey ağa .....	105
Yüz nazınan qız yanından ötəndə .....	105
Aşix oğlan öz-özünə ögünmə .....	106
Uzaxdan durub mənə qonax gəlibəsən .....	106
Mənəm mənəm deyib çox da öyünmə .....	107
Açılmış çicəkləri həm də gülləri .....	108
Ay ağalar gəlin sizə söyləyim .....	108
Tərlan ovlağında sonanı gözlər .....	109
Adam var ki, gəzər çöllərdən-çölə .....	109
Ay ağalar bir gözəlin əlindən .....	110
Bülbül kimi mən qalmışam .....	111
Ay ağalar dərdə düşdüm .....	111
Ala gözüm nazlı dilbər .....	112
Ay ağalar, gözüm yaşı .....	112
İsmi pünhan indən belə .....	113
Eşq əhlinin qarşısına .....	114
Şad oluban bu fənadə .....	115
Gəl sövdüyüüm bu yandan .....	115
Bir gözələ gözüm düdü .....	116
Hər səhərdən sıgallanıb .....	116
Bir gözəl eşqinə düşən .....	117
Qərib yerdə yetsə əcəl .....	118
İsmi pünhan sitəminə .....	119
Bir ağaç ki, bar gətirsə .....	119
Bülbül ağlar öz gülünə .....	120
Əzizim bu da bəsdi .....	120
Məcnun təki can sarıdan keçmişəm .....	121
Mənim kimi eşq əhlinə bir kamil ustad ola .....	121
Kimdə varsa eşq əsəri .....	122
Aşix bikar səhbət etmə sözün var başdan danış .....	122
Canımda var eşq ataşı alışiban yanar tez-gec .....	123

İsmi pünhan bir gecə yanında qalım sənin .....	123
Xudam sənsən əlif əvvəl yey yaratdın bizi artıq .....	124
Zat zərrafam dürlü göhər .....	125
Hüzuruna gəldim ey gözəllər şanı .....	126
Baxışla Leyli .....	127
<b>Ərtoğrol Cavid</b>	
“Cəlalı Məhəmməd və Tavat xanım” nağılı haqda bir neçə söz .....	154
<b>Molla Cuma</b>	
“Cəlalı Məhəmməd və Tavat xanım” .....	160
<b>Ərtoğrol Cavid</b>	
“Molla Cuma və Aşix Könlünün deyişməsi” haqda .....	175
Molla Cuma ilə Aşix Könlünün deyişməsi .....	177
<b>Ərtoğrol Cavid</b>	
“Həsən əminin öküzü” haqda .....	195
“Həsən əminin öküzü” .....	199
<b>Ərtoğrol Cavid</b>	
“Sayat bəy və Sayalı xanım” (Molla Cuma) əfsanəsi (söylüyüb Aşıq Əhməd Qafarov) haqda bir neçə kəlmə .....	208
<b>Molla Cuma</b>	
Sayat bəy və Sayalı xanım ustadnamə .....	215
<b>Aşıq Miskinli Vəlinin yaradıcılığı</b>	
<b>Ərtoğrol Cavid</b>	
Miskinli Vəlinin şeirləri haqqında .....	252
<b>Hümmət Əlizadə</b>	
Miskinli Vəli .....	261

## **Gözəllər haqda**

Gözəl .....	262
Qızlar.....	262
Gözəllər .....	263
Yeriyir .....	264
Gedirsiz .....	264
Dilbər .....	265
Sevdiyim .....	265
Tellərin .....	266
Zərnışan .....	267
Baxtavar .....	268
Görmüşəm .....	270
Bənzər .....	271

## **Deyişmələr**

Aşix Məmmədlə aşix Vəlinin deyişməsi .....	272
--	-----

## **Bağlama**

Aşix Məmmədlə aşix Vəlinin bağlaması.....	273
---	-----

## **Deyişmə**

Cahanla Vəlinin deyişməsi .....	274
---------------------------------	-----

## **Bağlama**

Cahanla Vəlinin bağlaması .....	277
---------------------------------	-----

## **Dodaxdəyməz**

Cahanla Vəlinin dodaqdəyməzi .....	279
------------------------------------	-----

## **Müxtəlif şeirlər**

Olmasa .....	281
Olmaz .....	281
Deyirəm.....	282
Mollalar.....	282
Savadlı bisavad sözü .....	284

<b>İstifadə olunan aşix-el havalarının adları .....</b>	<b>286</b>
---	------------

Kitab “Proqress” internet və poliqrafiya xidmətləri MMC-də  
yığılıb səhifələnmiş, redaktə və korrektə edilmişdir.

**Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri  
və Ərtoğrol Cavid**

**IX cild**

**Azərbaycan aşıq yaradıcılığı  
və Ərtoğrol Cavid**

*Kompüter yiğimi:*

Almaz Kərimova  
Elnarə Fərzəliyeva

Çapa imzalanıb. 09.04.2011.  
Formatı 60x90 <sup>1</sup>/<sub>16</sub>. F.ç.v.18,5. Ş.ç.v. 18,5.  
Sayı 500. Qiyməti müqavilə ilə

“Çaşioğlu” mətbəəsi.  
Bakı ş., M.Müşfiq küç. 2 E



